



Ayı yağışrı

Maşınbüroda həmişəki kimi canlanma var idi. Makinaçılar nəyi isə qızğın müzakirə edirdilər. Qapı açılan kimi söhbətlərinə ara verib makinalarını taqqıldatmağa başladılar. Əzizin seyrək saçlı başı görünəndə onların üzü ciddiləşdi.

– Qızlar, təcili material var, mənimlə kim yazar? – deyə o, soruşdu.

Heç kim cavab vermədi. Əziz bir də dilləndi:

– Redaktorun tapşırığıdır, bu günü nömrəyə gedir.

Yenə səs çıxmadı. Balacaboy, ariq Vacibə adəti üzrə deyinməyə başladı:

– Səhərdən beş adamla yazmışam. Hələ yerimdən qalxa bilməmişəm. İndi də incəsənət şöbəsi təcili material gətirib.

– Hə, görürəm, – deyə Əziz onun “xalturasına” – makina-dan görünən ağ kağızlara işaret etdi. Bunu o biri makinaçılar da gördülər, lakin özlərini görməzliyə vurdular. Bu balaca qızdan redaksiyada hamı ehtiyat edir. Hünərin var, ona bir söz de, əvəzində onunu eşidərsən.

Əziz balaca, qonur gözlərini qırpa-qırpa qapının ağzında qalmışdı. Sevilə yazmaq onun ürəyindən deyildi. O qədər səhv buraxacaqdı ki, dilxor olacaqdı. Tamilla onun fikrindən keçənləri oxuyub gülümsədi. Çap elədiyi vərəqi yarımcıq çı-xarıb makinaya təzə vərəq saldı. Əziz sevincək halda onun yanında oturdu.

Səməd müəllim qapıda göründü:

– Sevil, niyə hər yerdə “əkin” əvəzinə “səpin” yazmışan?

– Siz necə diqtə eləmisinizsə, o cür də yazmışam, – Sevil açıqlı halda cavab verdi.

– Bəs niyə “planı” “palan” yazmışan? – Səməd müəllim təmkininini pozmadı.

– Havadan yazmamışam... – Sevil özündən çıxdı.
– Bunu da mən demişəm? – Səməd müəllim yazını onun yanında qoyub otaqdan çıxdı.

Altından qırmızı xətt çəkilmiş sözü oxuyanda Sevil qulaqlarının dibinə kimi qızardı. Vacibə bunu görüb tez yerindən qalxdı. Yazıya baxanda gülməkdən uğunub getdi. Tamilla vərəqi Vacibədən alanda Əziz də gözəcə həmin sözü gördü.

– Qəzetdə getsəydi, biabır olmuşduq, – deyib gülməkdən yaşarmış gözlərini sildi.

Bir azdan həmin səhvədən bütün redaksiya xəbər tutmuşdu. Onu kim, haçan çatdırmışdı, bilən yox idi.

– Dünyada ən şirin şey nədir? – Təhməz içəri girəndə otaqda canlanma yarandı.

– Xaltura, – deyə qızların üçü də birdən cavab verdi.

– Şirin olar da! Bizim kimi bir ay külüng çalıb axırda iki yüz manata qol çəkmirsiniz ki! Gündə cibinizə onluqlar, iyirmibəşliklər axır, – Təhməz qızə sataşdı.

– Ağlın olsaydı, universitet qurtarmazdın, bizim kimi makinaçılar kursuna girərdin, – Tamilla söz altında qalmadı.

– Daha gecdir. Qırxında öyrənən bilirsən haçan çalar?

– Bilirəm, bilirəm.

Birdən Təhməz gülməli tərzdə Əzizi qucağına alıb Vaci bənin yanındakı stulda oturdu, özü isə onun yerinə keçdi. Bunu elə tez, elə məzəli şəkildə etdi ki, qızlar qəhqəhə çəkdilər.

– Elə isə de görüm cib sarıdan necəsən? – Təhməz Tamil-ladan soruşdu.

– Həmişəki kimi, – Tamilla gülə-gülə cavab verdi. – Nə qədər lazımdır?

– Bir cüt iyirmibəşlik. Qəşəng köynək gətiriblər, istəyi-rəm Roza üçün alım.

Roza Təhməzin arvadı idi, harda nə görsə, mütləq onun üçün almalı idi.

– Köynəyi bura gətir görüm, – Tamilla amiranə tərzdə dedi.

Təhməz gedib köynəyi gətirdi. Qızlar yekdilliklə qərara gəldilər ki, əla köynəkdir. Təhməz qalibanə tərzdə onu bükküb cığala kağızın içində qoydu. Tamilla isə redaksiyada hamının yaxşı tanıldığı qara kitabçasını sumkasından çıxartdı, onun cildinin arasından iki dənə iyirmibəşlik çıxarıb Təhməzə verdi.

Tamillanı redaksiyada hamı “təcili yardım” çağırırdı. Elə vaxt olmurdu ki, kiməsə pul verməkdən boyun qaçırsın və ya yanında pul olmasın.

– Maaşda qaytaracağam, – deyə Təhməz otaqdan çıxanda qaça-qaça gələn Aydanla az qala burun-buruna gəldi.

– Yenə gecikmisən? – Təhməz zarafatla soruşdu.

– Xeyr, ləngimisəm, – Aydan maşınbüroya girdi. – Sizi görünüm xaltura ağacından yixılasınız, qızlar, – deyə adəti üzrə hay-küylə qızları salamladı.

– Nə gözəl ətirdir! – Tamilla havanı qoxladı. Sevillə Vacıbə də onun kimi etdirilər. Aydan onları intizardan qurtarış hərəsinin stolunun üstünə üç dənə nərgizgülü qoydu.

– Bayırda elə gözəl hava var ki, adam heç işə gəlmək istəmir. Obyektdən çıxıb düz iki saat şəhəri dolaşmışsam. – Aydan səs-küylə gəldiyi kimi səs-küylə də otaqdan çıxdı. “Fel-yeton şöbəsi” yazılmış otağın qapısını açdı.

– Salam, yoldaşlar!

Şöbə müdürü Elman, müxbirlər Hüseyin müəllim və Samir öz yerlərində oturmuşdular. Kreslonu isə həmişəki kimi kənd təsərrüfatı şöbəsinin müdürü Oqtay zəbt eləmişdi.

– Lütfən deyin görünüm harada idiniz? – Oqtay əslində ciddi verdiyi sualına zarafat tonu verməyə çalışdı. Aydanın redaksiyaya gəldiyi bu üç il ərzində Oqtayın bütün rahatlığı itmişdi.

– Obyektə getmişdim, – Aydan yerinə keçib cavab verdi.

– Yaxşı bəhanədir, – Hüseyin müəllim ona sataşdı.

– Bəhanə deyil, Hüseyn müəllim, doğrudan da obyektdə idim. Bir şikayət məktubunu yoxlayıram. Düz altıncı dəfədir orada oluram. Amma daha yolum o tərəflərə düşməyəcək.

– Biz də sizi görmək xoşbəxtliyindən məhrum olmayıacaqıq, – Oqtay bunu elə yanğınlı dedi ki, hamı gülüsdü.

– Ay uşaqlar, kim mənə bir sərlövhə borc verər? – Hüseyn müəllim otaqdakılara müraciət etdi.

– Heç olmasa “borc” deməyin. Gör neçə ildir sizə sərlövhə verirəm, amma bircə dəfə də borcumu qaytarmamışınız. Yaxşısı budur deyin ki, mənə sərlövhə sarıdan yardım göstərin. – Oqtayın sözlərinə hamı güldü.

Hüseyn müəllimin pərt olduğunu görcək Oqtay onun könlüünü almağa çalışdı:

– Yazı nədəndir?

– Üzümçülükdən.

– Onda sərlövhəsini belə qoyun: “Salxımlar bal dadır.” – Oqtay yanındakılara göz vurdı.

Hüseyn müəllim:

– Əla! – deyib qələmi əlinə alanda otaqda gülüş qopdu.

– Nə olub? Nəyə gülürsünüz? – O, incik tərzdə soruşdu.

Samir gülməkdən yaşarmış gözlərini sildi:

– Bu günü nömrədə Oqtayın o adda yazısı çıxıb...

Hüseyn müəllim tərs-tərs Oqtaya baxıb heç nə demədi.

Oqtayla Samir otaqdan çıxanda Hüseyn müəllim Aydanın stoluna yaxınlaşdı:

– Sən Allah, bu yazıya göz gəzdir.

– Göz gəzdirim, yoxsa əl?

– Özün bilirsən də... – Hüseyn müəllim günahkar tərzdə gülümsədi.

Aydan məqaləni ucadan oxumağa başladı: “Komsomol” kolxozunun iqtisadiyyatında üzümçülük əsas yer tutur.” Belə şablon cümlələrdən bezməmisiniz? Hələ buna fikir verin. Bir cümlədə dörd yerdə “əmək” sözünü işlətmisiniz.

– Qızım, mənim hay-hayım gedib, vay-vayım qalıb. Bilirsən ki, qonorar xatırınə yazıram. Məni özünlə müqayisə etmə, sən cavansan, beyninin imkanları çoxdur, – deyə Hüseyin müəllim ona cavab verdi.

Aydan daha heç nə deməyib yazı üzərində işləməyə başladı. O, redaksiyaya təzə gəldiyi vaxtları xatırladı. Bir dəfə Hüseyin müəllim ona dedi:

– Yazılılarını oxuyuram, səndə bədii təsvirlər gözəl alınır.

Bir azdan isə əlində yazı onun qarşısında oturdu:

– Bu məqaləyə göz gəzdir. Hiss edirəm ki, əvvəlində bədii təsvir çatmir. İstəyirəm kömək edəsən...

Aydan əvvəl onun nə istədiyini başa düşmədi. Nəhayət, bu yaşlı jurnalistin məqsədini anlayanda xeyli fikirləşib yazıya gözəl bir bədii təsvir əlavə etdi: yaz axşamının təsvirini. Hüseyin müəllim ondan razı qaldı.

Bir dəfə də Hüseyin müəllim ondan materialının sonunu tamamlamağı xahiş etdi. Aydan da dinməzcə məqalənin sonluğunu yazdı.

Belə xahişlər sonralar adət şəklini aldı. O, gah dialoq qurmaqda, gah yazını başlamaqda, gah da yekunlaşdırmaqdə Ayandan kömək isteyirdi. Aydan bu yaşlı adama “yox” deməyə utanırdı.

Onların bu “birgə əməkdaşlığından” tezliklə redaksiyada hamı xəbər tutdu. Bir dəfə letuçkada Oqtay Hüseyin müəllimin məqaləsini təhlil edəndə məzəli şəkildə dedi:

– Aydan “felyeton” şöbəsinə gələndən bəri Hüseyin müəllimin yaradıcılığıçıçəklənməyə başlayıb.

Otaqda gülüş qopdu.

...Telefon zəng çaldı. Aydan dəstəyi götürəndə Qabil müəllimin səsi eşidildi:

– Aydan, zəhmət olmasa yanına gəl.

O, qeyd dəftərçəsini, qələmini götürüb redaktorun otağına yollandı. Redaktor tək idi, onun salamını alıb yer göstərdi:

– Necəsən, Aydan? Tələsik işin yoxdur ki? – deyə soruşdu. Sonra isə birbaşa mətləbə keçdi:

– Al, bu məktubu diqqətlə oxu. Nə qərara gəlsən, mənə deyərsən.

Aydan məktubu götürüb otağına qayıtdı. Səliqəli şagird xətti ilə yazılmış anonim yazıda rayon mərkəzi xəstəxanasının baş həkimi Murad Əliyevin xəstələrin həyatı ilə oyuncaq kimi oynadığından, xəstəxananın ətrafindakı böyük bir əraziyi zəbt edib orada şəxsi qazanc məqsədi ilə bağ saldığından səhbət açılırdı. Baş həkimin şöhrət naminə yol çəkmək, fəvarələr düzəltmək, ağaç əkməklə məşğul olduğu qeyd edildi. Məktubda göstərilirdi ki, baş həkim xəstələrinin taleyi ilə məşğul olmaq əvəzinə vaxtını boş-boş şeylərə sərf edir. Əsas ittiham ondan ibarət idi ki, nazirliyin icazəsi olmadan burada psixoterapiya kabinetini təşkil edib, özbasına müalicələr aparır.

Aydan məktubu dönə-dönə oxudu. Qəribədir, müəllif baş həkimi gözdən salmağa, onu ittiham etməyə çalışırdı, amma onun “mənfi faktları” əslində baş həkimə rəğbət oyadırdı. Aydanın ürəyində, üzünü heç vaxt görmədiyi, səsini eşitmədiyi, varlığı haqqında heç bir təsəvvürü olmadığı bu adamlı tanış olmaq istəyi yarandı. O, məktubu götürüb redaktorun yanına getdi.

- Hə, necədir? Məktub ürəyinə yatdımı?
- Bəli. İcazə versəniz məşğul olaram.

* * *

Elman yazısını tamamlamışdı. Aydan bunu onun əhval-ruhiyəsindən o saat hiss elədi. Adəti üzrə “reportaj”a keçdi:

– Elman Məmmədov respublikanı lərzəyə salacaq növbəti felyetonunu tamamlayıb özündən razı halda oturmuşdu ki, bu vaxt şobənin əməkdaşı Aydan Ömərova otağa daxil oldu.

Aydan onun masasının qarşısında dayandı:

- Yoldaş müdir, sizin həddindən artıq məşğul olduğunuzu, əməkdaşlarınıza diqqət yetirmədiyinizi görüb mürəxxəs oluruq.
- Doğrudan? – Elman təəccübləndi.
- Əlbətdə, doğrudan.
- Mən də fikirləşmişdim ki, səninlə bu gün doyunca söhbət edəcəyəm, – Elman təəssüfləndi.
- Qalsın gələn dəfəyə, – Aydan ciddiləşib masasının arxasına keçdi, yır-yığış etməyə başladı.
- Baş həkimdən yazılmış şikayəti yoxlayacaqsan?
- Hə.
- Düz bir gün yolda olacaqsan. Uzaq rayondur, səninçün çətin olacaq.
- Heç nə olmaz.

Aydan çantasını çiyindən aşırdı. Tünd şabalıdı saçlarını darayıb çiyinlərinə saldı.

Elman ona söz atdı:

- Ehtiyatlı ol, səni qaçırmاسınlar.
- Qayğınıza görə sağ olun, hələlik! – Aydan otaqdan çıxdı.

Hüseyin müəllim nahar fasiləsindən qayıdanda Aydanı görməyib narahat oldu:

- Xanımımız haradadır?
- Ezamiyyətə getdi.
- Görəsən mənim yazımı neynədi? – Hüseyin müəllim stolunun üstünü axtarmağa başladı. Sonra Aydanın masasına yaxınlaşdı. Orada məktub görüb sevindi. “Hüseyin müəllim, məqalənizə əl gəzdirmək mümkün olmadı. Ona görə də təzədən yazmalı oldum. Stolumun sağ gözündədir. Sərlövhəni “İnam olanda” qoya bilərsiniz.”

Hüseyin müəllim yazını götürüb sevinclə makina bürosuna, “məqaləsini” diqtə etməyə getdi.

* * *

Aydan rayon mərkəzinə axşam saat 7-də çatdı. Bütün gəcəni qatarın çaqqa-çuqundan yata bilməmiş, səhər tezdən isə “PAZ”a minib yoluna davam etmişdi. Dağ yollarının dolanbacları onu əldən salmışdı.

Rayon partiya komitəsinin birinci katibi Məmməd Heydərov onun gəlişinin məqsədini biləndə:

— Mərdi qova-qova namərd edirlər, — deyə narazılığını bildirdi. — Muradın necə adam olduğunu özünüz görəcəksiniz. Bununla beşinci məktubdur ki, yazırlar. Komissiya təzəcə gedib.

— Yoxlamalar bir şey aşkar edibmi?

— Nə danışırsınız? Murad təmiz adamdır.

— Bəs o nə bağdır elə?

— Xəstəxananın ətrafında təxminən bir hektar boş sahə var idi. Murad orada meyvə bağı salıb. Respublikanın bütün bölgələrindən meyvə ağacları gətirildirib şəraitimizə uyğunlaşdırıb. Belə şeyi təbliğ etmək, zəhmət çəkdiyinə görə “çox sağ ol” demək əvəzinə nankor adamlar onun xeyirxahlığını bədxahlıq kimi qələmə verirlər.

Aydan yerindən qalxdı:

— Yüz dəfə eşitməkdənsə bir dəfə görmək yaxşıdır. Qoy hər şeyi öz gözlərimlə görüm.

— Tamamilə doğrudur. Amma bu gün gecdir. Mehmanxanada sizinçün yaxşı bir otaq sahmanlayıblar. Yeməyi də nömrəyə gətirəcəklər. Yaxşıca dincəlin. Səhər tezdən sizi baş həkimlə özüm tanış edərəm, — deyə katib onu qapıyacan ötürdü.

Aydan onunla saqlaşış mehmanxanaya yollandı. Əl-üzünü yuyub dincəldi. Lakin otaqda qərar tuta bilməyib mehmanxanadan çıxdı. Rayon mərkəzini bir xeyli dolaşdı. Səhərin qurtaracağında meyvə bağı başlanırdı. Bağın tuşu ilə bir

xeyli yol gedəndən sonra birdən: “Bəlkə xəstəxananın bağlı elə budur?” – deyə fikirləşdi. Bir azdan ikimərtəbəli xəstəxana binası görünəndə buna əmin oldu. Ərik, şaftalı, gilas, gilənar ağaclarının ağ-çəhrayı çicəklərinin zərif ətri ətrafi bürümüşdü. Xəstəxananın üzbüüzündə, fəvvərənin altındakı hovuzda qızıl balıqlar üzürdü. Aydan yamyaşıl xalı kimi döşənmiş tər otların üstü ilə yeriyir, ətrafdakı sakitlikdən, bu kiçik botanika bağının gözəlliyindən zövq alırı.

* * *

– Tanış olun, bizim baş həkimimiz Murad Əliyevdir.

Kabinetinin qarşısındakı gözləmə otağında Məmməd Heydərov müləyim baxışlı, orta boylu, qarabuğdayı sıfətli bir adamı Aydana təqdim etdi. Sonra isə qızı işarə ilə:

– Bu da sizə haqqında danışdığım jurnalist Aydan Ömərovadır, – dedi. Onları tanış edəndən sonra:

– Bizim müşavirəmiz var, icazənizlə mən gedim, Murad, qonağı sənə tapşırıram, – deyib otağına keçdi.

Baş həkim:

– Heç vaxt jurnalistlərə oturub-durmamışam. Amma nədənsə jurnalist deyəndə fikrimə həmişə kişi gəlib. İndi isə qarşımıda gözəl bir qız görürəm.

– Mən də sizi yaşı adam təsəvvür edirdim, – deyə Aydan etiraf etdi.

– Yaşlı deyəndə neçə yaş nəzərdə tutursunuz?

– 50.

– Onda çox da böyük səhv etməmisiniz.

– Necə bəyəm?

– 50-dən 10 çıxın, işlər düzələcək.

– 40 yaşıınız var? – Aydan təəccübə soruşdu.

– Nədi, çoxdu ki? – Onun təəccübü Murad Əliyevi də heyrətə gətirdi.

– Çox deyil, amma sizə heç 30 yaş da verməzdəm.

– Təşəkkür edirəm.

Onlar xəstəxanaya çatanda baş həkimi telefona çağırıldılar. O, danışandan sonra dəstəyi yerinə qoyub üzrxahlıq etdi:

- Aydan xanım, heç bilmirəm necə deyim ki, inciməyəsiniz. Təcili bir iş çıxıb, kəndə getməliyəm.

– Sirr deyilsə, nə olub?

– Ağır xəstə var, kənddən zəng çalmışdılar.

– Başqa həkim göndərə bilməzsiniz?

– Xəstə mənim gəlməyimi xahiş edib.

– Onda icazə versəniz mən də sizinlə gedərəm.

– Yol narahatdır, sizin üçün çətin olar.

– Eybi yoxdur.

– Nə deyirəm ki...

Bir azdan xəstəxananın “UAZ” maşını dağ yolları ilə irəliləyirdi.

Aydan yol boyu onları müşayiət edən, qıvrılıb-açılan dağ çayına, sıldırıım qayalara, yamyaşıl meşələrə baxmaqdan doymurdu.

– Aman Allah, nə gözəldir!

– Hələ bu nədir? Qarşıda elə yerlər var ki, heyran qalacaqsınız.

– Biz hansı kəndə gedirik?

– Qaraçı kəndinə.

– Yəqin orada qaraçılar yaşayır və yaxud da yaşayıb, eləmi?

– Düzü heç özüm də bilmirəm.

Xəstəxana kəndin başında, birmətəbəli kiçik binada yerləşirdi. Burada onları yaşılı bir həkim gözləyirdi.

- Aydan xanım, siz xəstəxananın bağında gəzişin, mən xəstəni müayinə edib qayıdacağam.

- Narahat olmayın, gəzə-gəzə kəndin ayağına gedəcəyəm. Elə oradan da məni götürərsiniz, – deyə Aydan səsləndi.

O, kəndin ayağına çatanda göyün üzü buludlarla doldu. “Yağış yağacaq, – deyə Aydan kədərlə düşündü. – Heyf bayaqqı havadan”.

Ağ xalıya oxşayan çəmənliyə çatanda ayaqlarını uzadıb yerdə oturdu. Buraya saysız-hesabsız ağappaq xirdaca çoban-yastığı çıçəkləri səpələnmişdi. Uşaqlıqda olduğu kimi onlardan çələng hörməyə başladı. Bir azdan yağış damcılادı. O, yaxınlıqdakı palid ağacının altına qaçıdı. Bircə dəqiqliğin içində hər yanı sel-su bürdü. Aydan iliklərinə kimi islandı. İki saatdan artıq vaxt keçirdi, amma baş həkimdən xəbər-ətər yox idi. Geriyə, xəstəxanaya bu halda qayıda bilməzdi.

Birdən maşın siqnalı eşidildi. “Nəhayət ki!” – deyə o, sevincək halda palidin kölgəsindən çıxıb yola sarı qaçıdı.

– Siz Allah, məni bağışlayın. Gör necə islammışınız, – deyə Murad Əliyev üzrxahlıq elədi.

– Narahat olmayın, – Aydan maşında oturdu. – Xəstənin vəziyyəti necədir?

– Ayağında abses başlamışdı. Baş barmağını kəsməli olduğunu.

– Nə pis oldu...

– Çəkmənin içində görünməyəcək... – Murad bunu həkim soyuqqanlığı ilə dedi. Sonra isə:

– Qorxuram xəstələnəsiniz, – deyə mövzunu dəyişdi.

– Mehmanxanada paltarımı dəyişərəm.

– Deyəsən heç mehmanxanaya çata bilməyəcəyik.

– Niyə ki?

– Bayaq keçib gəldiyimiz dağ çayından gözüm su içmir. İndi çox güman ki, suyu çoxalıb.

– Belə tezliklə?

– Dağ çayları belədir də.

Onun ehtimalı düz çıxmışdı. Çayda su yarım metrə kimi qalxmışdı.

– Keçə bilməyəcəyik, – Murad qəti bildirdi.

- Bəs nə edək? – Aydan təşvişə düşdü.
 - Belə yağışın ömrü qısa olur, bir azdan kəsəcək, – Murad onu arxayınlasdırıcı. Maşını çayın sahilində, ağacların altında saxladı. Dönüb Aydana nəzər saldı. Onun saçları, paltarı əməlli-başlı islanmışdı.
 - Belə otursanız xəstələnərsiniz.
 - Bəs nə edim?
 - Paltarınızı dəyişin.
 - Narahat olmayın, əynimdə quruyacaq. Yaxşısı budur peçi yandırın.
 - Mənə görə islandiniz, gəlməsəyдинiz, indi mehmanxanada dincəlirdiniz.
 - Jurnalist istirahət bilməməlidir. Bu, bizim redaktorun şüarıdır. Bir də ki, mehmanxanada otursaydım nə görərdim? Burada təbiətin şiltaqlığının şahidi oldum. Kim bilir, bəlkə bir vaxt bu mövzuda əsər yazdım.
 - Onda məni də yada salarsız, yaxşımı?
 - Söz verirəm ki, baş qəhrəman siz olacaqsınız, – Aydan gülə-gülə cavab verdi.
 - Maraqlıdır, orada nədən bəhs edəcəksiniz?
 - Bu, sirrdir, – Aydan bunu mənalı tərzdə dedi.
- Yağış birdən başladığı kimi birdən də kəsdi. Sonra isə gün çıxdı, yandırıcı şüalarını hər tərəfə səpələdi. Maşından düşdülər. Murad maşının oturacağıni çıxarıb yerə atdı, sonra isə pencəyini Aydana verdi:
- Baxın, mən o təpədə oturacağam. Paltarınızı soyunub qurudun. Tamam quruyanda məni səsləyərsiniz. Onsuz da çayın suyu azalmasa, gedə bilməyəcəyik.
- O, əllərini ciblərinə salıb fit çala-çala maşından aralandı. Ağappaq çıçəklərə bürünmüş itburnu kolunun arxasında özü-nə yer rahlayan Aydan əynindəkiləri soyunub kolların üstü-nə sərdi, Muradın pencəyinə büründü.

Bayaqdan soyuğunu hiss etmeyen Aydan indi tir-tir əsirdi. O, maşının oturacağıının üstündə oturub qızınmağa başladı. Gün kürəyini qızdırıldıqca bundan xoşhallanır, istinin təsirindən gözləri xumarlanırdı. Ətrafdakı dərin sükutu yalnız quşların şən civiltisi, bir də saysız-hesabsız böcəklərin vüzültüsü pozurdu.

— Gəlmək olar? — Aydan Muradın səsini eşidəndə pencəyin içində yumağa döndü.

— Mən hələ geyinməmişəm, — deyə yalvarıcı səslə dilləndi.

— İndi gedirəm. Görün sizə nə gətirmişəm.

Aydan gözlərinə inanmadı. Murad böyük bir dəstə çöl nərgizi ilə onun qarşısında dayanmışdı. Ayağı yalın, qolları çirəməli, dəcəl oğlan uşağı kimi onu süzürdü. Murad gülləri onun qarşısında yerə qoyub heç nə demədən öz yerinə qayıtdı.

Aydan qurumuş donunu tez əyninə keçirib saçlarını daradı. Sonra yerdəki gülləri qaldırıb köksünə sıxdı. Murad əyləşən səmtə əl elədi, o, arxası Aydana tərəf idi. Çağırmaq istədi, lakin necə müraciət edəcəyini bilmədi. “Yoldaş Əliyev” çox rəsmi alınırdı. Bəzi adamlar kimi “Murad doxtur” desinmi? Amma bu müraciət formasından zəhləsi gedirdi. “Murad bəy”, — fikrindən keçdi. “Hə, bu ona yaraşar. Keçmişin qalığıdır deyə “Murad bəy”, “Aydan xanım” kimi müraciətlərin kökünü kəsmişik. Yaxşı ki, son vaxtlar “xanım”ı bərpa ediblər”.

— Sizə nə olub? — Murad onun qarşısında dayanmışdı. — Nə yaman fikrə getmisiniz.

— Hə, bayaqdan fikirləşirəm ki, sizi necə çağırırmı.

— Sadəcə olaraq Murad deyin.

— Axı, yaxşı düşməz.

— Niyə yaxşı düşmür? İcazə versəniz mən də sizi Aydan çağıraram.

— Məmnuniyyətlə. — Aydanın üstündən elə bil ağır bir yük götürüldü.

— Su azalıb, amma qorxuram maşın çaydan keçə bilməyə.

– Məncə rahat keçərik. Gəlin yoxlayaq, – Aydan təklif etdi.
– Keçə bilməsək, onda?

– ...

– Yaxşıı, siz deyən olsun, minin maşına, – deyə Murad razılışdı. Aydan sevincək keçib yerini rahatlادı. Murad maşını işə salıb düz çaya sürdü.

– Hə, gördüz, mən deyən oldu? – Aydan sevinclə səsləndi. Lakin bu sevinc çox çəkmədi. Su, çayın o biri sahilinin qumunu yuyub aparmışdı. Maşını ora çıxarmaq mümkün deyildi.

– Yaman yerdə axşamladıq, – Muradın qanı yaman qaraldı. O, maşının qapısını açdı. Gurultu ilə axan dağ çayı adamı vahiməyə salırdı. – Su maşını apara bilər, – deyə narahatlıqla əlavə elədi. Sonra isə çəkmələrini soyunub şalvarının ba-laqlarını çırmalamağa başladı.

– Nə etmək fikrindəsiniz? – Aydan təşvişlə soruşdu.

– Görüm bu diki bir təhər çıxa bilerəmmi? – Murad maşından düşdü. O, suyun içindəki iri daşları sahilin çıxıntısına daşımışa başladı, lakin su onları yuyub aparırdı. O, bir xeyli əlləşəndən sonra təzədən maşına mindi.

– Gərək düşüb qonşu kənddən traktor gətirək ki, maşını çıxartsın.

– Bəs mən çayı necə keçəcəyəm? – Aydan üşüyüb çiyinlərini qısdı. Murad heç nə deməyib Aydanın oturduğu tərəf-dən maşının qapısını açıb əllərini ona uzatdı. Aydan onun fikrini anlayıb qızardı.

– Başqa çıxış yolumuz yoxdur, – deyib Murad onu cəld qucağına aldı.

– Ay aman, indi ikimiz də suya yrixılacağıq, – Aydan pərt oldu. Murad onu balaca uşaq kimi qucağında bərk-bərk tutmuşdu. Aydan əlləri ilə onun boynunu qucaqlamış, gözlərini yummuşdu. Qorxu hissini, çaya düşüb islana biləcəyini, yad bir adamın qucağında olduğunu unutmuşdu.

Murad sahildə onu yerə qoydu. Aydan özünü günahkar hiss edir, nə isə demək istəyir, amma bu “nə isə”ni heç cür tapa bilmirdi. Murad onu intizardan qurtardı:

— Yorulmamışınızsa, gedək, — dedi.

Onlar meşənin içi ilə irəliləyirdilər. Murad çəkməsiz olduğundan ayağına tez-tez tikan batır, daş dəyirdi. Amma o, ağrısını bürüzə vermirdi. Nehayət, gəlib kəndə çatdılar.

— Traktorcu mənim xəstəm olub, bizə “yox” deməz, — deyib Murad kəndin başlanğıcındakı birinci qapıda ayaq saxladı.

— Əli! — deyə çağırıldı.

Elə o dəqiqə qapı açıldı. 24-25 yaşlarında ucaboy, yarıqlı bir oğlan, onun arxasında isə yaşılı bir qadın bayırı çıxdı. Onlar həkimi bu görkəmdə görəndə təəccübləndilər.

— Axşamınız xeyir, doxtur. Bu nə haldır düşmüsünüz? Kəçin içəri, bir az qızının, çay için.

— Sağ ol, Əli, tələsirik, imkanın varsa traktorunu işə sal, maşının çayın içindədir.

— Axı yaxşı düşməz, bu qədər yolu gəlib qapıdan qayıtsanız eşidən-bilən bizə nə deyər? — Əli bir xeyli dil-ağız elədi. Anası da qonaqları qapıdan qaytarmaq istəmirdi. Lakin onların çox tələsdiklərini görüb həyətin qapısını açdı. Əli traktorunu işə salıb onları mindirdi.

Yol boyu Əli tez-tez dönüb Aydana baxır, amma onu söhbətə çəkməyə ehtiyat edirdi. Aydan onun baxışlarından narahat olub elə hey yerində qurcalanırdı. Bu qəribə vəziyyətdən çıxməq üçün Murad Əlini söhbətə tutdu.

Mənzil başına gəlib çatanda maşını traktora qoşub böyük çətinliklə çaydan çıxartdılar. Bir azdan Muradla Aydan Əli ilə vidalaşıb maşında yerlərini tutdular. Murad əlini ehmallıca Aydanın əlinə toxundurdu:

— Ora baxın!

Aydan dönəndə Əlinin lal-dinməz dayanıb onu süzdüyüünü gördü, özünü itirib qızardı.

– Deyəsən sizə vurulub. – Murad bunu zarafatla demək istəyirdi, amma səsində qısqanlıq duyuldu.

– Sizə elə gəlir. – Nədənsə onun qısqanlığından Aydanın ürəyinə bir doğmaliq yayıldı.

Maşın gözdən itənə kimi Əli baxışları ilə onları müşayiət etdi.

Rayon mərkəzinə çatana kimi nə Murad, nə də Aydan dindi – hərə öz aləmində idi.

Mehmanxananın tuşunda Murad maşını saxlayıb Aydana düşməkdə kömək etdi. Onu otağa ötürüb:

– Siz istirahət edin, mən yüngülvari bir şam yeməyi təşkil edim, – deyib getdi.

Aydan tez paltarını dəyişdi, özünü səliqəyə saldı. Baş həkimin ciddi sıfəti gözlərinin önündən çekilib getmirdi. Onun üzünün çizgiləri, danışarkən hərdən qəribə tərzdə ciynini dartması, danışışı, hər şey fikrində bir də canlandı.

bir azdan qapı döyüldü. Murad iri bir məcməyi ilə içəri daxil oldu. İsti təndir çörəyini, soyutma toyuğu, pendiri, göyərtini süfrəyə düzdü. Bir azdan otağa çay gətirdilər. Aydanın yalnız indi yadına düşdü ki, acıdan ürəyi gedir. Yeməyə girişdilər.

– Ömrümdə belə iştahla yeməmişdim, – Murad şən səslə dəlləndi.

– Mən də, – deyə Aydan güldü.

Bir azdan Murad yerindən qalxdı.

– Sabah xəstəxanaya gələcəksinizmi?

– Əlbəttə.

– Səhər saat 9 tamamda sizi mehmanxananın bufetində gözləyəcəyəm. Gecəniz xeyrə qalsın. Qapını içəridən bağlamağı unutmayın.

Murad getdi. Şikayət məktubu yalnız indi Aydanın yadına düşdü. Ürəyində özünə güldü.

Həmişə gec yatıb tez durmağa adət etmiş Aydan bu gün nədən-sə yerinə tez girmək, düşüncələri ilə tək qalmaq istəyirdi. Soyunub yatağa uzandı, lakin gözlərinə yuxu getmədi. Səhərə kimi bu böyründən o böyrü üstə çevrildi, yalnız səhərə yaxın mürgülədi.

... – Baş həkimlə sevişməyə getmişdin? – Redaktorun baxışlarından nifrət yağırdı.

– Onu sizə kim dedi? – Aydan heyrətlə soruşdu.

– Gözlərindən hər şeyi oxuyuram, redaksiyanın adını bətirəməq istəyirsən? Sənin kimi jurnalist bizə lazım deyil. – Redaktor əlindəki bıçağı onun üzərinə sancı.

Gecəynən onu xəstəxanaya apardılar. Murad al qan içində olan Aydanı görüb heyrətə geldi, sonra əlini onun köksünə apardı, oradan ürəyini çıxarıb ovcuna qoydu. Laxtanı təmizləyib ürəyi yerinə qoyanda Aydan inildədi:

– Aman Allah, nə bərk ağırtdırınız...

Aydan yuxudan oyananda ürəyində bir ağırlıq var idi ki. Hamama keçdi, isti su gölmirdi, soyuq suyu açıb duşun altına girdi, üşüyə-üşüyə çimib qurulandı. Sonra çəhrayı donunu geyinib bəzəndi. Səbirsizliklə saat 9-u gözləməyə başladı.

Səhər yeməyindən sonra ikilikdə xəstəxanaya yollandılar.

– Niyə yaxşı yatmamısınız? – Murad onun gözlərinin altındakı dairələrə işaret etdi.

– Nədən bildiniz?

– Həkim deyilik?..

– Özüm də bilmirəm niyə yata bilməmişəm.

Xəstəxana Aydanı heyran etdi. Kardiologiya və urologiya şöbələri ən müasir tibbi avadanlıqla təchiz olunmuşdu. Cərrahiyə şöbəsində isə lazer aparatlarından istifadə olunurdu. Ucqar dağ rayonunda belə xəstəxana görəcəyini ağlına belə gətirməyən Aydan hər şeyə sonsuz maraqla tamaşa edirdi. Saat 11-də Murad onunla xudahafızlışib cərrahiyə əməliyyatına getdi.

– Bəlkə mən tamaşaçı kimi iştirak edim? – deyə Aydan onun arxasında səsləndi.

– Nə danışırsınız, sizin yanınızda işləyə bilərəm? – Murad cavab verdi və nədənsə qızardı. Sonra isə:

– Sizi kabinetimdə gözləyəcəyəm, – deyə əlavə etdi.

Aydan cərrahiyyə şöbəsinin müdürü Tofiq Səlimovun otığına daxil olanda onun televizorla əlləşdiyini gördü.

– Sizə mane olmadım ki?

– Xeyr, Aydan xanım, buyurun içəri. Cərrahiyyə əməliyyatına televizorla baxmaq istəyirsinizmi?

– Əlbəttə, – Aydan sevincə bildirdi.

Bir azdan cərrahiyyə əməliyyatı başlandı. Aydan diqqətlə, gözlərini qırpmadan ekrana – Muradın əllərinə baxırdı.

– Birinci dəfədir cərrahiyyə əməliyyatına tamaşa edirsiniz? – Tofiq Səlimov soruşdu.

– Bəli.

Əməliyyat başa çatanda Aydan xudahafızlaşmış həyətə düşdü. Xəstəxanadan çıxıb mehmanxanaya tərəf getməyə başlayanda yanında bir maşın dayandı.

– Əyləşin, sizi aparım, – deyə Tofiq Səlimov qapını açdı.

– Lazım deyil, çox sağ olun.

Tofiq Səlimov maşından düşüb onun qarşısına gəldi, qapını açıb elə israrla onu maşına dəvət etdi ki, oturmaqdan başqa əlacı olmadı.

– Rayonumuza öz xoşunuzla gəlmisiniz, yoxsa göndəriblər?

Sual Aydanın xoşuna gəlmədi:

– Bunun bir əhəmiyyəti varmı?

– Bu tərəflərə öz xoşu ilə az adam gəlir. Yəqin xəstəxanımız haqqında siqnal almışınız.

– Hə, elə şey var.

– Mən dedim də, – Tofiq özündən razı halda gülümsədi.

Sonra isə kağıza bükülmüş bir bağlamani ona uzatdı:

– Xahiş edirəm bu kiçik hədiyyəni qəbul edin. – Aydanın təəccübləndiyini görüb: – Elə bir şey deyil, fransız ətridir –

“Fridji”dir, – dedi. – Sizin kimi gözəl xanım mənim maşınıma birinci dəfədir minir.

- Saxlayın! – Aydanın amiranə səsi onu çasdırdı.
- Xətrinizə dəydim? – Tofiq pərt olmuşdu.
- Mən çatdım, saxlayın, – Aydan soyuqqanlığını əldən verməməyə çalışdı.

Maşın dayananda Aydan bağlamanı oturacağın üstünə qoydu, heç nə deməyib tələsik addımlarla mehmanxanaya sarı getdi.

Otaqda paltarlı halda yerinə uzandı. Telefon bir neçə dəfə səsləndi. Şübhəsiz ki, Murad idi, onu axtarırı. Dəstəyi götürmədi. Bir azdan o, dərin, sakit bir yuxuya getdi.

Qapının döyülməsinə yuxudan oyandı. Tez yerindən qalxıb qapını açdı – Murad idi. O, Aydanın səliqəsiz halda çıyılınlarinə dağılmış saçlarına, yuxulu gözlərinə heyranlıqla tamaşa edirdi. Aydan onun baxışlarına davam gətirə bil-məyib gözlərini yayındırdı.

– Harada idiniz? Sizi axtarmadığım yer qalmayıb. Bəlkə xətrinizə dəymişəm? – Murad təşvişlə soruşdu.

– Yox, yox, yorğun idim, gəldim ki, bir az dincəlim, yuxu məni apardı.

– Heç bilirsınız saat neçədir?

Rayona gələndən Aydan zaman, vaxt məfhumunu yadından çıxarmışdı. İndi də axşam saat 8-in yarısı olduğunu biləndə təəccübəndi.

– Görürsünüz mü, şam vaxtıdır. İcazə versəniz...

– Mən hazır, – Aydan qayğısız halda cavab verdi.

– Necə məsləhət görürsünüz, idarə maşınınında gedək, yoxsa mənim maşınımda?

– Nə fərqi var? – Aydan üçün bunun doğrudan da heç bir əhəmiyyəti yox idi. Təki bir yerdə hara isə gedəydilər. Təki Muradla bir yerdə olaydı, təki onun səsini eşidəydi.

– Onda sizə 15 dəqiqə vaxt verirəm. Geyinib aşağı düşün.

Murad pilləkənləri qaça-qaça düşdü. Onun otaqdan çıxmazı ilə Aydanın sevincindən əsər-əlamət qalmadı. “Aman Allah, mən nə edirəm? Mənə nə olub? Bu nə yelbeyinlikdir? Mənə yaraşarmı, tanımadığım yad bir kişi ilə hara isə gedim?” – deyə fikirləşdi. Amma daxilindəki başqa güclü bir hiss ona ayrı şey deyirdi. O, bu hissə təslim oldu, geyinib çantasını ciynindən aşırdı.

Ağ rəngli “Jiquli” aşağıda onu gözləyirdi. Aydan keçib arxada oturdu. Maşın yerindən tərpənəndə maqnitofonda qəmlili bir mahnı səsləndi. Aydan mahnını dinləyə-dinləyə gözünün altından Muradın çallaşmış saçlarını seyr edirdi. Birdən onda qəribə bir istək oyandı. Əlləri ilə Muradın boynuna toxunmaq istədi. Elə bu vaxt onların baxışları güzgündə toqquşdu.

- Nə barədə fikirləşirsınız? – Murad soruşdu.
- Fikirləşirəm ki, nə gözəl mahnidır...
- Hə?
- Belə musiqiyə qulaq asanda adam musiqinin içində ölmək isteyir.
- Qəribədir, – Murad dönüb ona baxdı. – Belə bədbin şeylər fikrinizə hardan gəlir?
- Əksinə, bu arzum nikbinlikdən doğur.
- Niyə soruşturmalarınız sizi hara aparıram? – Murad bu dəfə güzgündə onun gözlərinin içində baxdı. Aydan onun baxışlarından titrədi.
- Bir yaxşı yerə, şam yeməyinə, – Aydan cavab verdi, hər ikisi güldü.
Bir xeyli danışmadılar.
- Bilirsiniz nə barədə düşünürəm? – Sükutu yenə Murad pozdu.
- Xeyr. – Aydan təqsirkar tərzdə cavab verdi.
- Düşünürəm ki, qadında gözəlliliklə ağıl birləşəndə, o, əlçatmaz olur.
- Aydan cavab vermədi.

- İlk dəfədir sizin kimi qıza rast gəlirəm.
- Yəqin fikirləşirsiniz ki, bu necə qızdır, tanımadığı kişi ilə gecə vaxtı səfərə çıxmağa razı olub.

– Sizin sənətinizin xüsusiyyəti belədir...

İstirahət zonasından şən musiqi sədaları ucalırdı. Adamlar iki-bir, üç-bir gəzişirdilər.

– Hamı ilə oturaq, yoxsa ayrıca? – Murad soruşdu.

– Ayrıca, qoy nə sizi tanışınlar, nə məni, rayon yeridir.

Meşənin içində, yaşıl talvarın altındakı stolun arxasında əyləşdilər. Aydan özünü göyün yeddinci qatında hiss edirdi. Elə bil Muradı çoxdan, lap çoxdan tanıydı.

– Nə yeyəcəksiniz? – Ofisiant üzünü Aydana tutdu.

– Nəyiniz var?

– Toyuq kababı, quzu kababı, lülə, basdırma...

– Balıq varınızdır?

– Necə balıq?

– Axının əksinə üzən.

– Xeyr, eləsindən yoxdur.

– Onda hansından varsa, ondan gətirin.

Bir azdan ofisiant qızardılmış balıqla içəri girəndə Aydan sevincə səsləndi:

– Bəs deyirdiniz axının əksinə üzən balıq yoxunuzdur?

– Bacı, bu fareldir.

– Farel axının əksinə üzür də... Əslində bütün balıqlar belə üzür. – Aydanı qəribə bir sevinc bürümüşdü.

– Nuş olsun, – deyə pərt olmuş ofisiant otaqdan çıxdı.

Murad şampan şərabını açıb badələrə süzdü. Onlardan birini Aydanın, o birini isə özünün qabağına qoyma.

– Aydan, siz mənimcün elə bil aydan gəlmış adamsınız. Cəmi iki gündür tanışıq, amma elə bil uzun illərdir sizi tanıyıram. İstəyirəm bu badələri sizinlə tanışlığımızın və gözəlliyinizlə ağlıınızın düz mütənasibliyinin şərəfinə qaldıraq.

– Çox tərifləməyin.

– Xeyr, mən sizi tərifləmirəm, demirəm ki, siz idealsınız, yəqin çatışmayan cəhətləriniz də var.

– Bu mövzuda gözəl bir mahnı var. Nərminə Məmmədova oxuyur, – deyə Aydan astadan oxudu:

Demirəm ki, sən çiçəksən, gülsən, ya nəsən.

Bircə bunu bilişəm ki, ürəyimcəsəm.

– Gözəl oxumağınız da varmış, – Murad zarafat qarışıq heyrətlə dedi.

– Murad, yəqin dünəndən bəri fikir vermisiniz, biz jurnalistlər hər cür adamlarla, hər cür şəraitdə görüşməli oluruq. Qadın jurnalist üçün bu, xüsusilə çətindir. Heç də hamı onu düzgün başa düşmür. Amma nədənsə mənə elə gəlir ki, siz adamı bir baxışdan anlayırsınız. Ona görə də yanınızda özümü rahat hiss edirəm.

– Sənətinizi çox sevirsiniz?

– Hə, amma bu gün sizə paxıllığım tutdu. Həkim olmadığımı təəssüfləndim.

– Niyə ki?

– O cür çətin cərrəhiyyə əməliyyatı aparmaq, demək olar ki, ölümə məhkum adamı yenidən həyata qaytarmaq savab işdir.

– Nə bildiniz ki, əməliyyat ağır idi? – Murad maraqla soruştu.

– Tofiq Səlimovun otağından televizorla sizə baxırdım.

– Nə danışırsınız? – Murad elə təəccübləndi ki, əlindəki çəngəl tappılıtlı ilə boşqabın içində düşdü.

– Bəli, düz iki saat sizə tamaşa etmişəm.

– Bezmədiniz?

– Əsla yox. Sizi iş başında görmək mənim üçün çox maraqlı idi.

– Bəs niyə məni gözləməyib getdiniz?

– Heç bilmədim niyə, amma birdən-birə özümə acığım tutdu. Fikirləşdim ki, camaat gör necə ciddi işlərlə məşğuldur.

– Hamı sizə həsəd aparır, siz isə başqasına. – Murad gülmüşədi.

Onlar əhəmiyyətsiz şeylərdən danışındılar, amma bu əhəmiyyətsiz şeylər hər ikisini yaman əyləndirirdi. Bir bəhanədən uğunub gedirdilər.

– Bəlkə tərpənək? – nəhayət, Aydan təklif etdi. – Yoxsa mehmanxanarı bağlayarlar, eşikdə qalaram.

– Necə istəyirsiniz... – Murad ayağa qalxdı.

Sakit, iliq may gecəsi idi. Aydanın ürəyini anlaşılmaz duyğular bütünlükdə. O, bu duyğulardan baş aça bilmirdi. Gözləri qəribə tərzdə alışib-yanırdı. Görəsən Murad bunu hiss edirdimi? Bir azdan mehmanxanaya qayıdacağını, dörd divar arasında uzun bir gecə keçirəcəyini düşünəndə ürəyi qıṣıldı. Murad bunu duymuş kimi:

– Hava elə gözəldir ki, adam heç evə getmək istəmir, – dedi.

– Ürəyimdən xəbər verdiniz. – Aydan səsləndi.

– Onda maşını bir kənarda saxlayıb gəzək, yaxşıımı? – Murad yeniyetmə çəvikliyi ilə maşının sükanının arxasına keçdi. Bunu elə sevinclə, elə cəld etdi ki, Aydan uğunub getdi.

– Niyə gülürsünüz?

– Sükanın arxasına əmri yerinə yetirən əsgər kimi keçdiniz.

– Gözəl qadının hər sözü ağıllı kişi üçün komandirin əmri kimidir, – deyə Murad özündən razı halda cavab verdi.

– Kaş biləyдинiz bu “gözəl qadın” ifadəsindən nə qədər acığım gəlir, – Aydan bunu incik dedi.

Murad cavab verməyib maqnitofonun düyməsini basdı. Bayaqkı qəmli mahnı bir də səsləndi. Hər ikisi dinməzcə mahnının sözlərinə qulaq asırdı:

*Kimlər gəldi, kimlər keçdi həyatımdan,
Ən gözəli sənin qədər sevilmədi.
Kimlər gəldi, kimlər keçdi...*

– Bu iki gündə sizə elə öyrəşmişəm ki, ömrümdə heç kəsə belə bağlanmamışam. Fikirləşəndə ki, bu görüşün sonu olacaq, az qalırıam dəli olam. – Murad az qala piçılıtı ilə danışındı.

– Sizə elə gəlir, çünki hələlik buradayam. Mən çıxıb gedəndən sonra bəlkə də bir-iki gün xiffət çəkdiniz, haqqımda düşündünüz, amma üç gündən sonra hər şey yadınızdan çıxaçaq. Bir həftədən sifətim hafızənizdən silinəcək. Bir aydan isə şəhərdə məni görəndə tanımayacaqsınız. – Aydan bunları elə sakit, elə arxayın deyirdi ki, elə bil bunun belə olacağına tam əmin idi. Səsinin soyuqluğu, məntiqinin amansızlığı birdən onu titrətdi. Təsəvvürünə gətirdi ki, şəhərdə Muradla rastlaşışb, onu danışdırmaq, hal-əhval tutmaq istəyir, lakin Murad onu tanımayıb yanından keçir. – Bəli, bu, belə olacaq, – deyə o, qətiyyətlə əlavə etdi.

Meşənin kənarına çatanda Murad maşını cığırə sürüb saxladı.

– Gəlib çatdıq, – deyə arxaya döndü.

– ...

– Niyə birdən-birə qəmləndiniz?

Aydan özü də bilmirdi birdən-birə ona nə olub. Elə halda idi ki, Murad bu sualı bir də təkrar etsəydi, hönkürüb ağlayacaqdı. Amma o, ağlamaq istəmirdi.

Birdən meşənin dərinliyindən qu-qu quşunun səsi gəldi: “Qu-qu, qu-qu, qu-qu...”

Uşaqlıqda olduğu kimi indi də bu quşun səsi onda kədər oyatdı.

– Eşidirsinizmi, qu-qu quşu oxuyur. – Aydan quşu hürkü-dəcəyindən ehtiyat edirmiş kimi piçilti ilə dilləndi. – Gəl maşından düşüb diqqətlə ona qulaq asaq.

Murad düşüb maşının arxa qapısını açdı, onun qolundan tutub düşürtdü. İndi qu-qu quşunun səsi lap yaxından gəlirdi.

– Uşaq vaxtı qu-qu quşunun səsi gələndə həmişə ağlayardım. Kənddə evimizin yanından meşə başlanırdı. Uşaqlar bu quşla bağlı elə qorxulu şeylər danışırıldı ki, qaranlıq düşəndə meşəyə girməyə qorxurdum. Bir dəfə inəyimiz itmişdi. Hamımız onu axtarırdıq. Mən azib yolu itirdim. Birdən qu-qu quşunun səsi gəldi. Qorxub elə bərkdən ağlamağa başladım ki, anam səsimi eşidib qaça-qaça yanına gəldi. Məni qucaqlayıb sakitləşdirdi, sonra isə danışdı ki, qu-qu vəfalı quşdur, haçansa sevgilisini itirib, həmin gündən qarış-qarış meşəni gəzib onu səsləyir, “qu-qu, qu-qu” onun axtarış səsidir. Mən sakitləşdim və anamın sözlərinə inandım. O vaxtdan mənim bu quşa yazığım gəlir. Həmişə fikirləşirəm, görəsən qu-qu quşu sevgilisini haçan tapacaq? Əgər tapsa, mahnisını dəyişəcəkmi?

Murad diqqətlə qulaq asırdı. Onlar ağacların budaqlarını əlləri ilə aralaya-aralaya cığırla irəliləyirdilər. Oyanan torpağıın, tər yarpaqların qoxusu “gəl-gəl” deyirdi.

– Heç vaxt meşədə bu vaxt olmamışam. Həmişə mənə elə gəlib ki, gecə buralar qorxulu olur, amma sən demə gecə meşə gözəl olurmuş, – Murad heyranlıqla dilləndi. – Bu gözəlli mənimcün siz kəşv etdiniz. Buna görə sizə minnətdaram.

– Ayy!!! – Aydanın ayağı kötüyə ilişib yıxıldı. Lakin o, agrıdan ufuldamaq əvəzinə gülməyə başladı. – Yıxılmasayıdım, Allah bilir, haracan gedəcəkdik. Meşə siz düşündüyü-nüz qədər də qorxusuz deyil. Bu saat ətrafda o qədər vəhşi heyvan dolaşır ki... – Muradın ona diqqətlə qulaq asdığını görən Aydan güldü:

– Hə, nə oldu, qorxutdum sizi?

– Sizinlə adam heç nədən qorxmaz, – deyə Murad onun yanında oturanda üzü Aydanın saçlarına toxundu, başı gicəlləndi. Bu, adamı keyidən, taqətdən salan, bədənini uçunduran bir qoxu idi. Murad bədənində onu halsızlaşdırın bir istəyin dolaşdığını hiss etdi. Fikrindən yanında oturmuş bu gözəl qızı qucaqlamaq, oxşamaq, öpmək keçdi. Əlini uzadıb Aydanın əlini ovcuna almaq istəyirdi ki, o, ciyninə dağılmış saçlarını arxaya atdı. Bu zaman saçı yenidən onun üzünə toxundu. Murad üzüqoylu yerə uzandı.

– Sizə nə oldu?

Murad Aydana cavab vermədi. Aydan yerində qalxıb mاشına sarı getməyə başladı. O, qəribə halda idi: əllərində Muradin əllərinin, dodaqlarında onun dodaqlarının istisini hiss edirdi. Sinəsində şirin bir ağrı gəzirdi. Qəribədir, Muradin əli ona dəyməmişdi, amma bu olmamış temasdan başı gicəllənirdi. Əgər Murad oturduqları yerdə əlini ona uzatsayıdı, müqavimət göstərməyəcəkdi, onun istəyinə sözsüz tabe olacaqdı. Sabah bəlkə də buna peşman olacaqdı, bəlkə də ömrü boyu özünü danlayacaqdı. Amma bütün bunlar sabah olacaqdı, bu gün isə Muradin əlləri onun əllərinə toxunsayıdı, o, özünü unudacaqdı. Kimliyi, nəçiliyi, harada, kiminlə olduğu yadından çıxacaqdı.

Arxadan ayaq səsləri eşidildi, Aydan dönüb baxdı, Muradin gözləri sanki dil açıb danışındı. Aydan yavaşça, yalvarıcı səslə:

– Gedək, Murad, gecdir, – dedi.

Murad heç nə demədən keçib maşını işə saldı. Onun görkəmindən kədər yağırdı. Maqnitofonda bayraqçı mahnı səsləndi:

*Kimlər gəldi, kimlər keçdi həyatımdan,
Ən gözəli sənin qədər sevilmədi.
Kimlər gəldi, kimlər keçdi...*

Murad sükanın arxasında, Aydan isə arxadakı oturacaqda sakitcə oturub mahnının həzin melodiyasının tilsiminə düşmüşdü. Heç biri araya çökmüş qəmlı sükutu pozmağa ürək eləmirdi, hərə öz sirli aləminə dalmışdı. “Görəsən indi Murad nə barədə düşünür?” – deyə Aydan öz-özünə sual verdi. “Aydan nə haqda fikirləşir?” – sualı Murada dinclik vermir-di. Heç biri buradan çıxıb getmək istəmirdi. Əslində onların bundan artıq qorxduqları ikinci şey yox idi.

Aydan Murada hiss etdirmədən qolundakı saata baxdı: gecə saat 3-ün yarısı idi. Ömründə ilk dəfə vaxta əhəmiyyət vermək istəmədi. Bu an saatın ondan ötrü heç bir əhəmiyyəti yox idi. Beləcə, Muradın yanında oturmaq, heç nə demədən, heç şey danışmadan xəyalala dalmaq necə də gözəl olardı. Bu adam elə ilk görüşdən onu öz cazibə sahəsinə salmış-dı, indi bu sahədən çıxməq olduqca çətin idi. Əslində buna heç cəhd də göstərmirdi, əksinə, özü könüllü şəkildə həmin cazibə dairəsinə daxil olurdu.

– Bir azdan dan yeri ağaracaq... – Aydan sükutu pozdu. Amma ona elə gəldi ki, bu sözləri dili dedi, ürəyi isə tamam başqa sözlər piçildiyirdi: “Geri qayıtmayaq, yoxsa dan yerinin ağarmasına tamaşa edə bilmərik”.

– Hə, dan yerinin ağarmasına az qalıb... – Muradın kədərinə sevinc qarışdı. – Əgər qayıtsaq, bu gözəl mənzərəni görə bilməyəcəyik, – dedi.

Onlar bir xeyli süssürlər. Sonra Murad qəribə tərzdə ona dedi:

– Sehrlənməkdən qorxmursunuzmu?

Aydan təəccüblə ona baxıb cavab vermədi. Bir azdan:

– Son dəfə səhəri haçan qarşılamışan? – O, nə vaxt “sən”ə keçdiyini hiss eləmədi.

– Yadımdan çıxıb, yəqin ki, lap çoxdan, uşaqlıqda. Bəs sən?

– Mən də uşaqlıqda, deyəsən o vaxt on yaşımvardı.

– Gəl maşından düşək, – Murad təklif etdi. Aydan elə bil bunu gözləyirdi.

Bayaqkı bürküdən, istidən əsər-əlamət qalmamışdı. Aydan üzüyüb bütüsdü, Murad da üzünə dəyən sübh yelinin xoş təmasından ciyinlərini qısdı. Hərəsi maşının bir tərəfində dayanıb üfüqə tamaşa edirdi.

– Gəzişək, yoxsa üzüyərik, – deyə Aydan səsləndi.

– Ayaqların donacaq, – Murad xəbərdarlıq elədi.

– Ayaqlarımdan eybi yoxdur, amma çəkməm heyif olacaq,

– deyə Aydan onları ayağından çıxardı. Bumbuz şəh ayaqlarına toxunanda üşürgələndi.

– Geyin, xəstələnərsən.

– Çəkməmsə təzə qalar. – Aydan bunu zarafatla deyib çəmənlikdə qaçışmağa başladı. Artıq o, soyuğu hiss etmirdi, bayaqkı kədərindən də əsər-əlamət qalmamışdı. Onun bu əhval-ruhiyyəsi Murada da sirayət elədi.

Birdən Aydanın əli yaxınlıqdakı iri çətirli akasiya ağacının budağına toxundu, şəh yağış kimi üstünə ələndi.

Murad qəhqəhə çəkdi:

– Sənə belə lazımdır!

Aydan cavab vermədi, Muradın böyründəki cökə ağacının budağından dartıb kənara qaçıdı. Muradın ağ köynəyi tamam yaş oldu. Bunu görəndə Aydan uğunub getdi. Murad “Ay səni!” – deyib onun dalınca qaçıdı, amma Aydan elə cəld, elə çevik idi ki, ona çatmaq mümkün deyildi.

– Ora bax, ora! – Aydan üfüqə işaretə elədi.

Uzaqda, meşənin üstündə üfüq açıq çəhrayı rəngə boyanmışdı. Bu çəhrayı dairə yavaş-yavaş böyüməyə, tündləşməyə başladı, sonra üfüqə qızartı çökdü. Qızartı yayıldıqca, səmada qəribə bir gözəllik əmələ gəlirdi.

Onlar sevinc dolu heyrətlə dan yerinin sökülməsinə tamaşa edirdilər. Bir azdan sapsarı günəş yavaş-yavaş, tələsmədən üfüqdən qalxdı, ətrafa uzun, sarı, parlaq şüalar yayıldı.

– Ura! Səhər açıldı! – Aydan sevinclə əl çaldı. Murad əl-lərini yerə qoyub pişik kimi arxası üstə hoppandı. Bunu bir neçə dəfə təkrar elədi.

– Bıy, sən belə şeylər də bacarırsanmış! – Aydan təəccübünü gizlədə bilmədi.

– Bəs nə bilmişdin, papaq altda oğullar var. – Murad zarafatından qalmadı.

– Ay aman, ömrümdə belə şey görməmişdim! – Aydan gözünün qabağında ləçəkləri bir-birindən aralanan ağ zanbaqları ona göstərdi. Ətrafdakı zanbaqlar bir-bir açılır, ətirləri ilə onların başlarını gicəlləndirirdi.

Bir azdan arıların, böcəklərin viziltisi aləmi bürdü. Sonra quşların şən civiltisi cırçıramaların ciriltisine qarışdı. Həradansa uçub gəlmış kəpənəklər özlərini ağ zanbaqlara çatdırmışdı.

– İndi səninçün gül yiğacağam, – deyə Murad səsləndi.

– Nə danışırsan, lazım deyil.

– Niyə ki?

– Yaxşısı deyillər? Niyə onların kiçik ömürlərinə qayırsan? Yaxşısı budur gəl zanbaqları qoxlayaq, görək hansı daha ətirlidir. – Aydan əyilib onları növbə ilə qoxlamağa başladı. Murad da ona qoşuldu. Bir azdan:

– Mənasız məşgəliyyətdir, hamısının ətri eynidir, – deyib dikəldi.

– Nə danışırsan? Gəl bu iki zanbağı qoxla görüm, – deyə Aydan onunla razılaşmadı. Murad onun dediyi kimi etdi.

– Hə, nə oldu?

– Eyni şeydir.

– Xeyr, elə deyil, bu iri zanbağın ətri kəskindir, bu balacanınsa zərif. Güllər də adamlar kimidir, hərənin öz ətri var.

– Bunu ciddi deyirsən?

– Əlbəttə.

– Qəribə qızsan. – Murad bunu ciddi dedi.

– Gəl kürəyimizi qızdırıq, – Aydan təklif etdi.

Onlar şehi quruyub təravətlənmiş otların üstündə oturub ordan-burdan danışındılar. Hər ikisi özünü göyün yeddinci qatında hiss edirdi.

– Ayağın bərəkətlidir, – deyə Murad birdən-birə haradan-sa gəlib göyün üzünü örtmüş iri bulud topasını ona göstərdi. Bircə dəqiqliğin içində bayaqkı mənzərədən əsər-əlamət qalmadı. – Tez ol, özümüzü maşına çatdırıq. – O, Aydانا ayağa qalxmağa kömək etdi. Qaça-qaća gəlib özlərini maşına çatdırdılar.

– Bıy, çəkməm qaldı! – Aydan düşüb otların içindən onları götürüb yenidən maşına mindi.

Yenicə yola düşmüşdülər ki, təkəm-seyrək, ip-iri yağış damcıları maşının damında qəribə bir dambadurum saldı. Bu, bir xeyli davam elədi. Maşın meşədən aralananda səs-küy çıxaldı. Yağış elə gurultu yaratdı ki, Aydan əlləri ilə qulaqlarını qapadı.

Bir azdan maşının şüşələrindən şırıltı ilə sular axırdı. Sonra yağış bir az da gurlaşdı, elə bil kimse göydə nəhəng su şirnağının ağızını açmışdı. Yağış elə yağırdı ki, sanki indicə düz-dünyanı suya qərq edəcəkdi. Yarım saatın içində dörd tərəfdə irili-xirdalı, saysız-hesabsız gölməçələr əmələ gəldi.

– Deyəsən yağış məni gözləyirdi. Rayona ayağım dəyəndən kəsmək bilmir ki... – Aydan deyindidi.

– Buraların təbiəti belədir, yağıssız günümüz olmur, – Murad izah elədi.

Maşından ətrafi seyr edirdilər. Yağış yarımcə saat da bu sürətlə yağsaydı, yəqin ki, buralardan keçib getmək mümkün olmayacaqdı.

– Daha sürmək olmur, – deyə Murad mühərriyi söndürdü. – İrəlini görmürəm, qorxuram gölməçəyə batıb yolda qalaq.

– Heç olmasa maşını yoldan qırąğa çəkəydin, – Aydan dil-ləndi, amma başa düşürdü ki, indi yoldan kənara çıxmaq ol-duqca təhlükəlidir.

Yağışın sürəti bir az da artdı, indi ona külək də qarışmış-dı. Var-gücü ilə maşını yırğalayan küləyin viyiltisi, yağışın gurultusu vahimə yaradırdı.

– Qorxma, yaz yağışıdır, çox sürməz, on-on beş dəqiqəyə kəsəcək, – Murad onu sakitləşdirdi.

– Nədən bilirsən ki, tez kəsəcək?

– Buna ayı yağışı deyirlər.

– Ayı yağışı niyə? – Aydan qəsdən Muradı danışdırırdı, onun fikirlərinin istiqamətini dəyişdirməyə çalışırdı.

– Deyirlər, ayı balalayanda belə yağış yağır.

– Bəs ayı hardadır?

– Meşədə.

– Hansı meşədə?

– İndicə bizim olduğumuz meşədə.

– Gedib ayının balasına baxaqmı?

– Axı meşə böyükdür, həm də ayının mağarası adamlardan uzaq yerdə olur. – Murad ona eyni tonda cavab verirdi. Bu sual-cavab hər ikisini əyləndirirdi.

– Yaman yerdə axşamladıq, belə getsə sel maşını apara bilər, – Muradin səsinə həyəcan qarışmışdı. O, mühərriyi təzə-dən işə saldı, onu yavaş-yavaş sürməyə başladı. Elə ağır-agır gedirdilər ki, elə bil maşında yox, tisbağa üstündə oturmuş-dular. Həyəcanla, əsəbləri tarıma çəkilmiş halda gözlərini yola dikmişdilər. Elə bil diqqətlərini bir balaca yayındırsayı-dılar, maşın aşacaqdı.

Yağış qəfil başladığı kimi, qəfil də kəsdi. Sonra külək də yavaşlığı, azca keçmiş tamam çəkildi. Birdən elə bil göyü iki yerə böldülər: içindən sapsarı günəş çıxdı. Əvvəlcə zəif-zə-if şölələndi, getdikcə qızartısı çoxaldı. Bir azdan isə onun

qaynar şüaları maşının pəncərəsindən onların üzünü yandırmağa başladı.

Günəş şüaları ətrafa yayıldıqca seldən sonra əmələ gəlmış gölməçələrin suyu onların gözünün qabağındaca buxarlanıb havaya qalxmağa başladı. Aydan birdən həyəcanla qışkırdı:

— Ora bax! Ora bax!

— Nə olub? — Murad maraqla onun nişan verdiyi səmtə boylandı.

— Göy qurşağı!

Elə heyrətamız, elə əfsunedici mənzərə idi ki, maşından düşüb ona tamaşa etməyə başladılar. Çəhrayı, bənövşəyi, mavi, sarı, narıncı rənglərdən əmələ gəlmış qövs yolun kənarından dağın ətəyinə kimi uzanmışdı.

— İndi gedib göy qurşağının ayağından yapışacağam, — deyə Aydan dikdən aşağı endi, bir xeyli gedəndən sonra çəşqin halda yan-yörəsinə boylandı. Bunu elə məzəli etdi ki, Murad qəhqəhə çəkdi, sonra isə ciddi halda dedi:

— Deyirlər göy qurşagini nə az, nə çox, beş dəfə görən adam həyatda xoşbəxt olur.

— Sən neçə dəfə görmüsən?

— İkiçə dəfə.

— Mən isə beş dəfədən də çox, — Aydan bunu fəxrlə dedi.

— Deməli sən xoşbəxtlər xoşbəxti olacaqsan.

— Mən balaca olanda nənəm mənə tez-tez göy qurşağından, onun üstündə göyün yeddinci qatına qalxan qəhrəmanlardan nağıllar danışardı. Amma göy qurşagini nənəm mənə nə qədər gözəl təsvir etməyə çalışsa da onu təsəvvür edə bilmirdim. Bir dəfə necə oldusa nənəm mənə əsl göy qurşagini göstərdi. Başımın üstündən sallanmış alabəzək qövsü görəndə əvvəl heç nə başa düşmədim. Bir xeyli ona tamaşa edəndən sonra anladım ki, bu, arzusunda olduğum, yolunu həsrətlə gözlədiyim, nənəmin heyranlıqla haqqında mənə danışlığı

yeddi rəngli göy qurşağıdır. Mən qiymətli xəzinə tapmış adam kimi sevincimdən atılıb-düşürdüm.

Aydan bunları deyib susdu. Göy qurşağı bayaqkı kimi hərəkətsiz halda öz əzəmət və gözəlliyini nümayiş etdirməkdə idi. Yağışdan sonra bir az da təravətlənmiş yamyaşıl otlar, ətirli çöl çiçəkləri, ağaclar, kollar – hər şey olduqca gözəl idi. Ətrafda qəribə bir sakitlik hökm sürürdü. Təkcə təbiətdə yox, Aydanın varlığında, ürəyində də bir sakitlik, rahatlıq var idi. İlk dəfə idi ki, özünü qayğısız hiss edirdi. Nə şəhərin səs-küyü, nə işlə əlaqədar nigarançılıq, nə də başqa düşüncələr onu narahat edirdi.

Onlar rayon mərkəzinə çatanda artıq günortadan xeyli keçmişdi. Mehmanxananın yanında Aydan:

– Sağ ol, Murad, – dedi. Sonra isə əlavə elədi: – Xahiş edirəm məni yola salma.

– Haçan görüşəcəyik?

– Sabah.

– Bəs bu gün?

– Bu günün görüş planını artıqlaması ilə yerinə yetirmişik.

Aydan mehmanxananın ikinci mərtəbəsinə qalxanda pilləkənin başında Tofiq Səlimovun var-gəl etdiyini görüb qanı bərk qaraldı. Nədənsə bu adam elə ilk görüşdən xoşuna gəlməmişdi: onun xırda gözlərinin dərinliyində nə isə bir xəyanət gizlənmişdi. Aydanın ürəyi sıxlıdı, bayaqkı şən əhval-ruhiyəsindən əsər-əlamət qalmadı. Amma bunu gülə-gülə ona doğru addımlayan, qəribə bir “mehribanlıqla” onu salamlayan baş həkim müavininə hiss etdirməməyə çalışdı. Salamını dodaqucu alıb öz otağının qapısını açmaq istəyirdi ki, Tofiq Səlimovun səsi eşidildi:

– Aydan xanım, xeyir ola, hardan belə?

Aydan sərt baxışlarla onu süzdü, lakin cavab verməməyi üstün tutdu.

– Olmaya bizim Murad doxturla gəzməyə getmişdiniz? – Müsahibinin danışiq tərzi Aydanın xoşuna gəlmədi, hirsini boğub onun nə demək istədiyini gözlədi. – Murad doxtura o qədər də inanmayın. Özünü təmizə çıxarmaq üçün hər vasiyyət əl atmağa hazır olan adamdır.

- Sizə nə lazımdır?
- Sizinlə söhbətim var.
- Söhbət üçün əcəb vaxt tapmışınız.
- Sizi səhər saat 7-dən gözləyirəm.
- Başa düşə bilmirəm, sizin mənimlə nə söhbətiniz ola bilər? Səhv etmirəmsə, biz dünən tanış olmuşuq.
- Aydan xanım, hirslənməyin, sizinlə işlə əlaqədar danışmaq istəyirəm.
- Nə işlə? – Aydan təəccübləndi.
- Sizin yoxlamağa gəldiyiniz məktubu nəzərdə tuturam.
- Nə dediniz? – Aydan qulaqlarına inanmadı. – Nə bilirsiniz ki, mən məktub yoxlayıram?
- Onu bilməyə nə var ki? – Tofiq Səlimov özündən razı halda cavab verdi.

Qarşısındaki bu adamın marağı Aydana indi məlum oldu.

- Məktubda imza niyə qoymamışınız?
 - İstəmədim adım hallansın.
 - Axı əvvəl-axır hamı bundan xəbər tutacaq.
 - Necə xəbər tutacaq ki?
 - Mən yazacağam ki, baş həkimə böhtan atmışınız.
 - Psixoterapiya kabinetində olmusunuzmu?
 - Sabah olacağam.
 - Onda kimin böhtançı olduğu barədə sabah danışarıq.
- Hələlik isə bunu götürün.

- O nədir elə?
- Dünən ətri maşında qoymuşdunuz.
- Ay yoldaş, götürün ətri, çıxın gedin buradan! – Aydanın hövsələsi daraldı. Lakin müsahibi halını da pozmadı:

- Tək ətir deyil, burada min manat pul da qoymuşam.
- Niyə? – Aydan heyrətə gəldi.
- Qonağa hörmət etmək bizim borcumuzdur. Bu qədər uzaq yol qət edib gəlmisiniz, zəhmət çəkmisiniz. İstəyirəm ədalətli yazasınız, xəstəxana kollektivinin rəyini nəzərə ala-sınız.
- Sizsiniz kollektiv? – Aydan kinayə ilə soruşdu.
- Mən kollektivin bir üzvüyəm.
- Bura baxın, necə gəlmisinizsə, eləcə də çıxıb gedin, məni də rahat buraxın.
- Bunu götürməsəniz gedən deyiləm, – Tofiq Səlimov deyiində israr edirdi.
- Nə boz adamsınız! Elə etməyin ki, milisə zəng çalıım. Rüşvət vermək üstündə sizə iş düşür, – Aydan açarla qapını açdı, onu zərbələ çırpıb içəridən bağladı. Yalnız bu zaman hiss etdi ki, ürəyi həyəcanla döyüñür, ayaqları əsir. Baş həkim müavininin enli sifəti, üzünə yaraşmayan dümdüz burnu göz-lərinin qabağından çəkilib getmirdi. Özünü təhqir olunmuş, alçalmış kimi hiss edirdi. Elə bu vaxt telefon zəng çaldı.
- Aydan, səni oyatmadım ki? – Murad astadan, güclə eşi-diləcək tərzdə danışındı. Onun səsində nə isə qəribə bir doğ-malıq, ürəyə yatan bir yaxınlıq var idi. Aydan bu səsə saat-larla qulaq asa bilərdi. Bu vaxta kimi heç kəsin səsi onu belə cəlb etməmiş, özünə bağlamamışdı. Heç kəsin səsini belə arzulamamışdı. Bu səs onabihuşdarı kimi təsir edirdi.
- Niyə danışmırsan, Aydan? – Muradın səsinə həyəcan qarışdı.
- Nə danışım?
- Nə istəyirsən danış, susma.
- Niyə yatmırsan, Murad?
- Yuxum gəlmir. Bilirəm ki, sən də yatmamışan.
- Elədir.

– Fikirləşəndə ki, bir gündənmi, üç gündənmi, axır haçan-
sa çıxıb gedəcəksən, dəli oluram. Bunu heç cür qəbul edə
bilmirəm. Bilmirəm səndən sonra nə edəcəyəm, həyatımın
mənası nə olacaq, çörək necə yeyəcəyəm, işə necə gedəcə-
yəm, adamlarla necə danışacağam. – O, bu sözləri artıq ne-
çənci dəfə idi deyirdi.

Aydan da bu barədə düşünürdü. Amma bunları etiraf edə
bilmirdi. Deyə bilmirdi ki, sabah, ya birisi günkü labüb ayrı-
lığın ağrısını indidən ürəyində çekir. Heç kəsə birdən-birə
belə bağlanmamışdı. Dostlarının, tanışlarının, onunla maraq-
lananların, ona ürək açıb yaxınlıq etmək arzusunu bildirənlə-
rin heç biri ilk görüşdən bu cür ürəyinə yatmamışdı. Bu, nə
isə tamam ayrı, bu günə qədər ona yad olan qəribə bir duyu-
ğu idi. Ona şirinliklə bərabər acılıq da, doğmalıqla yanaşı
yadlıq da, sevinclə birgə kədər də qarışmışdı. Hər nə idisə,
Aydanın başını gicəlləndirir, onu halsiz edir, müvazinətini,
hətta ciddiliyini əlindən alırkı. Belə olmasayı, indi telefon-
da ona şirin sözlər piçildəyan bu adama sərt cavab verərdi.
Amma yox, o, bunu bacarmayacaqdı, buna iqtidarı çatmaya-
caqdı.

– Gəl fərəhli şeylərdən danışaq, onsuz da həyatda kədər o
qədərdir! – Aydan bunları deyəndə ürəyinin sıxıldığını hiss
etdi.

- Sabaha planın necədir? – Murad xəbər aldı.
- Sənin psixoterapiya seanslarında iştirak etmək istəyi-
rəm.
- Bir şərtlə: axırda səninlə də bir seans keçirim.
- Mən razı.

* * *

Psixoterapiya kabineti xəstəxananın həyətində, birmərtə-
bəli balaca bir binada yerləşirdi. Aydan bura gələndə növbədə

yeddi nəfər var idi. O da növbə tutub gözləməyə başladı. Yandında oturmuş yaşlı qadın yaman söhbətcil adama oxşayırıdı.

— Ay qızım, sənin haran ağrıyır? — deyə o, Aydandan soruşdu.

— Ürəyim.

— Neçə yaşın var?

— 27.

— Can bala, bu yaşda da adamın ürəyi ağrıyar? — O, canıyananlıq etdi. Sonra isə dedi: — Onca seans qəbul edərsən, bütün ağrıların yox olub gedər.

— Deyirsiniz, yəni müalicənin mənə bir xeyri dəyər?

— Əlbəttə. Birinci dəfə bura gələndə belimin ağrısından tərpənə bilmirdim. Bu gün yeddinci gündür müalicə olunuram, özümü elə gümrəh hiss edirəm ki, elə bil heç yerli-dibli xəstə olmamışam.

Qadının yanında oturmuş kişi də söhbətə qoşuldu:

— 15 il idi ki, siqareti tərgidə bilmirdim. Murad həkim elə birinci seansda əlimdəki siqaret qutusunu götürüb qoydu şkafin üstünə, “Bu gündən çəkməyəcəksən”, — dedi. “Ay həkim, onu bacarmayaçağam”, — deyə israr etdim. Qayıtdı ki, “Bacaracaqsan”. Nə isə, birinci seansdan sonra bayırə çıxanda özümdən biixtiyar əlimi cibimə salıb siqaret çıxarmaq istədim, yadına düşdü ki, bayaq həkim onu əlimdən almışdı. Yanımda bir kişi siqaret çəkirdi. İlk dəfə siqaretin tüstüsü ürəyimi bulandırdı. O gün, bu gün, siqareti atmışam.

— Bəs deyirlər Murad həkimin müalicələri heç bir səmərə vermir?

— Eh, paxıl adamlar o qədərdir! Bu xəstəxanada bir-iki vecsiz, əlindən iş gəlməyən adam var, bu, onların əməlidir. Gündə bir şeyi bəhanə edib baş həkimi ləkələməyə çalışırlar, — bayaqqı dilavər qadın cavab verdi.

– Ora-bura o qədər yazacaqlar ki, axırda yazıçı işdən soyudacaqlar. – Kənarda oturmuş bir ağsaqqal da söhbətə qoşuldu.

Saat 12-də növbədə Aydandan başqa heç kəs qalmamışdı. Ətrafa sakitlik çökəndə o, içəri daxil oldu.

– Şərtimiz şərtdir? – deyə Murad gülə-gülə soruşdu.

– Əlbəttə.

– Onda başlayaq. – Murad maqnitofonun düyməsini basdı. Otağa qaboyda ifa olunan musiqinin həzin səsi yayıldı. Murad aramla, layla çalışmış kimi danışmağa başladı:

– Yamyasıl çəməndə, gül-ciçəyin arasında oturmusan, ətrafa sakitlik çöküb. Meh saçlarını sığallayıır, bədəninə xoş bir sərinlik yayılır. Sənin heç bir dərdin yoxdur, ürəyini heç nə narahat etmir. Sən balaca bir qızsan, indicə yiğdiğin ciyələkləri yeyirsən.

Aydan özünü doğrudan da çiçəkli çəməndə hiss edirdi. Ağzında ciyələyin şirin tamını hiss edirdi. Balaca qızçıqaz kimi qayğısızcasına qaçıır, kəpənək tuturdu.

– Gündəşin hərarətindən yanaqların qızarıb. Yorulub çəməndə uzanırsan, səni şirin yuxu aparr.

Aydan yatmışdı. Qayğısızca, heç nəyin fikrini çəkmədən, körpə uşaq kimi uyumuşdu.

– Sən sakit, şirin bir yuxuda idin, ancaq indi yuxudan doy-musan, kirpiklərin yavaş-yavaş aralanır, gözlərin açılır.

Aydan dərin yuxudan ayılmış, yorğunluğu canından çıxıb dincəlmış adam kimi gümrah idi.

– Mən yatmışdım? – deyə o, təəccüblə soruşdu.

– Hə.

– Neçə saat?

– 5 dəqiqə.

– Ola bilməz! – Aydan heyrətə gəldi.

– Psixoterapiyanın imkanlarını yaxşı qiymətləndirmirsən ha!

– Murad zarafat etdi. Sonra isə qırmızı cildli böyük bir albomu

Aydanın qarşısına qoydu: – Bunlar xəstələrin ürək sözləridir. Təvazökarlıqdan uzaq olsa da, bunları saxlamağa məcburam. Son üç il ərzində səhiyyə nazirliyinə ayaq döyməkdən yorulmuşam. Amma xəstəxanada psixoterapiya ilə məşğul olmaq üçün icazə ala bilməmişəm. Axırda icazəsiz-filansız bu kabinetin təşkil etmişəm. Yeddi aydır müalicələr aparıram. Komissiyalara sənəd təqdim etməkdən canım boğazima yiğilıb. Xəstələr razılıq edirlər, amma Bakıda oturanları heç cür inandıra bilmirəm ki, psixoterapiya elmin vacib sahəsidir. Başa sala bilmirəm ki, tibbdən başı çıxmayan bir sıra adamlar psixoterapiyanın üsullarından istifadə edib falçılıqla, cədugərliklə məşğul olurlar. Onlarla mübarizə aparmağın ən yaxşı yolu poliklinika və xəstəxanalarda psixoterapiya kabinetləri açıb müalicə aparmaqdır. Artıq hər yerdə bu üsuldan istifadə olunur, bizdə isə deyirlər ağlabatan şey deyil. Dəfələrlə həmin rəhbər işçilər üçün də seanslar keçirmişəm, müxtəlif ağrılarını götürmişəm, məəttəl qalıblar, amma rəsmi icazəyə gəldikdə isə heç kəs konkret kömək göstərmək istəmir. Eşidəndə ki, mən cərrahiyə əməliyyatlarında psixoterapiyadan istifadə etmək istəyirəm, az qalırlar dəli olsunlar.

Murad söhbətinə ara verib soruşdu:

– Sənə başağrısı vermirəm ki?

– Yox, nə danışırsan, mənimcün çox maraqlıdır. – Aydan səmimi etiraf etdi. Onun bu səmimiyyətindən Muradın qəlbini bir istilik yayıldı. Aydanın əlini əlinə alıb tumarlamaq istədi. Bu isteklə stulunu Aydanın stuluna yaxınlaşdırmaq istədi, amma cürəti çatmadı. Qətiyyətsizliyinə, cürətsizliyinə görə ürəyində özünü danladı, amma bunlar kömək etmədi. Ayağa durub pəncərənin qabağına keçdi: oradan çölə tamaşa etməyə başladı. Bayaqqı sakitliyi qəribə bir həyəcanla əvəz olunmuşdu. Bu həyəcan ona danışmağa imkan vermirdi. Aydan onun halındakı bu dəyişikliyi sözsüz də başa düşürdü.

Özündən on yaş böyük olan bu adamın onun qarşısında özünü uşaq kimi aparması, həyəcanlanması Aydana gülməli gəlirdi. Bu, onu əyləndirirdi. Nədənsə Murada yazığı gəlirdi.

— Yaxşı, mən getdim, — Aydan birdən yerindən qalxdı.
— Hara? — Murad narahat oldu.
— Necə yeni hara? Elə bilirsən mənim ayrı işim-güçüm yoxdur?

— Onda səni ötürüm.
— Lazım deyil, özüm gedərəm.
— Axşam görüşəkmi? — Murad bunu Aydanın xətrinə dəyməkdən ehtiyat edərək soruşdu.
— Yox! — Aydan qəti cavab verdi.
— Niyə? — Murad elə soruşdu ki, elə bil nə isə dəhşətli bir faciə baş vermişdi.
— Görüşmək istəmirəm.

— Nə olar... — Muradın üzünün ifadəsi bir dəqiqənin içində dəyişdi. Belə bir cavab eşidəcəyini zənn etməyən Aydan da özünü qəfildən qiymətli bir əşyasını itirmiş adam kimi hiss etdi. O, sağollaşıb otaqdan çıxdı. Bayırda Aydanı ağlamaq tutdu: özünü kimsəsiz hiss etdi. Saatına baxdı: “İlahi, saat birdir, bu günü necə başa vuracağam?” — deyə qərarını itirmiş adamlar kimi öz-özünə sual verdi. Qəfil kədərin gətirdiyi ağırlığın təsiri altında könülsüz addımlarla xəstxanadan uzaqlaşdı.

O, iki saata kimi rayon mərkəzində dolaşdı, mağazaları gəzdi, bazara baş çəkdi. Amma heç nə görmür, heç nə eşitmirdi. Muraddan o cür qəfil ayrıldığına, onunla axşam görüşməkdən boyun qaçırdığına görə ürəyində elə hey özünü dənlayırdı. Amma öz qürurundan daha çox Muradın təkəbbürü xətrinə dəymışdı. Əslində “görüşmək istəmirəm” sözlərini o, elə-belə, fikirləşmədən demişdi. Murad təkid etsəydi, sözsüz ki, razılıq verəcəkdi. Amma Murad heç nə demədi, israr etmədi. İndi onun bu hərəkəti Aydana özünü çəkmək kimi

görünürdü. “Özünü dağın başına qoyub”. Birdən özünə acığı tutdu: “Səni məqalə yazmağa göndəriblər, eşqə düşməyə yox. Yaxşısı budur işinlə məşğul olasan, xəstəxana kollektivinin rəyini öyrənəsən”.

Aydan yenidən xəstəxanaya qayıtdı. Murad Əliyevin iş dalınca getdiyini biləndə arxayılqla nəfəs aldı. Rayona gələndən bəri ilk dəfə diktofonunu işə saldı, kollektivin üzvlərini danişdirdi.

Axşam saat 6-da işini qurtarıb tələsik addımlarla mehmanxanaya yollandı. Ona elə gəlirdi ki, Murad onu burada gözləyir. Lakin nə birinci mərtəbənin dəhlizində, nə də ikinci mərtəbədə kimsə görünmürdü. Könülsüz halda qapını açıb içəri girdi. Kresloda oturub səbirsizliklə telefonun haçan zəng çalacağını gözləməyə başladı. Lakin telefon inadla susurdu. Aydan vanna otağına getməyə, duş qəbul etməyə də ürək eləmirdi, qorxurdu ki, yerindən tərpənən kimi Murad zəng çalar, onun mehmanxanada olmadığını zənn edər, daha ona zəng çalmaz. Beləcə saatlar ötüb keçirdi. Gecə saat 1-ə işləyəndə Aydan ümidi itirib yerinə uzandı. Muradın ondan incidiyi yəqin idi, ona görə zəng calmirdı. Kim bilir, bəlkə sabah onu yola salmağa da gəlməyəcəkdi. Bu fikirdən ürəyi尼 qüssə bürüdü. Elə bu hisslə də yuxuya getdi.

Səhər qapının zənginə oyandı. Muradın fikirli sifətini görəndə kədərləndi.

– Sabahın xeyir, – Murad onun gözlərinin içinə baxdı.

– Gecə yatmamışan? – Aydan qəhərini güclə boğdu. Əslində bu sualı elə verdi ki, elə bil soruşmaq istəyirdi ki, bəs dünəndən harada idin, niyə məni itirib axtarmırdın?

– Yox.

– Nahaq yatmamışan. Yaxşı yuxu ömrü artırır.

– Məsləhətinə görə çox sağ ol. Sən deyəsən yaxşı yatmışan.

– Əlbəttə.

– Təki elə olsun. Bu günkü planın necədir?

– Bakıya qayıtmaq.

– Niyə ki? Axı hələ iki günün var.

– Getməliyəm, işlərim çoxdur.

Murad birdən həlimləşdi:

– Getmə, nə olar, heç olmasa bircə gün qal. Sabah səni yola salaram.

– Heç cür qala bilmərəm, heç cür. – Aydanın öz dilinə acığı tutmuşdu, o, ürəyindəkiləri yox, təkəbbüründəkiləri deyirdi.

– Demək fikrin qətidir, eləmi? – Murad ümidsiz halda soruşdu.

– Hə.

– Haçan, nə ilə getmək istəyirsən?

– Günorta, təyyarə ilə.

– Onda mən səni saat 12-də aşağıda gözləyəcəyəm. Gedib bilet alım. – Murad otaqdan çıxdı.

Aydan üçcə günün içində ondan ötrü bu qədər doğmalaşmış, ürəyində bu qədər dərin izlər buraxmış bu adamdan bacardıqca tez uzaqlaşmaq istəyirdi. Ona elə gəlirdi ki, bu yad yerdən nə qədər tez getsə, bir o qədər yaxşı olar. Doğrudanmı yaxşı olacaqdı? Bu ortaboylu, mehribən adama vurulmuşdu. Lap nağıllardakı kimi bir könüldən min könülə aşiq olmuşdu.

Aydan çarpayısına sərilib üzünü balışa sıxdı. “Bircə bu çatmırıdı. Əzablarımın biri də artdı,” – deyə düşündü. O, özü nə yaxşı bələd idi. Ürəyi heç zaman ötəri hissərlə döyünməmişdi.

Saat 12 tamamda Aydan yol çantasını götürüb mehmanxananın qapısına düşdü. Murad maşında onu gözləyirdi. Aydan arxa qapını açıb oturdu. Maqnitofonda yenə həmin qəmlı mahni oxunurdu:

Kimlər gəldi, kimlər keçdi həyatımdan,

Ən gözəli sənin qədər sevilmədi.

Kimlər gəldi, kimlər keçdi

Murad dinib-danışmırıdı. Aydan da deməyə söz tapmırıdı. Beləcə hava limanına gəlib çatdılar. Aydan biletini qeydiyyatdan keçirib Muradla vidalaşdı:

- Bu neçə gündə sənə çox əziyyət verdim, bağışla.
- Mənim sakit həyatımı pozub gedirsən. – Murad kədərlə dilləndi. Aydan cavab vermədi.
- Sən gedəndən sonra mənimcün çox çətin olacaq, yadım-dan çıxmayaçaqsan.
- Sənə elə gəlir, Murad. Həyatda əbədi heç nə yoxdur.
- Sən mən düşündüyümdən də ciddi adamsanmış, – Murad kösünü öttürdü.
- Sən də, – Aydan eyni təəssüflə cavab verdi.

Birdən Aydanı ağlamaq tutdu. Bir azdan buralarla vidalaşacağını, qarşısındaki bu doğmadan doğma adamı bir daha görməyəcəyini fikirləşəndə ürəyi qısıldı. Muradın könlünü almaq, ona nə isə xoş bir söz demək istədi. Utancaqlığını, qadın olduğunu unutdu:

- Səni unutmaq çətin olacaq, – dedi.
- Murad Aydanın sağ əlini ovuclarının içində alıb bir an saxladı. O, nə deyəcəyini bilmirdi.

Növbətçi sərnişinləri təyyarəyə dəvət etdi. Aydan əlini Muradın əlindən qoparıb tələsik uçuş zolağına tərəf getdi.

* * *

Ezamiyyətdən qayıdanın bəri Aydan çox dəyişmişdi. Bütün günü uzanmaq, elə hey düşünmək, fikirləşmək, götür-qoy etmək istəyirdi. Gözlərini yuman kimi Muradın qaraya-nız üzü, dalqın gözləri, bir də qəribə, utancaq sıfəti xəyalında canlanırdı. Bütün hərəkətləri, sözləri təkrar-təkrar yadına düşürdü. Muradın dediyi “Sehrlənməkdən qorxmursunuz-mu?” sözləri tez-tez qulaqlarında səslənirdi. O, doğrudan sehrlənmişdi. İstəmədən, arzulamadan tilsimə düşmüştü. Ona nə olmuşdu? Narahat və səbrsiz idi. İşdə də, küçədə yol

gedəndə də gözləri elə hey kimi isə axtarır, dilsiz baxışlarla kimisə soraqlayır, kimi isə gəzirdi. Yolda-izdə tez-tez səksənir, qarşısından keçənləri Murada oxşadırdı.

Məqaləni yaza-yaza gözləri qarşısında ötən üç günün hadisələrini təkrar-təkrar canlandırırdı. Muradla bağlı ən kiçik, ən əhəmiyyətsiz hadisə, ən kiçik səhnə də indi onun köməyinə çatırdı. O, hisslə, yanğı ilə, duya-duya, yana-yana yazdı, özünü Muradin yerində təsəvvür etdi, həyata onun gözləri ilə baxdı, adamlara onun kimi münasibət bəslədi, yaxşını, yamanı, xeyirxahı, bədxahı müəyyənləşdirməyə çalışdı. Muradin xeyirxahlığı qarşısında Tofiq kimi adamların bədxahlığının səbəblərini açmağa cəhd göstərdi. Həmişə yazılarına qarşı tələbkar olan, onların üzərində dönə-dönə işləyən Aydan, nəhayət, məqaləni makinadan çıxarıb şöbə müdürü Elmana qol çəkdirib redaktorun otağına getdi.

- Salam, Qabil müəllim.
- Salam, Aydan, gelmişən?
- Bəli, bu da yazı, – deyə Aydan məqaləni redaktora uzatdı.
- “Xeyirxahlıq qarşı bədxahlıq?” Belə tezliklə yazınızı da yazmışan? Afərin!
- Bu, elə məsələdir ki, gərək tez yazasan.
- Bəs deyirlər məktubu araşdırmağa vaxtın olmayıb? – redaktor sinayıcı nəzərlərini Aydana dikdi.
- Sizi başa düşmədim.
- Sən gedəndən bəri hər gün rayondan mənə zəng edirdilər.
- Doğrudan? Zəng edən kim idi? – Aydan təəccübləndi.
- Təəssüf ki, kim olduğunu bildirmirdi.
- Nə deyirdi?
- Deyirdi ki, müxbiriniz namuslu adamlarla görüşmək, söhbət etmək əvəzinə firıldaqcılara uyub.
- Belə de...
- O adam hər gün sənin nə etdiyin, baş həkimlə haralara gedib haralardan gəldiyin haqqında məlumat verirdi.

– Siz də maraqla qulaq asırdınız? – Aydan sərt halda soruştı.

– Mən onun cavabını verdim.

– İnanmırıam, cavabını versəydiniz, o, cürət edib bir də sizə zəng çalmazdı.

– Necə cavab vermək lazım olduğunu sən mənə öyrətmə,

– redaktor səsini qaldırdı. – Hələ baxaq görək nə yazmışsan.

– Nə bacarmışam, onu da yazmışam, – deyib Aydan otaqdan çıxdı.

Elman onun qanıqara halda qayıtdığını görcək:

– Dedi? – deyə soruştı.

– Nəyi? – Aydan təəccübləndi.

– Zəng məsələsini.

– Deməli siz də bilirsiniz?

– Dünən mənə yanına çağırılmışdı.

– Bəs mənə niyə demədiniz?

– Fikirləşdim ki, qanın qaralar, məqaləni yaza bilməzsən.

Onsuz da əvvəl-axır söz açılacaqdı.

– Elə olmağınə elədir. Amma hər halda mənə desəyдинiz yaxşı olardı, redaktorun yanına hazırlıqlı gedərdim.

Axşama kimi Aydanın eyni açılmadı. O, redaksiyanın poçtunu araşdırıldı, şikayət məktubları ilə əlləşdi. Lakin fikrini heç cür cəmləyə bilmirdi. Redaktorun sözləri, anonim zəng yadından çıxmırıldı.

* * *

Aydanın ezamiyyətdən qayıtmağından bir həftə keçdi. Bu bir həftə ərzində yazı haqqında nə redaktor, nə də Elman ona bir şey deməmişdi. Redaktorla sözləşən gündən Aydan onun otağının qapısını açmamışdı. Redaktor da onu çağırtdırmamışdı.

Təhməz yenə onların otağında idi. Adəti üzrə əyilib Samirə lətifə danışır, sonra da hər ikisi uğunub gedirdi.

– Bir kişi papağının üstündən başını qaşıyır. Yanında oturan deyir: “Papağını çıxarıb başını qaşısana”. Kişi isə ona cavab verir: “Sən bəyəm yanını qaşıyanda şalvarını çıxarırsan?”

Samir şaqqanaq çəkib güldü, Aydan da onlara qoşuldu.

– Şükür, xanımımızın eyni açıldı, – Təhməz ona söz atdı.

– Heydərə görə qanın qaradır? – deyə Samir Aydandan soruşdu.

– Heydərə görə niyə?

– Xəbərin yoxdur? Axı Heydəri sənin yoxladığın məsələni təzədən araşdırmaqdan ötrü göndəriblər.

– Nə? – heyrətdən Aydanın gözləri böyüdü.

– Sənə kim dedi? – deyə Elman da təəccübə Təhməzdən soruşdu.

– Dünən Heydər söhbət edirdi.

– Ola bilməz. Yox, redaktor belə hərəkət etməz. Nəyə görə o, belə iş tutmalıdır? – Aydan yerindən qalxıb əsəbiliklə otaqda var-gəl etməyə başladı. Birdən Elmana tərəf döndü:

– Düzünü deyin, redaktor bu barədə sizə bir söz deməyib ki?

– Heç nə, Aydan. İndicə gedib öyrənərəm, görüm bu nə məsələdir.

– Yox, lazım deyil. Özüm gedəcəyəm – Aydan otaqdan çıxdı.

Aydan redaktorun yazı stolunun qarşısında dayanıb gözlərini düz onun gözlərinin içini zilləmişdi.

– Qabil müəllim, Heydəri ezamiyətə göndərmisiniz?

– Göndərmişəm.

– Mənim yoxladığım məktubla əlaqədar?

– Bəli.

– Niyə?

– Sənin yazın məni qane etmədi.

– Qane etmədisə, gərək mənə deyəydiniz, səhvlərimi bildirəydiniz. Belə etmək əvəzinə təkrar müxbir göndərirsınız.

Bunu necə izah etmək olar? Rayonda mənim haqqımda nə fikirləşərlər?

— Necə hərəkət etmək lazımlı olduğunu özüm yaxşı bilirəm.

— Xeyr, bilmirsiniz, Qabil müəllim. Bir əməkdaşın əməyi-ni alt-üst edib başqa bir əməkdaşı həmin məsələni aydınlaşdırmağa göndərirsiniz, özü də xəlvət. Nə şöbənin, nə də redkollegiyanın bundan xəbəri var. Bu, əməkdaşınızı nüfuzdan salmaq deyilmi? Başa düşə bilmirəm, bunu nəyə görə etmişiniz? Məqsədiniz nədir?

Aydan suallarını birnəfəsə yağıdırırdı. Lakin onu da bilirdi ki, redaktor bu sualların heç birinə cavab verməyəcək, daha doğrusu, cavab vermək istəməyəcək. Bunu dərk elədiyi üçün ürəyi bir az da qısqıldı. Redaktorun rənginin qaralmağından, üzünün tutulmağından hiss etdi ki, onun üzünə qayıtmağı ona baha başa gələcək.

* * *

— Aydan, səni redaksiya heyətinin iclasına çağırırlar, — Vacibə qapıdan səsləndi.

— Məni? Nə əcəb? — deyə o, təəccüblə soruşdu. İşlədiyi bu neçə ildə bircə dəfə də belə iclaslarda iştirak etməmişdi. Bura-da yalnız redaksiya heyətinin üzvləri, eləcə də redaksiyanın rəhbər işçiləri — yəni redaktor, onun müavini, məsul kə-tib, bir də şöbə müdirləri iştirak edirdilər. “Görəsən nə baş verib?” Aydan narahatlıqla fikirləşdi.

Redaktorun otağında qızığın mübahisə gedirdi. Aydan qapıda görünəndə ortalığa sükut çökdü.

— Keç otur, Aydan, — deyə redaktor ona stul təklif elədi.

Aydan keçib Heydərin yanında oturdu.

— Nədən ötrü yiğişdiğimizi bilməmiş olmazsan, — redaktor sınaycı tərzdə ona baxdı.

Aydan çiyinlərini çəkib heç nə demədi.

– Yoldaşlar! Aydanı rayona bir şikayət məktubunu yoxlamğa göndərmişdik. Şikayətçi rayon xəstəxanasının baş həkiminin qanunsuz işlərindən söhbət açır, müxbir yollamağı, faktları yerində yoxlamağı xahiş edirdi. Rayonda olduğu müddətdə hər gün xəstəxananın baş həkiminin müavini redaksiyaya zəng çalıb müxbirin fəaliyyətindən narazılığını bildirib. Mən bu zənglərə elə bir əhəmiyyət vermirdim. Öz jurnalistimi qoyub tanımadığım adamın sözlerinə inanmaya caqdım ki! Amma Aydanın “Xeyirxahlıq qarşı bədxahlıq” yazısını oxuyanda şübhə ürəyimi bürdü. Aydan baş həkimin fəaliyyətinə haqq qazandırır, amma oxucunu inandırı bilmir. Aydanın xətrinə dəyməsin, yazını oxuyub qurtarandan sonra adam istər-istəməz düşünür: baş həkimi müdafiə etməkdə müxbir nə məqsəd güdür? Aydan qayıdanın bir həftə sonra rayon icraiyyə komitəsinin sədri redaksiyaya gəldi. Müxbirin mövqeyindən narazı olduğunu bildirdi, dedi ki, baş həkimin fəaliyyətindən rayonda narazidirlər. Rəhbərlikdə də, işlədiyi kollektivdə də onun haqqında mənfi rəy var. Çıxılmaz vəziyyətə düşdüm. Ona görə də Heydəri təkrar yoxlamaya göndərməyi qərara aldım. Budur, Heydər tamam başqa səpgidə məqalə yazıb. O, baş həkimi tənqid edib. İndi siz deyin, iyirmi ilin jurnalistinə inanım, yoxsa dünən ali məktəb skamyasından durmuş təcrübəsiz qızı? Hər iki məqaləni oxumusunuz, xahiş edirəm onlar barədə fikrinizi bildirəsiniz.

– Siz işin içindəsiniz, biz nə deyə bilərik? – Əziz balaca, qonur gözlərini qırpa-qırpa ehtiyatla dilləndi.

– Niyə? Siz də kolletivin üzvlərisiniz, hərə öz fikrini bildirsin.

Heç kəs cürət edib dillənmirdi. Nəhayət, Elman ayağa qalxdı:

– Aydan təhlili məqalə yazıb. Oxucunu düşündürən, narahat edən məqalə. Onu oxuyandan sonra həsədlə fikirləşdim ki, niyə bu məqaləni mən yazmamışam? Axı

hamımıza doğma hisslərdir. Mərdi qova-qova namərd edənləri, xeyirxahlığı bədxahlıq kimi qələmə verənləri azmı görmüşük? Nəyə görə biz Aydana inanmayaq? Bu vaxta kimi dəfələrlə onun cəsarətli yazılarını oxumuşuq, faktları həmisi doğru çıxıb, indi niyə birdən-birə ona olan inamımızı itirməliyik? Heydəri göndərməkdə isə, Qabil müəllim, mənə elə gəlir ki, tələsmisiniz.

Elman bunları birnəfəsə deyib yerində oturdu. Qabil müəllimin sərt baxışlarından başa düşdü ki, sözləri redaktorun xoşuna gəlmədi.

– Daha kim çıxış etmək istəyir?

İndi də Təhməz ayağa qalxdı:

– Mənə elə gəlir ki, belə müşkül vəziyyətdən bircə çıxış yolu var – yazıların heç birini verməmək. Nə Aydan incisin, nə də Heydər. Düzdür, hər ikisi zəhmət çəkib, amma çıxış etməmək ən doğru yoldur.

Təhməzin təklifi qızığın müzakirəyə səbəb oldu. Coxluğun razılığı ilə qərara alındı ki, yazılar dərc olunmasın, Aydana isə xəbərdarlıq edilsin.

– Bəlkə müqəssiri də dindirəsiniz? – Aydan eyhamla diləndi. – Bayaqdan məni ittiham da etdiniz, hökm də çıxardınız, amma məni dinləmək istəmirsiniz?

– Buyur, Aydan, nə sözün var, de. – Qabil müəllim ona söz verdi.

– İltifatınız üçün çox sağ olun, Qabil müəllim. Həmkarlarımdan incimirəm. Neynəsinlər, bir yerdə işləmək lazımdır. Dünən parta arxasından durmuş təcrübəsiz bir qızə görə redaktorla üz-göz olmayıacaqlar ki? Ancaq bir şeyə təəssüflənrəm. Elman müəllimdən başqa bircə nəfərdə də qətiyyət, cəsarət olmadı ki, məni müdafiə eləsin. Haqlı olduğumu, hər şeyi doğru-düzgün yazdığını hamınız bilirsiniz. Amma qorxudan bunu etiraf etmədiniz. Eybi yoxdur, siz belə şeylərə artıq adət etmisiniz. Növbə ilə hər dəfə biriniz incidilirsiniz,

amma buna adı hal kimi baxırsınız. Məni ən çox Heydərin mövqeyi təəccübləndirdi. Nəyin xatirinə, nəyin naminə o, mənim qələmə aldığım məsələni təzədən yoxlamaq məsu-liyyətini boynuna götürüb? Yazmağa mövzu qəhət idi? Heç olmasa bir şeyi unutmayayıd ki, bu hərəkəti ilə mənim jurnalist nüfuzuma xələl gətirir. Həm də vicdanla, obyektiv yazı yazsaydı, inciməzdim. Faktları təhrif edib, Səlimov kimi fi-rıldaqçıların yalan məlumatlarına istinad edib yazı yazan bir adama nə deyəsən? Söz tapmaqda çətinlik çəkirəm. Özü də nə sirrdirsə, nə Heydər, nə də Qabil müəllim təkrar ezamiy-yət barədə redaksiyada bir kəsə bir kəlmə deməyiblər. Elə bil ehtiyat ediblər ki, birdən bu qərar etiraza səbəb ola bilər. Siz məni ləkələməyə çalışmışınız, amma bilmədən özünüüzü ləkələmisiiniz. Gətirdiyiniz “tutarlı dəlillər” isə əslində əleyhinizədir. Deyirsiniz ki, mən yazını qəhrəmanıma rəğ-bətlə yazmışam. Bəli, bunu etiraf edirəm, ümumiyyətlə, qəhrəmanlarımı sevməsəm, onlar haqqında yazı yaza bilmərəm. Bunda pis nə var ki? Qabil müəllim, bu qədər adamı işindən-güçündən ayırib bura yiğmişiniz. Adı xəbərdarlıqdan nə çı-xar? Mənə şiddətli töhmət verin, – Aydanunu deyib redak-torun otağından çıxdı, qapı onun arxasında zərbələ ötürüldü.

* * *

Evi şəhərin mərkəzində, köhnə, ikimərtəbəli evlərdən birində ikinci mərtəbədə yerləşirdi. Bir böyük otaqdan və kiçik mətbəxdən ibarət olan bu mənzili atası Aydan instituta daxil olan ili almışdı. “Üç uşağım Bakıda oxuyacaq, kira-yəyə bir ətək pul verməkdənsə, birdəfəlik ev alaram,” – de-yib bu evi ucuz qiymətə almışdı. Etibarla Vəfa artıq ali təh-sillərini başa çatdırıb rayona qayıtmışdılar. Əvvəllər kənd-siz yaşaya bilməyən, şəhərin havasında boğulan, şəhər qay-da-qanunları ilə uyğunlaşa bilməyən Aydan isə şəhərli ol-muşdu. Artıq Bakıdan ayrılanда o, özünə yer tapa bilmirdi.

Məzuniyyət götürüb kəndə gedəndə vaxtinin haçan qurtaracağını səbirsizliklə gözləyir, günləri sayırdı. Ona elə gəlirdi ki, şəhərdə olmadığı bu kiçik müddətdə orada nə isə vacib, əhəmiyyətli hadisələr baş verə bilər, özü də elə hadisələr ki, onlarda Aydan mütləq iştirak etməli idi.

Aydan işini, uşaqlıqdan arzusunda olduğu, nəhayət, qoşuşduğu jurnalistik peşəsini çox sevirdi. Qələmə aldığı bütün mövzular onun ürəyində boy-a-başa çatır, buradan ayaq açıb yeriyirdi. O, ürəksiz, qəlbsiz yaza bilmirdi. Buna görə də yazıları inandırıcı, yaddaqalan olurdu. Lakin nədənsə redaktor onu sevmirdi. Bunu Aydan redaksiyaya gəldiyi ilk gündən hiss eləmişdi. Əlində təyinat vərəqi ilk dəfə Qabil müəllimin otağına daxil olanda o, acıqlı halda demişdi:

— Ay qız, mənə kişi lazımdır, sənin kimi incə-mincə qızə layiq işim yoxdur.

— Əvvəla, mənim adım “ay qız” yox, Aydandır. İkincisi isə başa düşmədim: sizə kişi lazımdır yoxsa jurnalist?

Onun bu ötkəm cavabı Qabil müəllimi təəccübləndirmişdi, o, həm hırslaşmış, həm də cəsarətinə görə ürəyində bu qızə rəğbət hissi oyamışdı.

— Get Elman müəllimin yanına. Onun şöbəsi üçün iki-üç yaşı hazırla. Tələbimizi ödəsən, səni işə götürərik, — demişdi.

Sınaq müddəti üç ay çəkmişdi. Onu ucqar rayonlara ezməyyətə göndərir, çətin mövzular tapşırırdılar. Aydan tapşırıqları yerinə yetirib yazıları vaxtında təhvil verirdi. Buna baxmayaraq, Qabil müəllim Aydanın əmrini verməyə tələsmirdi. Yalnız aldığı qonorarla dolanan Aydanın vəziyyətini Elman müəllim yaxşı başa düşürdü. Hüseyn müəllimlə Samirdən sonra onunçün əsl tapıntı olan, yazılarını xirdaca redaktə ilə təhvil verdiyi Aydanın fikrini dəyişəcəyindən, başqa redaksiyaya gedəcəyindən ehtiyat edirdi. Nəhayət, redaktor Aydanın əmrini verdi.

Qabil müəllim qızın buna sevinəcəyini, atılıb-düşəcəyini, bu yaxşılığın müqabilində redaktora minnətdarlıq edəcəyini gözləyirdi. Lakin Aydan quru “çox sağ ol”la kifayətlənmişdi. Redaktor işlədiyi illər ərzində heç kəs ona qarşı belə saymazlıq etməmişdi. Bu fikir Qabil müəllimin qanını qaraldır, ürəyində bu qıza qarşı kin oyadırı. Onun yazılarını qaytarmaqdan, Aydanı yerli-yersiz incitməkdən zövq alırdı.

Hər dəfə bu ucaboy, ağbəniz, tünd şabalıdı saçlarını həmişə bir qaydada ciyinlərinə tökən, uzun kirpiklərlə əhatə olunmuş qara gözlərində qəribə, adamı sınavan, imtahana çəkən ifadə olan qızı görəndə qanı qaralırdı. Aydanı cəriməçi kimi hər yerə göndərirdi. İşə çıxmayan korrektoru əvəz eləməyə, ezamiyyətə gedən müxbirin yerinə növbətçiliyə, nazirliyə məktub aparmağa... O da dinməzcə tapşırıqları yerinə yetirirdi. Bunu qorxaqlıqdan, redaktorun qəzəbinə tuş gəlməkdən ehtiyat etdiyi üçün yox, sadəcə olaraq, zəhmətkeşliyinə görə edirdi. İşsiz qalmaqdan, boş-bekar dayanmaqdan acığını gəlirdi.

Yarımçıq qoyduğu “Abbat Murenin günahı” kitabının arxasını oxumağa başladı. Emil Zolyanın bütün əsərləri kimi, bunu da iki-üç dəfə oxumuşdu. Gənc abbatın qəribə, çılğın sevgisi bu dəfə də onu kövrəltdi. Amma indi nədənsə Abbat Mure onun gözlərində Muradın simasında canlanırdı. Sevən, iztirab çəkən, öz qəribə, həzin məhəbbətinin əzabları içində qovrulan sanki Murad idı. Həyatının mənasını dəyişmiş, onu başqalaşdırmış bu adam əslində bu günlər ərzində bircə saat da yadından çıxmamışdı. Elə hey fikrində onunla danışındı.

Heç bir yazısını Murad haqqındaki oçerk qədər gözləməmişdi. Əslində bu günə qədər yazdıqlarının hamısı indi ona cızma-qara, başaldatma kimi görünürdü. O, ilk dəfə yazdığından razı qalmışdı. Yazı dərc olunandan sonra Muradın necə sevinəcəyini fikirləşdikcə özünə yer tapa bilmirdi. Amma heç gözləmədiyi, ağlına belə gətirmədiyi şey baş vermişdi.

Yazını bəyənməmək bir tərəfə, qəhrəmanına qarşı düzgün mövqe tutmadığına görə onu cəzalandırmışdılar. Büyük kollektivdə Elman müəllimdən başqa heç kəs onu müdafiə etməmişdi. Bütün bunlar onun qanını qaraldırıldı. Səhərdən dilinə bir şey dəyməsə də yemək istəmirdi. Bir tərəfdən də baş ağrısı onu dilxor edirdi.

Muradı arzuladı, onunla dərdləşmək necə də yerinə düşərdi. Ancaq bu on beş gündə ondan heç bir xəbər-ətər yox idi. “Görəsən niyə məni axtarmır? Bəs deyirdi həyatını alt-üst eləmişəm? Bəlkə harasa gedib? Birdən Bakıya, mənim yanımı gələr, ha?” Sonuncu fikirdən ürəyinə bir təskinlik gəldi.

Birdən nə fikirləşdisə kodla Muradın nömrəsini yiğmağa başladı. Düz on beş dəqiqə çalışdıqdan sonra, nəhayət, dəstəkdə tanış səs eşidildi:

— Allo!

Bu, Murad idi. Aydanı elə bil cərəyan vurdu. O, nə edəcəyini bilmədi.

— Allo, kimdir?

Muradin səsində həyəcan hiss olunmurdu. Bakı zəngi onu təəccübləndirməmişdi. Aydan pərt halda telefon dəstəyini yerə qoydu. İndi, bu dəqiqə onun üçün həyatda maraqlı, cəlbedici heç nə yox idi. Ağlamaq istədi, amma bacarmadı.

Gecə təklik, bir də qəlb göynədən, ürək ağrısından qüssə yaryırdı. “Yaradıcılıq üçün şərait yarandı,” — Aydanın dodağı qaçırdı. Belə vaxtlarda həmişə yazı masasının arxasına keçərdi. Yazar, pozar, fikri qarışar, dərdini unudardı, vaxtin necə keçdiyindən xəbəri olmazdı. İndi də təmiz vərəq və qələm çıxarıb yazımağa başladı. Birdən üç-dörd gün əvvəlki andı yadına düşüb gülümsədi. Onda yüzüncü, ya mininci dəfə özünə söz vermişdi, and içmişdi ki, bir də şeir yazmayacaq. Amma yenə andını pozurdu. O, yazmaya bilmirdi, bu, onda xəstəlik olmuşdu.

Ezamiyyətdən qayıdandan bəri Murada demək istədikləri, onunla bağlı düşüncələri şeirə çevrilirdi. Şeir ondan ötrü hər hansı publisist yazıya keçmək üçün hazırlıq idi. Bu, artıq onda adət şəklini almışdı. İndi də şeiri bir kənara qoyub ayrı bir vərəq götürdü, çoxdan yazmaq istədiyi, amma ürəyincə yaza bilmədiyi bir ocerkin üzərində yenidən işləməyə başladı. Bu, dörd bacı ilə bir qardaşın hekayəti idi. Qardaş doğulan gündən ata, ana, dörd bacı Sahibin başına pərvanə kimi dolanır-dilar. Bir sözünü iki eləmirdilər, onun üçün həyatda “yox” məfhumu mövcud deyildi.

Ürəyindən keçən ən kiçik arzu da, mümkün olmayan şeylər belə tezliklə həyata keçirdi. Çünkü o, bu ailədə dörd qızdan sonra dünyaya gəlmış yeganə oğlan idi, atanın, ananın ümidi çıraqı, bacılarının həyanı, bir də düşmən çəpəri idi. Lakin Sahib böyüdükcə öz doğmalarına, əzizlərinə biganəlik, etinasızlıq, hətta saymazlıq göstərir, onları incitməkdən, qəlblərinə dəyməkdən elə bil həzz alındı.

Beləcə illər ötdü, Sahib böyüdü. Dörd bacı iki ayın içində Sahibə ev tikdi. Dörd yeznə də bircə qayınları üçün əlindən gələni etdi. Sonra yiğisib ona toy elədilər. Ailə qurandan sonra Sahibin kobudluğu birə on artdı. O, öz gözəl arvadını hamiya qısqanırdı. Bir dəfə bunun üstündə böyük yeznəsini evindən qovdu. Qayının qəzəbini başa düşməyən, təmiz qəlbli, zəhmətkeş insan olan Adil nəhayət, bunu anlayanda dəhşətə gəldi. Böyük bacı Sahibə yanıldığını, səhv etdiyini demək üçün evə gələndə qardaş hökm çıxardı:

— Bu gündən sən adda bacım, o adda da yeznəm yoxdur. Çıx get!

Bacı ağladı, yalvarıb-yaxardı, amma Sahib sözündən dönmədi.

Sonra Sahib ən kiçik bacısının ayağını evindən kəsdi. O, ortancıl bacısının da xətrinə dəyirdi. Amma şən təbiətli, deyib-gülən Güllər buna əhəmiyyət vermirdi. Daha doğrusu,

üzdə özünü elə göstərirdi ki, guya heç nə olmayıb. Amma hər dəfə qardaş evindən gözü yaşlı, ürəyi dərdli gedirdi. Birçə ikinci bacı, ağır təbiətli Xədicə hələlik qardaşından elə bir tikanlı söz eşitməmişdi. Az danışan, təmkinlə oturub-duran bu bacı eynilə anası idi. Valideynlərinin vəfatından sonra Sahib hərdənbir Xədicə ilə dərdləşməyə ehtiyac duyurdu. Uşaqları böyüdükcə, özü yaşılaşdıqca o, dəyişir, təbiətindəki ötkəmlik dalğınlıqla, kədərlə əvəz olunurdu. Uşaqları: iki oğlu ilə bir qızı böyüdükcə onun həyəcanları birə on artırdı. Onlar kobud, ötkəm, tənbəl olmuşdular.

Bir dəfə Sahib Xədicənin evinə getdi. İlk dəfə idi ki, o, bacısının qapısını açırdı. Yaşlaşmış, saçları ağarmış Xədicə kövrəlib doldu, amma heç nə demədi. Başa düşdü ki, qardasıını onun evinə nə isə, mühüm məsələ gətirib. Sahib uşaqlarından söz açdı, ürək ağrısı ilə onların etinasızlığından, biganəliyindən danışdı. Nəhayət, Xədicə dilləndi. Sahibin uşaqlığından, onun necə böyüdüyündən, evdəkiləri incitməkdən necə zövq alındığından, bacılarının, onların ərlərinin ayağını evindən necə kəsdiyindən danışdı. Hər şeyi, hər şeyi açıb dedi. Sonra bütün bunlara görə ondan cavab istədi. Sahib başını yerə dikib sakitcə oturmuşdu. Bir an heç biri dinmədi. Xədicə ehtiyatla, qorxa-qorxa soruşdu:

— Xətrinə dəymədim ki?

Sahib susurdu. Xədicə əyilib onun üzünə baxdı. Qəhər qarışmış titrək səslə:

— Cavab ver, qardaş, — dedi.

Aydan yazının qaralamalarını cırıb atdı. Ağlamaya sancaq keçirib onu yadından çıxmasın deyə çantasına qoydu. Özündən razı qalmışdı, bayaqkı kədəri dağılıb getmiş, əhval-ruh-hiyyəsi yaxşılaşmışdı. Həmişə çətin bir yazını tamamlayan-dan sonra o, özünü göyün yeddinci qatında hiss edirdi. İndi də xoşadığı bir mahnını zülməmə edə-edə mətbəxə keçdi. Çay qaynadıb dəmlədi. Saat 4-ə işləyirdi.

* * *

Bazar ertəsi işə çıxıb qəzətin təzə nömrəsinə nəzər salan-da gözlərinə inanmadı. Heydərin “Ucuz şöhrət” adlı məqaləsi dərc olunmuşdu. Muradın ünvanına ittihamlarla dolu olan bu yazı Aydanın qətiyyətini əlindən aldı. O, bayaqdan sakit-cə oturmuş Elmanla Hüseyin müəllimə üzünü tutdu:

— Deyin görüm, mən nə edim? Bir yol göstərin, axı siz ağıllı adamlarsınız.

— Özünü ələ al, Aydan, niyə hər şeyi ürəyinə salırsan? — Hüseyin müəllim yerindən qalxıb onun qarşısındakı stulda oturdu. — Başımıza belə işlər o qədər gəlib ki, sayı-hesabı yoxdur. Hələ cavansan, təcrübəsizsən. Vaxt gələcək, öyrəşəcəksən, redaktor yazımı geri qaytaranda, yaxud düzəliş elə-yəndə inciməyəcəksən.

Aydan heç cür sakitləşə bilmirdi. “Ucuz şöhrət”in hər cümləsi bir tikana dönüb onun ürəyinə sancılırdı. Bu, heç bir janrıñ tələblərinə cavab verməyən, sifarişlə yazıldığı hiss olunan, baş həkimə yerli-yersiz ittihamlarla dolu olan səviyyəyəsiz məqalə idi. Yaşarmış gözlərini silib Hüseyin müəllim-dən soruşdu:

— Düzünü deyin, Heydərin məqaləsi sizə necə təsir bağışladı? İş yoldaşım kimi yox, oxucu kimi fikrinizi bilmək istəyirəm.

— Sənin yazınızı oxumasaydım, fikir söyləməkdə çətinlik çəkərdim. O gün makinaçı qızlar yazın haqqında danışırıldılar, mən də maraqlanıb oxudum. O hara, bu hara? Qabilin möv-qeyindən də baş açmaq olmur. Bilmirsən hansı məzhəbə qul-luq edir.

Elman adəti üzrə masasından başını qaldırmadan nə işə yazırırdı. Amma hiss olunurdu ki, qanı qaradır. “Bir şey baş verməyib ki?” — Aydan narahat oldu. Elman başqaları kimi ona təsəlli verməsə də, Aydan bilirdi ki, yazı onu dilxor edib.

Bir azdan Hüseyin müəllim otaqdan çıxdı. Elman gəlib onunla üzbeüz stulda oturdu:

— Rayon icraiyyə komitəsinin sədri, sən demə Səlimovun ən yaxın adamı imiş. Neçə ildir birləşib Muradı yixmaq isteyirlər. İndi çox güman ki, qəzetimizin köməyi ilə bunu edə biləcəklər. Səlimov bundan ötrü əl-ayağa düşür, qəzətdən müxbir göndərilməsini xahiş edirdi. Mənə elə gəlir ki, Qabil müəllim səni rayona təsadüfən göndərməmişdi. O, elə bilirdi ki, Səlimov səninlə dil tapa biləcək. Amma görəndə ki, ipə-sapa yatan jurnalistlərdən deyilsən, redaktordan rayona başqa bir jurnalist göndərməyi xahiş edib.

— Mən də elə fikirləşirdim, — deyə Aydan dərindən köksünü ötürdü, sonra isə əlavə etdi: — Həyat nə mürəkkəb imiş! Gözünүn qabağında ədalətsiz iş görürlər, haqqı qoyub, naqqı müdafiə edirlər, sənsə ağızına su alıb oturmalısan.

— Bayaq atışmışıq, səni müdafiə eləməyim redaktorun xosuna gəlməyib, - bu sözləri Elman təəssüflə dedi.

— Bəlkə özümə ayrı iş yeri tapım? Hiss edirəm ki, burada mənim üçün çətin olacaq.

— Elə bilirsən başqa qəzətdə işləmək asan olacaq?

— Bəs nə edim?

— Hamımız nə ediriksə, onu. — Elman belə deyib ayağa qalxdı. Aydan isə çənəsini əllərinə söykəyib bir xeyli səssizcə oturdu. Muradin qəzeti oxuyub nə hala düşəcəyini, necə həyəcan keçirəcəyini təsəvvür etdi. “Mənim acizliyimə ürəyində güləcək. Fikirləşəcək ki, əlimdən heç nə gəlmir, yazı-zad yaza bilmirəm, kollektivdə nüfuzum yoxdur”.

Bir həftə Aydan üçün bir ay qədər uzun keçdi. Yazının ağırlığı bu bir həftədə bircə an da olsun onu tərk etmədi. De-yən, gülən, şən təbiətli Aydanın səsi bir həftə idi ki, çıxmır-dı. Başını aşağı salıb elə hey nə isə yazır, heç nahar fasıləsi-nə də çıxmırdı.

— Aydan, olmadı ki... bir başını qaldırsana... — deyə Hüseyin müəllim hərdən onu dilə tutmağa çalışırdı. Makinaçılar – Vacibə, Sevil, Tamilla hər iki saatdan bir gəlib onu yerindən tərpətməyə cəhd edir, – Bəsdir mışmırığını salladın, dərixdiq axı! – deyə deyinirdilər. Amma Aydan deyib-gülmək, fərəhlihmək halında deyildi.

Aydanın onların sözlərinə əhəmiyyət vermədən nə isə yazdığını görəndə Sevil birdən onun qarşısındaki kağızı qamarlayıb götürdü. Ucadan orada yazılanları oxumağa başladı:

*Bir zəngdən asılıdır günlərimin mənası,
Qəlbə təsəlli olar bir telefon söhbəti.
Susur telefon, susur. Eh, nə bilsin biçarə
Bir zəngə vermək olar bəzən bir səadəti.*

Sevil vərəqdəkiləri oxuyub qurtaranda məzəli halda:

– Bıy, qızımız eşqə düşüb, bizim isə xəbərimiz yox, – dedi və şaqqanaq çəkib güldü.
– Kimdir o bəxtəvər? – Vacibə söz atdı.
– Qəm yemə, gözəl, indi telefon zəng calar, istəyinə catarasan, – Sevil ona sataşdı.

Onun sözünün ağızından çıxmağı ilə telefonun zəng çalmağı bir oldu. Qızlar qəhqəhə çəkdilər. Aydanın isə ürəyi əsdi. Bu, onun neçə vaxtdan bəri gözlədiyi zəng idi, buna şübhə ola bilməzdi. Rayondan qayıdanandan bəri həyəcanla, səbirsizliklə gözlədiyi zəng, nəhayət ki, çalındı. Bu neçə gündə hər telefon səslənəndə ürəyi tel-tel olmuş, nigarançılıqla dəstəyi götürmiş, danışanın onun gözlədiyi, intizarını çəkdiyi adam olmadığını biləndə dilxor olmuşdu. Amma o zənglərin heç biri indi çalınana bənzəmirdi. Bu, tamam ayrı zəng idi. Aydana bunu, ürəyinin tamam başqa cür, qəribə döyüntüsü, bir də, heç vaxt onu aldatmayan zənni deyirdi. Zəng üç dəfə səsləndi. Üçüncüdən sonra o, dəstəyi qaldırdı.

– Allo, Aydan... – Dəstəkdə eşitdiyi tanış səsdən onun bütün vücudu titrədi, əlləri əsdi, qəribə bir hala düşdü. Bu səs üçün nə qədər darıxmışdı.

– Allo.

– Salam, Aydan, danışan Muraddır.

– Allo. – Aydan bu kəlmədən başqa heç nə tapıb deyə bilmirdi. Onun çəşqinligi, həyəcanı qızların gözlərindən yayınmadı. Sevil onlara göz vurub otaqdan çıxdı, qızlar da onun kimini etdirilər.

– Niyə danışmırsan, Aydan?

– Salam, M... – Aydan “Murad” demək istədi, amma nə fikirləşdisə, demədi. Hüseyn müəllim diqqətlə ona baxırdı. Elman isə adəti üzrə yazıları ilə məşğul idi.

– Necəsən, Aydan? Səni elə görmək istəyirəm...

– ...

– Bir söz de, susma.

– Haradan zəng çalırsan? – Bu sözləri güclə eşidiləcək səslə dedi.

– Mehmanxananadan.

– Telefon nömrəni de.

– İşin çoxdur, eləmi?

– Hə.

Murad telefon nömrəsini deyib onunla sağıllaşdı.

Aydanın gözlərinin içi yanındı. Utandığından başını qaldırib otaqdakılara baxa bilmirdi. Özünü oğurluq üstə yaxalanmış adam kimi hiss edirdi. Ona elə gəlirdi ki, ürəyindəki duyğulardan hər ikisi xəbər tutub. Amma onların nə barədəsə səhbət etdiklərini görüb sakitləşdi.

Otaq yalnız nahar fasiləsi vaxtı boşaldı. Aydan Muradın nömrəsini yığdı.

– Allo.

– Salam, Aydan.

– Necəsən, Murad, haçan gəlmisən?

– Səhər. Səni elə görmək istəyirəm...

– ...

– Bəlkə görüşək?

– İşdən saat 5-də çıxacağam. “Nizami” metrosunun qabağında olarsan.

– Gözləyəcəyəm.

Murad dəstəyi yerinə qoydu. Aydan saata baxdı: 2-yə 15 dəqiqə işləmişdi. “İlahi, hələ dörd saat var. Vaxt nə yaman gec keçir. Bu üç saatı necə yola salacağam?”

... Murad qara köynək, ağ şalvar geyinmişdi. Bu geyim ona çox yaraşırıdı. Aydanı görəndə sevinc içində onun sol əlini ovucları içində sıxdı, sonra isə dodaqlarına sarı aparıb öpdü. Əlində Muradin qaynar dodaqlarının təmasını hiss edəndə Aydanın başı gicəlləndi, eyni zamanda bu yaxınlıqdan ürəyi-nə bir doğmaliq axdı.

– Sən daha da gözəlləşmişən.

– Gedək, Murad, burada adam çoxdur.

Onlar bu gurluqdan, ardı-arası kəsilməyən insan axının-dan canlarını qurtarıb yaxınlıqdakı balaca bağa gəlib çatdırılar.

– Oturaqmı?

– Necə istəyirsən...

Yanaşı oturdular. Murad Aydanın baxışlarını tutmağa çalışır, Aydan isə israrla onları yayındırırdı. Birdən onların nə-zərləri toqquşdu: Aydanın üzü od tutub yandı, Murad da hal-dan-hala düşdü.

– Bu gün bir ay keçdi. – Murad ağır-ağır dilləndi.

– Nədən?

– Səni görməyimdən.

– Günləri sayırdın ki?

– Nəinki günləri, saatları da sayırdım. – Murad bunu elə dedi ki, onun səmimiyyətinə inanmamaq olmazdı. Bu etiraf Aydanın ürəyini işıqlandırdı, qəlbini fərəhlə doldurdu.

– Bəs niyə bircə dəfə də olsun zəng çalmadın? – Aydan bunu sözgəlişi, heç nə olmamış kimi demək istədi, amma səsi titrədi.

– Gündə yüz dəfə dəstəyi götürüb sənin nömrəni yiğmaq istəmişəm, amma sonra bu istəyimdən daşınmışam.

– Niyə?

– Hisslərimi yoxlamaq isteyirdim.

– Bir ay sən deyən böyük müddət deyil.

– Baxır kimin üçün. Şəxsən mənim üçün bu, bir ilə bərabər ay idi. Elə bilirdim heç vaxt bitməyəcək, sonu görünməyəcək.

– Bəs niyə məhz bir ay gözlədin? Tez, yaxud gec gələ bilməzdin?

– Düzü, mən bir az da gec gələcəkdir. Üç ay, beş ay, kim bilir, daha nə qədər sonra.

– Doğrudan deyirsən? – Aydan eşitdiyi sözlərdən sarsıldı.

– Düzünü de, gəlməyə bilərdin?

– Hə. Heç nəyim olmasa da, iradəm var.

– Bəs niyə gəldin?

– Yazı məcbur elədi. Bildim ki, həyəcan keçirirsən, fikir çəkirsən, ona görə də gəldim ki, səni sakitləşdirim.

Aydan yazı haqqında sözü birinci saldığına, bu dağdan ağır yükü onun ciynindən götürdüyüünə görə Murada minnətdar idi. O, Muradin ona yaxın olan sol qolunu əli ilə sıxıdı.

– Bağışla məni, Murad. İstəyirdim sənin haqqında maraqlı bir ocerklə çıxış edim, qoymadılar. Mən məğlub oldum, Heydərin məqaləsini çap elədilər. Ömrümdə belə sarsılımışam. Hələ də özümə gələ bilmirəm. Özümü ona görə başılaya bilmirəm ki, redaktorla Heydərin gizlin məqsədindən vaxtında xəbər tutmamışam, yoxsa onları qabaqlayalar, yazını başqa qəzətdə dərc etdirərdim.

– Belə şeylərə görə kefini pozma. Ömrüm boyu elə adamlarla çox rastlaşmışam. Hərdən fikirləşirəm: yaxşı ki, belələri

də var, yoxsa həyat maraqsız olardı, yaxşı adamların qədrini bilməzdik.

– Yazının təsiri necə oldu? Onu müzakirə etdilərmi?
– Hə, rayon rəhbərliyinin təqdimatı ilə səhiyyə nazirliyi məni baş həkim vəzifəsindən azad etdi.
– Demək, Elman müəllimin dediyi doğru çıxdı. – Aydan təəssüflə köksünü ötürdü. – Şöbə müdərim mənə demişdi ki, icrakomun sədri ilə Səlimov yaxın adamlarıdır. Onlar səni işdən çıxarmaq üçün çoxdan tədbir tökürdülər, amma bəhanə tapa bilmirdilər, qəzetimiz kömək elədi. Bilsəydim, heç rəyona gəlməzdim.

– Niyə hər şeyi ürəyinə salırsan, sən gəlməsəydin, yerinə özgəsini göndərəcəkdilər. Bu, əvvəlcədən düşünülmüş plan idi.

– Bəs mənə niyə demirdin?
– Elə bilirsən sən rayonda olanda belə şeylər ağlıma gəlirdi? Mən səndən başqa heç kəs haqqında düşünə bilmirdim. Çörək yemək, paltar geyinmək kimi adı gündəlik işləri də mexaniki yerinə yetirirdim. Mənimçün səndən başqa dünyada heç nəyin əhəmiyyəti yox idi. Özün öz ayağınla gəlib məni tapmışdım. Qismət gülü kimi qarşısında açılmış, məni ətri-nə bələmişdin. Mənə ayrı nə lazım idi?

Onlar qaş qaralana kimi şəhəri dolaşdılar. Uzun illərin dostları kimi elə hey danışır, danışıldılardı. Aydan evinə çatdığını təəssüfləndi:

– Heyf ki, vaxt tez keçdi.
– Vaxtı uzatmağa nə var ki? Məni evinə dəvət elə, pür-rəng çay dəmlə, içək.

Murad bunu elə dedi ki, Aydanın razılaşmaqdan başqa çarəsi olmadı.

– Yaxşı, getdik.

Murad içəri girəndə heyrətlə səsləndi:

– Bura botanika bağıdır ki!

Qapının sol tərəfində böyük dibçəkdə əkilmış çin qızılgüllünün üstündə 10-15 ədəd al qırmızı gülər var idi. Sağ tərəfdə divardan asılmış liana bütün divarı bürümüşdü. Pəncərənin qabağı isə əsl bağça idi. Murad çəkmələrini soyunub pəncərənin qarşısına keçdi. Ağ, çəhrayı, mavi, göy rəngli xırda çiçəklərlə örtülmüş bitkilərə heyranlıqla tamaşa etməyə başladı.

– Bənövşələrdir. – Aydan onun yanına gəldi. – Hələlik dörd rəngi açılıb. Məndə onların yeddi rəngi var. Ən çox xoşladığım çiçəklərdir.

– Bəs bu gülün adı nədir? – Murad kitab şafafının üstündən sallanan, budaqları az qala döşəməyə çatan, enli yarpaqlarının arasından açıq çəhrayı rəngli salxımvəri çiçəkləri görünən bitkiyə işarə etdi.

– Beqoniyadır.

Otaqdakı bitkilərin hamısı Muradın görməyə adət elədiyi qaydada yox, qəribə formada boy atmışdı. Xırda, sıx yarpaqlı, nar koluna oxşayan bitkinin budaqları səliqə ilə yiğilib səbət şəklinə salınmışdı. Divanın üstündə divarın iki tərəfinə vurulmuş üstü xal-xal, məxmər yarpaqlı bitkilərin budaqları qovuşaraq kiçik talvar əmələ gətirmişdi. Talvarın üstündə divara gözəl bir meşə mənzərəsi vurulmuşdu. Ön planda palid ağacının kölgəsində bir qız oturub baxışlarını uzaqlara dikmişdi.

– Şişkinin əsəridir, – Aydan ona məlumat verdi. – Rəsm sənə tanışdırımı?

– Yox, birinci dəfədir görürəm.

– Şişkin qəribə rəsam idi, meşə mənzərələrinin aşiqi idi. Ömrü boyu yalnız meşə çəkib. Özü də necə? İndi sənə onun başqa əsərlərini də göstərərəm. Axı mən kolleksiya yiğiram.

– Doğrudan?

– Hə. Məndə təbiət mənzərələri çəkən rəssamların demək olar ki, bütün əsərləri var. Həvəsin varsa, tamaşa edə bilərsən.

Aydan kitab şkafının aşağı gözündən qucaq dolusu albomlar çıxarıb stolun üstünə qoydu.

– Sən bunlarla başını qarışdır, mən gedib çay işinə baxım, – dedi.

O, mətbəxə keçəndən sonra Murad otağı nəzərdən keçirməyə başladı. Divanla üzbəüz divar başdan-başa kitab rəfləri idi. “Pulunun hamısını kitaba verib”, – deyə fikirləşdi. Bu böyük otaqda qəribə, təlqinedici bir rahatlıq var idi. Künkdəki stulun üstünə atılmış güllü çit xalatdan tutmuş stola necə gəldi səpələnmiş kağızlaradək hər şeydə bir doğmaliq, yaxınlıq var idi. Aydanın uzun kirpiklərlə dövrələnmiş, qapqa-ra məxməri xatırladan gözləri, yaraşıqlı burnu, qızılıgül ləçəklərini xatırladan dodaqları, uzun boynu, hər şey, hər şey onun üçün doğma idi. Bir ay əvvəl onu ilk dəfə gördüyü andan o, bu qızı dəlicəsinə aşiq olmuşdu. O, albomları vərəqləyir, amma heç nə görmürdü. Fikri Aydanın yanında idi. Gözlərində bircə rəsm canlanırdı – Aydanın rəsmi.

– Darıxmırsan ki?

– Yox, niyə darıxmaliyam ki?

– İstəyirsən televizoru qos.

– Lazım deyil.

– Özün bil.

Bir azdan qızardılmış kartofun xoş ətri otağa yayıldı. Murad dözə bilməyib mətbəxə keçdi:

– Sən burda neynirsən? Kartofun ətri məni öldürdü ki. Dünyada ən çox xoşladığım yeməkdir.

– Mənim də. – Aydan gülüb tavadakı kartofu böyük boşqaba boşaltdı.

– Al, bunu otağa apar, – deyə onu ərklə Murada verdi. Özü isə çörək, salat, çəngəl, boşqab apardı. Onlar çörək yeməyə başladılar.

– Ömrümdə belə dadlı kartof yeməmişəm, – deyə Murad etiraf etdi.

- Bilirsən kartof qızartmağı kimdən öyrənmişəm?
 - Yəqin anandan.
 - Yox.
 - Onda bacından.
 - Tapmadın.
 - Rəfiqəndən?
 - Yenə bilmədin. Şöbə müdirim Elman müəllimdən.
 - Doğru deyirsən?
 - Vallah. Onun qızartdığı kartofdan olmaz. Hər gün nahar fasiləsinə yaxın kartofun ətri redaksiyanı bürüyür, hamının ağzını sulandırır. Elman müəllim həftədə bir, ya iki gün ayrı şey yeyir, qalan günlər ancaq kartof. Özü də elə bişirir ki, kartoflar qıpqırmızı qızarır, özləri də yumpyumşaq olur, ağızda əriyir. Redaksiyaya işə düzələnəcən kartof bişirməyi bacarmirdim. Ya tavanın dibinə yapışırdı, ya yanındı, ya da rəngi qaralırdı. Bir dəfə Elman müəllimdən xahiş elədim ki, onu bişirmək qaydasını mənə öyrətsin. O vaxtdan sənətkar olmuşam.
 - Sən Allah, mənə də öyrət.
 - Aydan elə bildi Murad zarafat edir.
 - Mənə sataşırsan?
 - Yox, ciddi deyirəm.
 - Elə isə qulaq as. Tavaya ərinməmiş shit yağ at, dağ olandan sonra soyulub doğranmış kartofu tök. Bir üzü qızarandan sonra o biri üzünü çevir. Beləcə, bütün kartoflar bir bərabər-də qızarandan sonra duz töküb üstünə qapaq qoy, vam odda bişir.
- Murad elə diqqətlə qulaq asırdı ki, elə bil söhbət həyat əhəmiyyətli bir məsələdən gedirdi. Onun bu vəziyyətini görəndə Aydan qəhqəhə çəkdi. Murad da ona qoşuldı.
- Nəyə gülürsən? – Aydan ondan soruşdu.
 - Bəs sən nəyə gülürsən?
 - Mən sənin kartof qızartmaq qaydalarını öyrənmək marağına.

– Mən də sənin səylə bunu mənə başa salmağına.

Onlar bir-birinə baxıb uğunub gedirdilər, boş bir şeydən, əhəmiyyətsiz bir sözdən hər ikisini gülmək tuturdu.

– Qoy sənə atamın can dərmanından gətirim, – deyib Aydan mətbəxə keçdi. Oradan qrafın və iki badə gətirdi. – Öz məhsulumuzdur. Atam çaxırın bilicisidir. Özü də uşaq vaxtından bizə çaxırın dadını öyrədib. Atam deyir ki, yaxşı çaxırın bədənə xeyri çoxdur.

O, badələrə çaxır süzüb birini Muradın, o birisini isə öz qabağına qoydu. Sonra:

– İçək bunu tanışlığımızın sağlığına, – deyib içdi.

Murad da onun kimi etdi.

– Hə, necədir? – Aydan maraqla soruşdu.

Murad üz-gözünü turşutdu:

– Səhərdən bunu tərifləyirsən? Baş çıxara bilmədim. Gəlsənə bir dənə də süzəsən, bəlkə ondan sonra dadını bildim.

Aydan onun badəsini çaxırla doldurdu. Murad onu başına çəkdi, sonra isə gülməli tərzdə çənəsini büzdü. Aydanın səbrsizliklə onun verəcəyi qiyməti gözlədiyi görüb:

– Pis deyil, – dedi. Sonra əlavə etdi: – Əladır! – Hər ikisi qəhqəhə çəkdi.

Aydan özünü göyün yeddinci qatında hiss edir, Murad özünü dönyanın ən bəxtəvəri sanırdı. Çaxırın təsirindən hər ikisi pörtmüşdü. Murad Aydanın allanmış yanaqlarına baxmaqdan doymurdu. Birdən o, narahatlıqla yerində qurcalandı.

– Nə oldu? – Aydan soruşdu.

– Saatdan xəbərin var? – Murad divardakı saata işarə etdi. Gecə saat 1-ə 20 dəqiqə işləyirdi.

– Gör vaxt necə tez gəlib keçdi, – Aydan təəssüfunü gizlədə bilmədi.

– Getmək lazımdır, – Murad yerindən qalxdı. Hər ikisinin əhval-ruhiyyəsi korlanmışdı. Murad keçib çəkmələrini geyindi. Amma o, heç cür gedə bilmirdi, Aydan da onun

getməsini istəmirdi. Amma cürət edib heç biri birinci dillənə bilmirdi.

— Rayona haçan gedəcəksən? — Nəhəyət, Aydan sükutu pozdu.

— Səhər tezdən.

— Doğrudan? — Aydana elə gəldi ki, içində nə isə qırıldı. — Bəlkə bir gün də qalasan?

— Yox, Aydan, işdə olmalıyam.

— Heyf! — Aydanın qanı qaraldı.

Murad qapının dəstəyinə əlini uzadanda Aydan qeyri-ixtiyari onun əlindən yapışdı. Murad eynilə metronun qarşısındakı kimi Aydanın sol əlini ovucları arasında sıxıb dodaqlarına sarı apardı. Sonra onu özünə sarı çəkdi.

Aydan Muradin qolları arasında hərəkətsiz halda qalmışdı. O, başını onun köksünə sıxmışdı, gözlərini qaldırıb üzünə baxmağa nə taqəti, nə də cəsarəti çatırkı. Hər ikisi bu gözəl təmasdan özlərini itirmişdi. Nəhayət, Aydan Muradin əllərini əlləri ilə özündən araladı. Saçlarını səliqəyə salıb:

— Getmə, Murad, gecdir, mehmanxana uzaqdır, bu vaxt taksi tapmaq çətin olur, — dedi.

Murad heç nə demədən itaətlə çəkmələrini soyundu, təzədən evə keçdi. Amma onun bayaqkı qətiyyətindən, şən əhval-ruhiyyəsindən əsər-əlamət qalmamışdı. İynə üstə oturmuş kimi özünü narahat hiss edirdi. Aydan da qəribə vəziyyətə düşmüşdü. Muradı saxladığına, getməyə qoymadığına görə bir tərəfdən özünü qınayır, digər tərəfdən isə onun üçün doğmalaşmış bir adamın burada qalıb gecələməsində qeyri-adi heç nə görmürdü.

— Səninçün evdə yer salacağam, özüm isə mətbəxdə yatacağam, — deyə o, günahkar tərzdə dilləndi.

— Sən bəyəm yatmaq istəyirsən? — Murad yavaşca soruşdu.

— Mən yox, dedim bəlkə sənin yuxun gəlir, səhər yol gedəcəksən.

– Gəl yanımda otur, söhbət edək, – Murad ərklə onun əlindən yapış� yanında oturdu.

– Qoy televizoru yandırırm. Gecə programı ilə yaxşı bir ki-no göstəriləcək.

Aydan televizoru yandırdı. Kəskin süjetli, iki seriyalı bir fransız filmi göstərilirdi. Onlar sakitcə oturub kinoya baxma-ğə başladılar. Onun ardınca başqa bir kino başlandı. Kino qurtaranda Aydan yuxuya getmişdi.

Səhər yuxudan oyananda Aydan üstündəki adyalı görüb təəccübləndi. Muradın getdiyini bilib kövrəldi. Stolun üstündə Muradın məktubu var idi: “Aydan, əzizim, yaman şirin yatıldın, oyatmağa ürək eləmədim. Bağışla ki, vidalaşmadan getdim. Əslində belə daha yaxşıdır. Səni görmək də əzabdır, görməmək də. Sağ ol. Səni sevən Murad.”

* * *

Səhər işə çatan kimi Elman ona xəbər verdi:

– Redaktor səni görmək istəyir.

Aydan könülsüz halda redaktorun otağına keçdi. Dodaqu-cu salam verib onun nə deyəcəyini gözləməyə başladı.

– Kinin keçməyib? – Qabil müəllim istehza qarşısq təbəssümlə soruşdu.

– İş prosesində nə kin, nə küdurət? – Aydan eynilə həmin tonda cavab verdi.

– Bəs onda niyə görünmürsən? Nə ilə məşğul olduğun barədə niyə məlumat vermirsən?

– Dəvət olunmayan yerə getməzlər. – Aydan acıqla cavab verdi. Onun ötkəm cavabından redaktorun xoşu gəlmədi.

– Yaxşı, otur, söz güləşdirmə, səni yazına görə çağırımsam. – “Cavab ver, qardaş”a görə. Sentimental yazıdır, hissə qapılıb yazmışan.

– O mövzuda yazıları hissə qapılmışdan yazmaq mümkün deyil. Gərək o ağrıları hiss edəsən, ürəyindən keçirəsən, ondan sonra yazasan, – Aydan pərt halda dilləndi.

– Hər halda indi sentimental yazıların dövrü deyil. Bizə ciddi, konkret məqalələr lazımdır.

– Mən də ciddi yazmışam. Tərbiyə mövzusunda yazını əslində başqa cür yazmaq mümkün deyil.

– Aydan, tərbiyə mövzusunda yazıları təcrübəli, yaşılı adamlar yazmalıdır, sənin adamlara tərbiyə dərsi deməyə səlahiyyətin çatmır. Sabah gəlib mənə irad tuta bilərlər ki, ay redaktor, niyə ağızından süd iyi gələn bir uşaq camaata ağıl öyrədir?

– Özünüz də bilirsiniz ki, redaksiyada məndən başqa bu janra maraq göstərən yoxdur. İkincisi də, jurnalist əslində tərbiyəcidir. O, hər kəsə ağıl dərsi verə bilər, özü də bunun yaşa və təcrübəyə heç bir dəxli yoxdur. Həm də belə yazıları qələmə almaqdan ötrü heç bir səlahiyyət-filan tələb olunmur.

– Qız, sən deyəsən söz güləşdirməyi sevirsən. – Redaktor özündən çıxdı.

– Mənim adım Aydandır, “qız” deyil. – Aydan yerindən qalxdı. – Mus-mus deyincə, Mustafa deyin, yazım sizi qane etmirəsə, yüksək tələblərinizə cavab vermirəsə, qaytarın özümə.

– Əlbəttə, qane eləmir. Yoxsa elə bilirdin dahiyənə əsər yazmışan?

– Dahiyənə əsər olmasa da hər halda cızma-qara da deyil.

Aydan onun məqaləni haçan qaytaracağını gözləməyə başladı. Bir xeyli susandan sonra redaktor yazını stolun üstünə atdı.

– Xahiş edirəm üstünə yazın niyə qaytarısınız...

Redaktor tərs-tərs onu süzdü, sonra yazının birinci vərəqənin üstünə nə isə yazıb ona verdi. Aydan otaqdan çıxanda dərkənarı oxudu: “Sentimental yazınlara ehtiyacımız yoxdur”.

Qapının ağızında o, tələbə yoldaşı Adillə üz-üzə gəldi.

Adil:

– Niyə kefin yoxdur, olmaya redaktorla sözləşmişən? – deyə gülə-gülə ondan soruşdu.

– Düz tapmışan.

– Yazını qaytarıb?

– Elədir ki, var.

– Yəqin ki, tərbiyəvi yazıdır.

– Hə.

– Ver mənə, qəzetimizdə çap edəcəyəm.

– Birdən redaktorunuz bəyənmədi.

– Minnəti olsun ki, sənin kimi jurnalist ona yazı verir. –

Adil zorla onun əlindən yazını alıb getdi.

Aydan otağa qayıdanda Elman:

– Hə, nə oldu? – deyə narahatlığını bildirdi.

– Nə olacaq, yazını qaytardı.

– Ola bilməz!

– Niyə olmur ki? Deyir bizə sentimental yazılar lazım deyil.

– Demədi hamımız tərbiyəliyik, əxlaq dərsinə ehtiyacımız yoxdur?

– Dedi, çox şey dedi.

– Kefini pozma.

– Öksinə, Elman müəllim, son vaxtlar öz-özümə bir şey kəşf eləmişəm. Redaktor ancaq yaxşı yazılarımı qaytarır, zəifləri isə dərc edir. Bu, mənə təskinlik verir.

– Kəşfin münasibətilə səni təbrik edirəm. – Elman onun ruhdan düşməməsinə ürəkdən sevindi. Stulunu götürüb Aydanın üzbəüzündə oturdu, diqqətlə onun gözlərinin içənə baxıb mənalı tərzdə dedi:

– Sənə nəsə olub, dünənki Aydan deyilsən.

– Hə, Elman müəllim, düz tapmışınız, mən başqa Aydanam. – Onun sıfətinə sərr dolu bir təbəssüm qondu.

– Çox şadam, arzu edirəm ki, həmişə belə olasan.

Aydan çoxdan bəri onu tərk etmiş işgüzarlıqla, həvəslə redaksiya poçtunu araşdırmağa başladı. İki həftədən bəri yığılıb qalmış məktubları yerbəyer edəndən sonra yüngülləşmiş halda nəfəsini dərdi. Sonra çayniki su ilə doldurub qaynatdı, hind çayı ilə kəkliotunu qarışdırıb yaxşı bir çay dəmlədi.

— Elman müəllim, çay içəcəyik, — deyə bildirdi. Elə bu anda qapı açıldı, Əzizin başı göründü.

— Bəs mən? — deyə o, məzəli halda soruşdu.

— Sənsiz çay içmək olar? Tez stəkanını götürüb gəl. — Elman gülə-gülə cavab verdi.

Bir azdan Hüseyin müəllim, onun dalınca da Samir gəldi.

— Bəh-bəh! Redaksiyanın qaymağı bura yığışıb ki! — deyə Təhməz tövşüyə-tövşüyə içəri girdi. — Nəhayət ki, duman dağıldı, göyün üzü açıldı, — deyə o, Aydana işaretə elədi.

— Az danış, get stəkanını gətir, çay iç, — Aydan ərkyana dilləndi.

Təhməzin getməyi ilə qayıtmagı bir oldu. Özünə çay süzüb kresloda yerini rahladı:

— Ay uşaqlar, sizə bir əhvalat danışım. Bir jurnalist dostum rayona ezamiyyətə getmişdi. Sağıcı haqqında yazı hazırlamalı idi. Fermada yaşlı bir qadından soruştub ki, yanındakı o inəkdən neçə kilo süd sağırsan? Bunu eşidəndə sağıcılar şaqqanaq çəkiblər. Dostum pərt olub ki, bunlar nəyə gülür-lər? Həmin yaşlı qadın da uğunub gedirmiş.

— Niyə gülürsünüz axı? — deyib oğlan özündən çıxanda qadın cavab verib ki, ay pir olmuş, bu inək deyil, buğadır. Yəni ki, inəklərin əridir. Yazlıq dostum suyu süzülə-süzülə oradan gedib.

Otaqda şən gülüş qopdu.

— Son bir ayda Hüseyin müəllimin yaradıcılığında durğunluq hiss olunur. Aydan, bunun səbəbini bilmirsən? — Təhməz ona göz vurdu.

– Bəsdir, sənin bu atmacaların canımı boğazıma yiğdi. – Hüseyin müəllim hirsənib özündən çıxdı.

– Kefini pozma, bütün məşhur jurnalistlərin həyatında durğunluq dövrü olur, sonra keçib gedir. Səndə də elə olacaq. – Təhməz tövrünü pozmadan zarafatını davam elədi.

– Cox da qürrələnmə, görüm mənim yaşımı çatanda sən nə yazacaqsan, – deyə Hüseyin müəllim incikliyini bürüzə verdi. Amma Təhməz halını dəyişmədən sözünə davam elədi:

– Ay uşaqlar, dünən evdə qəzetimizin köhnə nömrələrini vərəqləyirdim. Birdən gözümə Hüseyin müəllimin 15 il əvvəl dərc olunmuş bir yazılısı sataşdı. Sərlövhəsi tanış idi deyə onu maraqla oxudum. Çünkü bu günlərdə Hüseyin müəllimin belə bir yazılısı qəzetimizdə çap olunmuşdu. Eləmə tənbəllik, iki məqaləni müqayisə etdim. Rayon, təsərrüfat və adam adlarından, bir də rəqəmlərdən başqa hər şey eyni idi, nöqtəsinə, vergülünə də dəyişməmişdi.

– Yalan deyirsən! – Hüseyin müəllim hirsə əlini masaya vurdu.

– İnanmırsan? Onda özün bax. – Təhməz cibindən iki qəzet çıxartdı.

Samir Təhməzin əlindən qəzətləri alıb diqqətlə göz gəzdirdi.

– Doğrudan a! – deyə səsləndi.

– Mənim tədqiqatım tək bu yazı ilə məhdudlaşdırır. Hüseyin müəllim bu “gözəl təcrübə”dən sən demə geniş istifadə edmiş. Onun belə yaradıcılıq nümunələrinin siyahısını çıxarmışam. – Təhməz cibindən bir vərəq çıxarıb onlara göstərdi.

– Ay yazıq, gül kimi vaxtını gör nəyə sərf edib. Sənin yerinə olsaydım, elmi tədqiqatla məşğul olardım, başımı bu cür mənasız şeylərlə yormazdım, – Hüseyin müəllim pərtliyini gizlətməyə çalışdı. Amma o, elə yazıq, elə müti görkəm almışdı ki, bu, heç kəsin gözündən yayınmadı. – Ver o siyahını mənə, – deyə kağızı Təhməzin əlindən almağa çalışdı.

– Xərci var, – Təhməz bic-bic güldü. Onun xasiyyətinə yaxşı bələd olduğundan Hüseyin müəllim ciddi halda:

– Yaxşı, de görüm xərci nə olacaq? – deyə soruşdu.

– Bir qonaqlıq.

– Sənin üçün?

– Xeyr, buradakı bütün şahidlər üçün.

– Haçan?

– Elə bu axşam kababdan-zaddan sifariş eləyərsən, yanında da içki. Oturub yaradıcılığını yuyarıq, – deyə Təhməz bildirdi.

– Yaxşı. Amma sabah bunu redaksiyaya car çəksən, bəxtindən küs.

– Kişinin sözü bir olar, – Təhməz otaqdakılara göz vurdu.

Axşam saat 5-də Hüseyin müəllim əlində iri bir zənbil otağı girəndə Elman heyrətlə dedi:

– Sən doğrudan qonaqlıq vermək fikrindəsən?

– Bəs nə edim? Təhməzi tanımirsan? Qonaqlıq verməsəm aləmə car çəkəcək, hələ gedib redaktorun da ovcuna qoymaçaq. – Hüseyin müəllimin qanı qara idi.

Aydan çantasını götürüb getmək istəyirdi ki, Hüseyin müəllim onun qolundan yapışdı:

– Sən Allah, getmə. Süfrə açmaqdə mənə kömək elə. Yarım saat, bir saatə hamımız gedəcəyik. Gedib evdə neynirsən?

– Altı kişinin arasında mən nə edəcəyəm?

– Əşsi, özgəsi deyilsən ki, sən də bizim qardaşımızsan, – deyə Elman da israr elədi.

Bir azdan Aydan iki masanı birləşdirib üstünə ağ kağız sərdi. Sonra zənbildəki yeməkləri düzəməyə başladı. Kababın xoş ətri, göyərtinin, tərəvəzin, təzə təndir çörəyinin qoxusu otağa yayıldı. Təhməz də, Əziz də gəlib çıxdılar. Qapını içəridən bağlayıb oturdular. Hüseyin müəllim gizlətdiyi arağı çıxarıb stəkanlara süzdü. Sonra üzünü Aydana tutdu:

– Gör səninçün nə almışam, – deyib onun stəkanına limonad süzdü.

Təhməz ayağa durdu:

– Hə, uşaqlar, içək bu badələri Hüseyn müəllimin sağlığına, onun bənzərsiz yaradıcılığının şərəfinə. Sağ olsun ki, o var, yaradıcılığı mənim kimi tədqiqatçıların nəzər-diqqətini cəlb edir. Hüseyn müəllim olmasaydı, bu gözəl məclis də olmazdı.

– Sağ olsun Hüseyn müəllim! – Xorla səsləndilər, sonra badələri boşaldılar.

Təhməz adəti üzrə lətifə danışır, otaqdakılar uğunub gedirdi.

Birdən qapı dərtildi, sonra isə döyüldü.

– Kim ola? Bayaq redaksiyada qapıcıdan başqa heç bir insincə qalmamışdı. – Hüseyn müəllim narahat oldu. Samir gedib qapını açdı. Qabil müəllim içəri girəndə hamı pərt olub ayağa qalxdı. Təhməz ortalığa çökmiş sükütu aradan qaldırməq üçün:

– Qabil müəllim, gəlin bizimlə oturun, – deyə təklif etdi.

– Nuş olsun, mane olmaq istəmirəm. Evə getmək üçün dəhlizə çıxmışdım, səs-küy eşidib fikirləşdim ki, görəsən nə olub? Qapını da bağlamışınız... – O, Aydانا qəribə bir nəzər saldı. – Görürəm vaxtinizi mənalı keçirirsiniz.

– Hüseyn müəllimin ad günüdür, – deyə Elman gərginliyi azaltmaq istədi.

– Təbrik edirəm. – Redaktor Hüseyn müəllimin əlini sıxdı. Sonra isə qapıya sarı getdi. Çıxmazdan əvvəl onlara tərəf baxdı:

– İşdə sərxoşluq etmək yaxşı şey deyil ha, uşaqlar!

Qapı onun arxasında örtüləndə ortalığa dərin sükut çökdü.

– Gecdir, mən gedim, məclisinizi mənsiz davam etdirin, – Aydan onlarla sağıllaşın otaqdan çıxdı.

– Biz də tərpənərik, – Hüseyn müəllim pərt olmuşdu.

Hava artıq qaralmış, küçələrdə gediş-gəliş azalmışdı. Aydan bu vaxtlar tək-tənha gəzməyi xoşlayırdı. Çəkmələrinin dabanlarının asfaltda saldığı taqqa-tuqqa qulaq asa-asə dərin xəyallar içində, yan-yörəsindən keçənlərə əhəmiyyət vermədən tanış yollardan keçirdi. İndi də adəti üzrə o, redaksiyanın yerləşdiyi doqquzmərtəbəli binadan çıxıb prospektlə üzüaşağı düşməyə başladı.

Qabil müəllimin bayaqkı qəribə baxışları yadından çıxmırıldı. Bu adamı sevmirdi, onunla işlədiyi üç il ərzində ona qanı qaynamamışdı. Hələ bu günə kimi ondan ürək açan bir hərəkət görməmiş, xoş bir söz eşitməmişdi. Redaktor sənki onu açılamağa, xətrinə dəyməyə fürsət axtarırdı, elə bil bundan zövq alırdı.

Birdən Aydan Muradı arzuladı, elə arzuladı ki, bu istəyindən gözləri doldu. Onun yanında olmaq, söhbətlərinə qulaq asmaq, nəfəsini hiss etmək üçün ürəyi tel-tel oldu. Adamsız küçələrlə onunla qoşa addımlamaq, qoluna girib adı şeylər haqqında söhbət etmək necə də gözəl olardı. O, Murad üçün darixdı, onun üçün qəribsədi. Ömründə belə hissələr keçirməmiş, indiki kimi qəribə duyğuların içində tək-tənha, köməksiz olmamışdı. O, addımlarını yavaşdı, fikri-zikri Muradın yanında idi.

Qulağına tanış bir melodiya çatdı. Musiqi onu titrətdi. Səsyazma studiyasına yaxınlaşanda mahnı aydın eşidildi:

*Kimlər gəldi, kimlər keçdi həyatımdan,
Ən gözəli sənin qədər seviləmədi.*

Bu, Muradla bağlı mahnı idi. Onunla tanış olandan həmin musiqi yaddaşına həkk olmuşdu. Ömründə heç bir mahnı onu bu qədər cəlb etməmişdi. İndi də studiyanın yanında ayaq saxlayıb qulaq asmağa başladı.

– Sizə nə lazımdır?

- Bu mahni.
- Bir manat verin.
- Nəyə?
- Kasset istəmirsiniz?
- Varınızdır? – Aydan sevindi.
- Hə.

Aydan pulu ona uzadanda satıcı maqnitofonun düyməsini basıb oradan kasset çıxartdı. Aydan qiymətli şey tapmış adamlar kimi sevinclə bayırə çıxdı.

Evə çatan kimi maqnitofonu işə saldı. Divanda oturub əlləri ilə dizlərini qucaqladı, gözdərini yumub musiqinin tilsiminə düşdü. Kassetin hər iki tərəfinə qulaq asandan sonra aynabəndə çıxdı. Fikrində Muradla danışmağa başladı: “İndi gecədir, əzizim, milyonlarla gecələrdən biri. Gözümüzü açıb dünyaya gəldiyimiz gündən beləcə gecələri qarşılıyib yola salırıq. Həyat elə yaranıb ki, gündüzlər gecələrlə, gecələr isə gündüzlərlə əvvəz olunur. Sabah da belə olacaq, biri gün də.

Başqalarını bilmirəm, amma mən gecələr kövrəlirəm. Hər şeyə qarşı həssas oluram. Naməlum hisslərin təsirindən ürəyim titrəyir. Bu halımın əsl səbəbkərə sənsən. Məni başqa-laşdırın, dəyişdirən, qərarsız edən sənsən, bir də gecə – uzun, sonsuz, qəmli gecə. Bilirəm ki, səhər açılanda əvvəlk adı adam olacağam, qəmli düşüncələr yaxamdan əl çəkəcək, gündəlik qayğılar içində vaxtin necə keçdiyini bilməyəcəyəm, müvəqqəti olaraq gecənin varlığını unudacağam, kədərli fikirlərimə güləcək, göylərdən yerə enəcəyəm. Sonra yenə qaranlıq düşəcək.

Beləcə, gecələri yola sala-sala bir də görəcəyəm ki, beli bükülmüş qoca qarıyam. Hələlik isə ətrafında gecəyə məxsus qəriblik var. Otağımdakı sükut da, bir topa buludun üzünə boz pərdə çəkdiyi ay da, bayaqdan qulaq asdığım həzin mahnilər da mənə ancaq qəm gətirir. Bu qəmə sənin nəfəsin qarışıb, Murad”.

* * *

– Məqalən çıxıb, təbrik edirəm. – Elman qəzeti onun qabağına qoydu.

Aydan sevinclə “Cavab ver, qardaş”ı nəzərdən keçirdi. Dördüncü səhifənin tam yarısını tutan yazıya gözəl tərtibat verilmişdi.

– Görəsən Qabil müəllim görüb? – O, marağını gizlədə bilmədi.

– Görməmiş olmaz. Yəqin indi hirsindən zəncir çeynəyir, – Hüseyin müəllim dilləndi.

– Yaxşı elədin ki, məqaləni ayrı yerə verdin. İnnən belə əməkdaşların yazılarına qarşı diqqətli olar, – Samir əlavə elədi.

Aydanın kefi kökəlmışdı. Neçə vaxtdan bəri onu tərk etmiş nikbinliyi özünə qayıtmışdı. Maşınbürodakı qızlar bunu o saat hiss elədilər. Sevillə Tamilla şən halda onun salamını aldılar. Vacibə isə adəti üzrə salamı dodaqucu alıb “xaltura”sının ardını yazmağa girişdi.

– Ay Vacibə, səni görüm “xaltura ağacı”ndan yıxılasan, dibində o qədər pul tapasan ki, sayıb qurtara bilməyəsən. – Aydan Vacibəyə sataşdı.

– Amin! Amin! – Vacibə ona gözucu baxıb makinasını döyücləməkdə davam etdi.

– Ölmüş, bilirsən səninçün necə darixmışdıq! – Sevil onun qolunu çımdıklədi.

– Kim mənimlə yazmaq həsrətindədir? – Aydan qızlara müraciət elədi.

– Həsrət nədir? Ölürük səninlə yazmaqdan ötrü. – Sevil zarafatından qalmadı.

– Bəs mən necə edim ki, heç birinizin xətrinə dəyməyim? – Aydan onlarla məzələndi. Elə bu vaxt Təhməz qapını açdı:

– Bu nədir, toyuq fermasıdır? Uzaqdan qaqqıltı səsi gəlirdi. – Qızlar gülüşdülər. Təhməzin dalınca Oqtay içəri girdi. Aydanı görcək əllərini çənəsinin altında çarpezlaşdırıb, bir dizi üstə çökdü:

– Aydan, siz mənim ürək müstəvimə sevgi perpendikulyarı endirəndən bəri loqarifma cədvəli ürək döyüntülərimi hesablamaqda acizdir. Mən sizi iki hədd cəminin kvadratı qədər sevirəm. İki bucaq kimi meyl edərək sizinlə ailə qurmaq istəyirəm. Bütün cisimlər yerin cazibə qanununa tabe olduqları kimi, mən də sizə tabeyəm. Bizim ürəklərimiz paralel xətlər kimi həmişə qoşa döyüncəkdir. Ey həyatımın düstu, ey radioaktiv şüalar kimi gözəgörünməz məhəbbətim!

Oqtay sözünü tamamlayanda otaqda qəhqəhə qopdu. Aydan sağ əlini Oqtayın alına qoydu, tez də geri çəkib təəssüflə başını buladı:

– Bu uşaq məhəbbət xəstəliyinə tutulub. Xəstəlik ibtidai icma quruluşundan mövcuddur, irsi olub nəsildən-nəslə keçir. Tez-tez özünü kəskin formalarda göstərir, bəzən ölümlə nəticələnir.

Aydan Tamillanın eynəyini götürüb öz gözünə taxdı və otaqda var-gəl etməyə başladı:

– Xəstəliyin törədicisi eşq çöpləridir. Onlar hər yerdə – havada, suda, torpaqda olur, əlverişli şərait tapan kimi yayılırlar. Eşq çöpləri göz, bəbək, nadir hallarda isə qulaq vasitəsilə keçir. Göz vasitəsilə keçdiqdə daha tez inkişaf edir. O, həzm sisteminə keçib iltihab əmələ gətirir. İltihabi pozğunluqlar tezliklə sinir sisteminə təsir edir, sonra ürəyi zədələyir. Xəstə ətraf mühitə qarşı laqeyd olur, çox vaxt gözləri bir nöqtəyə zillənir. Bədəni zəifləyir, bəzən xəstəlik ağıl zəifliyi ilə nəticələnir.

Təhməz, Sevil, Vacibə və Tamilla uğunub getdilər. Oqtay isə pərtliyini gizlətmək üçün məlahətli səsi ilə oxumağa başladı:

*Səni gördüm, aşiq oldum,
Dərdə saldım canımı...*

— Aydan, bu yazığın başına doğrudan hava gəlməmiş bir əncam çəksənə, — Təhməz gülə-gülə dilləndi.

— Bir ürəkdə olmaz iki sevgili, iki ürəklinin bir olmaz dil. Bilirsən bu sözləri kim deyib? — Aydan düz Oqtayın gözlərinin içində baxıb gülə-gülə otaqdan çıxdı.

Bir azdan Oqtay Aydanın dalınca gəldi. İçəridə ondan başqa heç kəsin olmadığını görcək ürəkləniib üzəbzəyündə oturdu.

— Aydan, hər dəfə sözlərimi zarafata salırsan. Mənim fikrim ciddidir.

— Yox a? — Aydan özünü bilməzliyə vurdu.

Oqtay onun zarafatına əhəmiyyət vermədi:

— Sən redaksiyaya gələn gündən rahatlığımı itirmişəm.

— Harada itirmisən? Yerini de, tapıb sənə qaytarım.

— Zarafatı burax, Aydan, mən ciddi deyirəm.

— Yaxşı, sən doğrudan ciddi adamsansa, niyə başa düşmürsən ki, sənə qarşı etinasızam? Bunu bilmək yəni o qədər çətindir? — Aydan hirsəndi. Amma sözlərinin Oqtayın xətrinə dəydiyini hiss edib mehribanlıqla əlavə elədi: — Mən başqa adamı sevirəm, Oqtay, incimə!

— Doğrudan deyirsən? — Oqtay qulaqlarına inanmadı.

— Hə.

— Nə deyirəm ki? Xoşbəxt olun. — Oqtay kövrəldiyini hiss etdirməmək üçün otaqdan çıxdı.

— İclas! Tez olun, hamı akt zalına! — Sevilin səsi dəhlizi götürmüştü.

— Nə olub? — Aydan qapıya çıxdı.

— Bilmirəm. Amma iclas ancaq yaradıcı işçilər üçündür.

Aydan içəri girəndə hamı akt zalına yiğişmişdi. O, keçib Elmanın yanında oturdu.

– Bir şey baş verməyib ki? – deyə narahat halda ondan soruşdu.

– Dünən Samirlə Hüseyin növbətçi olublar. Qəzətdə səhv gedib.

– Nə səhv?

– Al bax, – Elman birinci səhifədəki “SİTA-nın məlumatı”nı ona göstərdi. Birdən-birə üç xətt basılmış, cümlənin mənası itmişdi.

– Görəsən nə olacaq?

– İndi görərsən, – Elman müəmmalı halda cavab verdi.

Qabil müəllim qanı qara halda otağa daxil oldu. İçəridəkilərə salam verib birbaşa mətləbə keçdi.

– Mərkəzi Komitədən mənə zəng çalışıblar, xətt basılmasından onlar da xəbər tutublar. Səhərdən azı on adam zəng çalışıb mənə “muştuluq” verib. Amma növbətçilərin heç vecinə də deyil. Deyək ki, Samir redaksiyaya təzə gəlib, qayda-qanuna hələ tam öyrəşməyib. Bəs Hüseyin müəllim nə fikirləşir? Qırx ildən çoxdur redaksiyada çalışır. O, bizə ağıl öyrətməkdənsə biz ona məsuliyyət dərsi keçməli oluruq. Növbətçisən, niyə materialları diqqətlə oxumursan? İşinin öhdəsindən gəlmirsən, ver ərizəni, otur evində, bizi iki gündən bir danlatmağın nə mənası var? İşləmək səninçün çətinləşib, çıx pensiyaya. Mən uzatmaq istəmirəm, redaktorluğun qərarını sizə çatdırmałyam. Hüseyin müəllim bununla üçüncü dəfədir növbətçilik vaxtı məsuliyyətsizlik edir. O biri səhv'lərini ört-basdır elədik, fikirləşdik ki, bundan nəticə çıxarár, diqqətli olar, amma görünür cəzasızlıq bəzən lazımi nəticə vermir. Ona görə də Hüseyin müəllimi işdən azad etmək istəyirəm.

Hüseyin müəllimin üzünün rəngi divarın rəngindən seçilirdi. Onun nəfəs alıb-almadığı bilinmirdi.

Sonra məsul katib Səlim müəllim çıxış elədi. O da Hüseyin müəllimin məsuliyyətsizliyindən, katibliyin işini

tez-tez pozduğundan danışdı, redaktorun qərarı ilə razı olduğunu bildirdi. Redaktor müavini Şaiq müəllim də onların sözlərini təsdiq elədi.

Aydan yerindən sual verdi:

– Qəzetə kim daha çox məsuldur: adı növbətçi, yoxsa məsul növbətçi?

– Hər ikisi, – deyə Səlim müəllim cavab verdi.

– Qəzetə qol çəkən kimdir?

– Məsul növbətçi.

– Bəs onda niyə cəzanı məsul növbətçiyə yox, adı növbətçiyə verirsiniz? – Aydan redaktora müraciət elədi.

– Məsul növbətçini biz adı növbətçiyə nəzarət etmək məqsədilə təyin etmişik. Əslində bütün məsuliyyət adı növbətçinin üzərinə düşür. – Redaktor qətiyyətlə bildirdi, sonra isə Aydana acıqlı bir nəzər salıb əlavə elədi: – Mən sizi buraya redaktorluğun qərarı ilə tanış eləmək üçün çağırmışam, müzakirə açmaq üçün yox.

Zala ağır sükut çökdü. Heç kəs ürək edib danışa bilmirdi.

Oqtay yerində atmaca atdı:

– Bu işlərə Samir necə baxır?

Samir yerində qurcalandı, amma cavab vermədi.

– Niyə cavab vermirsin, Samir? – Elmanın səsi guruldu.

Amma Samirdən səs-səmir çıxmadı. Zala yenidən sükut çökdü.

– Yaxşı, sözünüz yoxdursa, dağılışaq. – Redaktor ayağa qalxdı, onun ardınca Şaiq müəllim, sonra isə Səlim müəllim otağı tərk elədi. Qalan əməkdaşlar da könülsüz halda zaldan çıxdılar.

Hamı çıxıb gedəndən sonra Aydan Hüseyin müəllimə yاخınlaşdı. Onun halı özündə deyildi, həmişəki deyib-gülən, yaşının yetmiş haqladığına baxmayaraq, cavanlardan seçilməyən bu nikbin təbiətli adamın gözlərində bu gün nə isə qeyri-adi bir ifadə var idi. O, boğuş səslə dedi:

- Aydan, qızım, get otağa, mən tək qalmaq isteyirəm.
- Getməyəcəyəm.
- Xahiş edirəm, indi məni tək burax. – Hüseyin müəllimin gözləri yalvarişla dolu idi. Aydan daha heç nə deməyib otağına getdi.

Elmanla Samir yerlərində oturub sakitcə öz işləri ilə məşğul idilər. Aydan da başını işə qatmaq istədi. Amma Hüseyin müəllimin görkəmi yadından çıxmırıldı. İndi heç nə olmamış kimi oturan Samirə baxdıqca hirsindən bilmirdi neynəsin. Axır ki, dözə bilməyib dilləndi:

- Üç ildir bir yerdə işləyirik, amma bu müddətdə sənin hansı məzhəbə xidmət etdiyini öyrənə bilmədim.

– Nə demək isteyirsən? – Samir hirlə soruşdu.

– Niyə Hüseyin müəllimi zərbə altında qoydun? Axı sənin səhvindir, qəzətə sən məsul idin, o yox. Nəyə görə sənə verilməli cəzanı o çəkməlidir?

– Səhvi o tutmalı idi, mənim işim qəzetə qol çəkməkdir.

– Xeyr, hər şeyə cavabdeh məsul növbətçidir, bunu uşaq da bilir. Sadəcə olaraq sənin günahını Hüseyin müəllimin boynuna atdırılar. Niyəsini özün yaxşı bilirsən. Sən nazir müavininin oğlusun, Hüseyin müəllim isə özü demiş, hay-hayı gedib, vay-vayı qalan adamdır, ondan redaktora nə xeyir dəyəcək?

Samir başını aşağı salıb heç nə demirdi. Bunu görəndə Aydan bir az da ürəkləndi:

– Samir, axı Hüseyin müəllim sənin güdazına getdi. Gərək səhvini boynuna alaydın, onsuz da redaktor sənə cəza verməyəcəkdi. Versə də şifahi xəbərdarlıqnan kifayətlənəcəkdi. O, Hüseyin müəllimi işdən çıxarmaqdan ötrü bəhanə axtarır.

Samir ona cavab vermədi. Amma bir azdan sərt hərəkətləayağa qalxdı, qapı onun arxasında zərbələ örtüldü.

– Nahaq dedin, onsuz da başa düşən deyil, – Elman gərginliyi azaltmaq istədi.

– Elman müəllim, sizi də başa düşmək olmur, etiraz edib demədiniz ki, Hüseyn müəllim təqsirkar deyil, səhv Samirindir. – Aydan indi də şöbə müdirinin üstünə düşdü.

– Nə bilirsən deməmişəm? İclasdan qabaq redkollegiya üzvləri yığılmışdı. Hüseyn müəllimi nə qədər müdafiə elədimşə də, xeyri olmadı. Səsə qoydular, mən təkləndim.

– Belə çıxır ki, redaktor nə istəsə, onu da eləyə bilər? Hər cür ədalətsiz qərar çıxara bilər? Bəs biz necə jurnalist kollektiviyik? Qalan vaxt camaata ağıl öyrədirik. Deməzlərmi ki, kiçik bir kollektivdə qayda-qanun yarada bilmirsiniz, məsələləri ədalətli həll etmirsiniz, yazdıqlarınız nə olacaq?

Əziz içəri girdi.

– Gördün Qabilin ədalətsizliyini? – deyə söhbətə başlamaq istəyirdi ki, Aydan onun sözünü kəsdi:

– Bəsdir, siz Allah, arxada hamınız haqqdan, ədalətdən dəm vurursunuz, amma bayaq biriniz durub kişini müdafiə eləmədiniz.

– Guya sənin müdafiəndən bir şey çıxdı?

– Hər halda redaktor başa düşdü ki, onun qərarından nəzəri olanlar var, – Aydan incimişdi, amma mübahisəni davam etdirməməyi üstün tutdu.

Hüseyn müəllimin ləngidiyini görüb narahat olan Aydan onu akt zalında tapmadı. Bu adamın bayaqqı yazıq görkəmini o, heç cür yadından çıxara bilmirdi. Mütilik bu yaşlı adamın təbiətinə xas cəhət idi. Aydan dəfələrlə Hüseyn müəllimi bunun üstündə dostcasına danlaşmışdı. Aydanla Hüseyn müəllim arasında qəribə münasibətlər yaranmışdı. Yaşları arasındaki böyük fərqə baxmayaraq, Hüseyn müəllim işdə bir qayda olaraq Aydanın məsləhətlərinə qulaq asır, dərd-sərini yalnız ona danışındı. Bu qızda ürək oxumaq, dərdə yanmaq istedadı var idi. Hüseyn müəllim həmişə onunla dərdləşəndən sonra özündə bir yüngüllük his edirdi.

Hüseyin qəribə taleli adam idi. Cavanlığından həyat ona öz ağrı-acısını dadızdırılmışdı. Onuncu sinfi bitirən il atası ilə anası qəfildən vəfat etmişdi. Özündən kiçik dörd bacı və qardaşı ilə tək-tənha qalan Hüseyin ailənin ağırlığını öz üzərinə götürməyə məcbur olmuşdu. Uşaqların hamısını oxudub ev-eşik sahibi edəndən sonra özü universitetin tarix fakültəsinə qiyabi daxil olmuşdu. Nəhəyət, oranı bitirib, otuz səkkiz yaşlı tamam olanda evlənmişdi. Uşaqlarını yerbəyer edəndən sonra isə arvadını iflic vurmuşdu. Düz on il idi ki, qadın yataqdan qalxmırıldı. Evin bütün əziyyəti Hüseyinin boyununa düşmüştü. Qızlarını rayona ərə verdiyindən onların köməyinə bel bağlamırdı.

Ömrünü həsr etdiyi bacı və qardaşları isə onun evinə təsadüfi hallarda, qonaq kimi gəlib gedirdilər. Aydan bunları bilirdi. Hüseyin müəllim dəfələrlə ona öz fərəhsiz həyatı haqqında danışmışdı. Aydan onu da bilirdi ki, Hüseyin müəllim üçün həyatda yeganə yaşıl işıq işdə yanır. Burada öz əzablarını, saysız-hesabsız qayğılarını müvəqqəti də olsa unudur. Ona görə də pensiyaya çıxmaq onun üçün ölümə bərabər idi.

Dünyada heç nədən pensiyaya çıxmaq qədər qorxmurdu. Bunları Aydan yaxşı bilirdi. Bəs nəyə görə iclasda etirazını kəskin şəkildə bildirməmiş, Hüseyin müəllimin işdən çıxarılması qərarına qarşı çıxmamışdı? Niyə redaktoru, əməkdaşları bunun ədalətsiz qərar olduğuna inandırıa bilməmişdi? Bunları fikirləşdikcə utandığından nə edəcəyini bilmirdi.

Hüseyin müəllim səhərisi gün də, iki gün sonra da işə çıxmadı. Telefonada hal-əhval tutmaq yersiz çıxardı, ona görə də Aydan axşam işdən sonra onlara yollandı. Musabəyov qəsəbəsinin səliqəsiz küçələrindən keçib dağlı məhəlləsinin dar bir dalanında yerləşən kiçik həyət evinə girdi.

Hələ qapıda ikən kəskin dərman qoxusu üzünə vurdu. Köhnə dəmir çarpayılarda yanaşı uzanmış iki xəstəni görən-də ürəyi sizildədi. İşığı yandırıb Hüseyin müəllimlə və onun

arvadı Heyva xala ilə görüşdü. Hər ikisi onun gəlişindən mütəəssir olmuşdu. Hüseyn müəllim balışının altından çirkili bir yaylıq çıxırıb gözlərini sildi. Aydan diqqətlə otağa nəzər yetirdi. Küncdə stolun üstündə köhnə bir televizor qoyulmuşdu. Döşəməyə köhnəliyindən rəngləri seçilməyən bir palaz salınmışdı. Sarı rəngli böyük şifonerin qapısı açıq idi. Oradan neçə ildən bəri Hüseyn müəllimin əynində görməyə adət elədiyi qəhvəyi rəngli kostyum, bir də Heyva xalanın donu asılmışdı. Allah bilir, qadın axırıncı dəfə onu haçan geyinmişdi.

— Necəsiniz, Hüseyn müəllim? — Aydan qəhərini uda bilmədi. Özünü saxlaya bilməyib ağladı.

— Olmadı ki... — Hüseyn müəllim onu özünə sarı çəkib alnından öpdü. — Biz qocaların işi xəstəliknəndir. Belə şeylərə öyrəşmək lazımdır.

— Sizə birdən-birə nə oldu? — Aydan onun üç günün içində arıqlayıb ovurdları batmış üzünə, cuxura düşmüş gözlərinə etinasız baxa bilmirdi.

— Sol ayağım elə bil hissiyatını itirib. O gün işdən evə özümü güc-bəla ilə çatdırdım. Üç gündür yerimdən dura bilmirəm.

— Bəs siz necəsiz, Heyva xala? — Aydan qadının arıq əlini sığalladı.

— Görürsən də, bala, Allah mənə necə dərd verib. Birdəfəlik öldürmür ki, özümün də, bu yaziq Hüseynin də canı qurtarsın.

Aydan ürəyinə çökmüş ağırlığın altından heç cür çıxa bilmirdi. Otağın ağır havası, xəstələrin miskin görkəmi onu kövrəltmişdi. Ömründə ağlına gəlməzdı ki, qırx ilin jurnalisticinin evində dünyanın bu bol vaxtında belə kasıbılıqla rastlaşmaq olar.

— Sonuncu dəfə haçan çörək yemisiniz? — Aydan zarafatla soruşdu.

– Dünən, – Hüseyn müəllim ciddi halda cavab verdi. Bunu elə ərkyana dedi ki, Heyva təəccübə ərinə baxdı. Hüseyn ömründə heç kəsə belə ərkyana söz deməzdi.

Aydan mətbəxə keçib soyuducunu açdı. Yumurtadan başqa burada heç nə yox idi. Çörək qabına baxdı, kif basmış çörək qırıntıları, kim bilir, neçə gündən qalmışdı. Çanta götürüb evdən çıxdı. Bazara gedib ayın-oyun aldı, sonra çörək dəlinca getdi. Qayıdır göy-göyərtini yudu, pendir çıxartdı, çörək doğradı, pomidor çığırtması bişirdi. Bütün bunları səliqə ilə balaca, dairəvi stolun üstünə düzüb onu Heyva xalanın yanına çəkdi. Hüseyn müəllimlə özü üçün stul gətirdi.

– Sənə yaman əziyyət oldu, Aydan. – Qadın mütəəssir olmuşdu.

– Yeyin, nuş olsun. – Aydan iştahla yeməyə başladı. Qocalar da çörəyə əl uzatdılar. Onların eyni açılmış, əhvalı düzəlmüşdi. Aydan çay dəmləyib gətirdi. Sonra otaqları səliqəyə salmağa başladı. Cirkli paltarları onlara hiss etdirmədən çantasına yığdı. Axşam saat 9-da sağollaşıb getdi.

Evdə qocaların paltarlarını yuyub sərdi. Başqa heç bir iş görə bilmədi.

Səhər işə gələn kimi Aydan Samiri yaxaladı. Hüseyn müəllimin vəziyyətini, xəstə halda yatdığını ona danışdı.

– Samir, redaktora ərizə yaz, səhvini boynuna al, qoy Hüseyn müəllim haqqında qərarını dəyişsin, – deyə xahiş elədi. Lakin Samiri razı salmaq mümkün olmadı. Belə olduqda o, redaktorun yanına getdi.

– Salam, Qabil müəllim.

Redaktor onun gəlişinə sevinib oturmağa yer göstərdi.

– Salam, Aydan, üzünü görək, necəsən?

– Sağ olun.

– Yəqin yazı gətirmisən.

– Yox, ayrı işə görə gəlmmişəm.

– Xeyir ola?

– Dünən Hüseyn müəllimgilə getmişdim. O günkü iclasdan sonra sol ayağını tərpədə bilmir. Əməlli-başlı yatağa düşüb. Bir çarpayıda özü, o birisində arvadı yatır. Evdə bir stekan çay verənləri yoxdur. – Aydan dünən gördükərini təfərrüatı ilə danışmağa başladı.

– Bu kişi işdə nə tapıb ey? Otursun evdə, xəstəsinə qulluq eləsin də... – Redaktorun etinasızcasına dediyi bu sözlərdən Aydan üşürgələndi, bədənindən gizilti keçdi. “Bu daş qəlbli adama ağız niyə açdım?” – deyə ürəyində özünü danladı. Amma söz artıq deyilmişdi.

– Hüseyn müəllim üçün iş, xəstə üçün dərman kimi vacibdir. O, pensiyaya çıxıb evdə qalsa, heç iki ay da davam gətirməz, – Aydan qəhərləndi.

– Sənin nəyinə gərəkdir? Get başını aşağı sal, yazılarını yaz. Cavan qızsan, o qədər qayğıların var! Yoxsa başlamışan ki, Hüseyn müəllim belə gəldi, bəhmənkeş belə getdi. – Qabil müəllim bunları gülə-gülə dedi, amma onun sözləri nəşter kimi Aydanın ürəyinə sancıldı. O, könülsüz halda redaktorla xudahafizləşdi.

Redaktorun yanından çıxıb otaqları bircə-bərcə gəzdi, məsul katibdən başqa hamiya elan etdi:

– Yoldaşlar, xahiş edirəm beş dəqiqliyə bizim otağa yığışın, iclas var.

Bir azdan otaq ağızına kimi doldu. İki fotoqraf, makinaçılar, korrektorlar da gəlmişdi. Aydan sözə başladı:

– Haminızdan üzr istəyirəm ki, vaxtinizi alıb sizi buraya yığmışam. Vacib bir məssələ var. Bilirəm, çoxu üçün bu, yenilik olacaq. On ildir ki, Hüseyn müəllimin arvadı iflicdən yatır. Qızları rayonda yaşayırlar, onlardan qocalara bir qəpiklik xeyir dəymir. Başqa yaxın adamları da yoxdur ki, kömək etsinlər. Hüseyn müəllim üçün həyatda yeganə güvənc yeri redaksiyadır. Qırıq il redaksiyanın sadiq qulu olmuş, qəzet yolunda ömrünü çürütmüş bir adamı işdən çıxarmaq istəyirlər. Onsuz

da həyatda heç bir sevinci olmayan bir adamın üzünə axırınçı ümid qapısını da bağlamaq ədalətsizlik olar. İsteyirəm məni səmimi başa düşəsiniz, dünən Hüseyin müəllimgildə gör-düklərimi heç cür unuda bilmirəm. 120 manat maaşa qulluq edən adamın güzəranını təsəvvür edin. Onun evinə gedənəcən ağlıma gəlməzdi ki, bizim aramızda belə köməksiz, belə kasib adam ola bilər. Nəfsi tox olduğuna, özünü nikbin göstərməyi bacardığına görə heç birimiz bilməmişik ki, o, acı-na-caqlı vəziyyətdə yaşıyır. Təsəvvür edin ki, qazandığı pulun yarısını hər ay dava-dərmana verir. Nə isə, çox danışib başınızı ağırtmaq istəmirəm, gəlin redaktora hamımız birlikdə təsir göstərək, qərarını dəyişməyə məcbur edək. Razi olma-yaq ki, kollektivimizin bu qocaman üzvünü ahil çağında hör-mətsiz etsinlər. Həm də unutmayaq ki, bu vəziyyət hamımızın başına gələ bilər.

Aydanın sözləri hamiya təsir eləmişdi. Müzakirə başlandı. Təhməz söz istədi:

— Görün biz necə qəlbsiz, rəhmsiz adamlarıq. Dağ kimi adamı yanımızdaca yıxırlar, amma heç “uf” da demirik. Hüseyin müəllimin başı həmişə qeylü-qallı olub. Yetimliknən bacı-qardaşlarını böyüdüb. Onlar da ki, yaxşı ev-eşik sahibi olandan, əlləri çorəyə çatandan sonra Hüseyni bayramdan-bayrama yada salırlar.

— Bizə ar olsun ki, iş yoldaşımızın həyatı ilə, dolanışıği ilə bircə dəfə də olsun maraqlanmamışiq, — Əziz təəssüflə bildirdi.

— Yaxşı, konkret nə edək? — Oqtay soruşdu.

— İcazə versəniz, mən təklif verərəm, — Aydan cürətləndi.

— De gəlsin, — yerbəyerdən səsləndilər.

— Bizdən başqa bütün redaksiyalarda kollektiv şurası var. Gəlin şura adından rəsmi məktub hazırlayaq, onu hüquqi qüvvəyə mindirmək üçün hamımız qol çəkib redaktora dəq-dim edək.

– Onda şuranın sədri elə sən ol, məktubu yazıb özün apar, qol çəkdir. – Əzizin fikri hamının ağlına batdı.

Elə oradaca bir yerdə mətn tərtib edib Sevilə verdilər ki, makinada çap eləsin.

– Bu öz yerində, ay yoldaşlar, sizdən dostcasına xahiş edirəm, hərəniz bircə dəfə Hüseyin müəllimə dəyin ki, dərdi dağılsın, təsəlli tapsın. – Aydan bunu deyib yüngülləşdi, çıy-nindən elə bil ağır yük götürdü.

Bir azdan o, məktubla redaktorun otağına keçdi.

– Nə xəbərdir? İclas-zad keçirirsən... – Redaktor onu kınayə ilə qarşılıdı.

Aydan cavab verməyib məktubu onun qabağına qoydu:

– Kollektivin qərarıdır, size çatdırmaşıyam.

Qabil müəllim məktubu diqqətlə oxudu. Qaşlarının çatılmasından, alnındakı qırışların düyünlənməsindən hiss olunurdu ki, qanı qaralıb. Belə vaxtlarda o, əzazil olurdu, bu-nu redaksiyada hamı biliirdi.

– Məktubunuza əhəmiyyət verməsəm nə olacaq? – Redaktor sınavıcı baxışlarını ona dikdi.

– Əvvəla, nüfuzdan düşərsiniz.

Birdən-birə bu cür ittiham eşidəcəyini gözləməyən redaktorun qaş-qabağı sallandı. Amma hirsləndiyini bürüzə ver-məməyə çalışdı:

– Bəs sonra?

– Sonra kollektiv sizi məhkəməyə verə bilər.

– Bu, sənin fikrindir, yoxsa kollektivin?

– Hələlik mənim, amma inanıram ki, mənimlə hamı razılaşar.

– Görürəm özündən çox razısan. Sənə bu cür dil-dil ötməyi kim öyrədib? Məgər səni işə bundan ötrü götürmişəm?

– Qabil müəllim, siz məni götürməsəydiniz, gedib başqa yerdə özümə iş tapacaqdım, nə çoxdur iş yeri. Əgər işimin öhdəsindən gəlmirəmsə, onda məni azad edə bilərsiniz.

- Yaxşı, çox danışma, get işini gör.
- Bəs kollektivə nə deyim?
- De ki, Qabil müəllim onların düşündüyü qədər qəlbsiz adam deyil. Mən Hüseyni qorxutmaq, məsuliyyətini artırmaq üçün belə qərar çıxarmışdım.
- Gələn dəfə elə qorxudun ki, yazıçı infarkt vurmasın, – Aydan dilini saxlaya bilmədi, redaktorun nə deyəcəyini gözləmədən otaqdan çıxdı.

Onu səbirsizliklə gözləyən iş yoldaşlarına:

- Qələbə! – deyə müştuluq verdi.
- Urra! – Oqtaygil sevinclə səsləndilər.
- Allah səndən razi olsun, bu gün ilk dəfə hiss elədik ki, kollektivdə işləyirik, – Əziz dilləndi.

Hüseyn müəllimin xəstəliyi bir ay çəkdi. Bu müddətdə həftədə iki, ya üç dəfə iş yoldaşları növbə ilə onun yanına gedib-gəldilər. Aydan isə demək olar ki, hər gün onlara baş çəkirdi.

Bir dəfə Hüseyn müəllimi pərişan gördü.

- Bir şey olmayıb ki? – deyə Aydan narahat oldu.
- Heç.
- Siz Allah, deyin görüm nə olub?
- Bir həftədir, kiçik qardaşım Akif yadımdan çıxmır. Anamgil vəfat edəndə dörd yaşında idi, onu qucağımda böyütmüşəm. Elə zəif uşaq idi ki... Həftələrlə xəstə olurdu. Tez-tez işdən icazə alıb yanında qalırdım. Ona elə bağlanmışdım ki, elə bilirdim Akif qardaşım yox, oğlumdur. Fikirləşəndə ki, haçansa evlənib məndən ayrı yaşayacaq, dəli olurdum. Evə gec gələndə çörək yeməyib yolunu gözləyirdim. Elə həssas qəlbli uşaq idi... Evlənəndən sonra yaman dəyişdi. Üç aydır qapımı açmır. Nə zəng edir, nə xəbər tutur.

– Akif nəçidir?

– Rəssamdır. Dünən televizordan sərgisini göstərildilər.

– Rəsm qalereyasındakı sərgisini deyirsiniz? Deməli o tərifli rəssam Akif Səmədov sizin qardaşınızdır, eləmi?

– Hə.

– Evləri haradadır?

– Qalereyanın üstündəki doqquzmərtəbəli binada.

Aydan Hüseyn müəllimgildən haçan çıxdığını, şəhərin mərkəzinə necə gəldiyini bilmədi. Bir də gördü ki, rəsm qalereyası yerləşən binanın həyətindədir. Blokları bircə-bircə gəzdi, amma familiya göstəriciləri heç yerdə yox idi.

– Akif Səmədov hansı blokda yaşayır, deyə bilməzsiniz? – deyə həyətdə skamyada oturmuş yaşılı bir qadından soruşdu.

– Elə bu blokda, çıxın üçüncü mərtəbəyə, ortadakı qapı onunkudur.

Aydan lifti gözləmədən birnəfəsə pilləkənləri qalxdı. Zəngi çalmağı ilə qapının açılmağı bir oldu. Ucaboy, yaraşıqlı cavan bir kişi qapını açdı.

– Sizə kim lazımdır? – O, Aydanı altdan yuxarı maraqla süzdü.

– Siz.

– Mən?

– Bəli. Mən jurnalistəm, rəssam Akif Səmədovun yaradıcılığı ilə tanış olmaqdən ötrü gəlmışəm. Bu da mənim vəsiqəm. – Aydan üstündə “Presse” sözü yazılmış kitabçasını ona uzatdı. Amma ev yiyəsi kitabçaya baxmayıb onu içəri dəvət elədi.

Aydan elə bil muzeyə düşmüşdü. Bahalı mebellə, xalılarla bəzədilmiş, cil-çırığın göz qamaşdırıldığı otaqlarla Hüseyn müəllimin kasib evi necə də təzad təşkil edirdi.

Akif onu emalatxanasına dəvət elədi. Aydan divara vurulmuş əsərlərə tamaşa edir, amma heç nə görmürdü.

– Sizin qeyri-adi sıfətiniz var, xüsusən gözləriniz... Elə qamətiniz də gözəldir. İcazə versəydiniz portretinizi çəkərdim, – Rəssam ona kresloda yer göstərdi.

– Çılpaq, yoxsa yarıçılpaq? – Aydan üzünə meşşan ifadəsi verməyə çalışdı.

– Paltarda da qəşəng görünürsünüz.

– Mən sizə daha maraqlı bir mövzu təklif eləmək istəyirəm. Ümidsiz xəstə yatan arvadına qulluq edən kimsəsiz qoca. Var-yoxunu bacı-qardaşlarına sərf edib özü lüt-üryan qalan bir qocanın portretini məncə siz çox yaxşı çəkə bilərsiniz. Necədir, mövzu xoşunuza gəlir? – Aydan düz onun gözlerinin içində baxdı. – İnciməyin, hərdən məəttəl qalıram, necə olur ki, Allah sizin kimi daş qəlbli adamlara hər şey verir, mənim təsvir etdiyim qocalara isə əzabdan başqa heç nə?

– Qağama bir şey olmayıb ki? – Akifin üzünə qan çılnmışdı. Həyəcanlandığı aydın görünürdü.

– Məndən soruştursunuz? Üç aydır onun qapısını açmırınız. Fikirləşmirsiniz ki, Allah eləməmiş, başına bir iş gələ bilər.

Aydan zala, oradan isə dəhlizə keçib qapını açdı, geri çevrilib içəridəki dəbdəbəyə nifrətlə baxdı:

– Bilirəm, buna haqqım yoxdur, amma bu saat dünyanın ən acı sözlərini üstünüzə yağıdırsam da ürəyim soyumaz. İnanı bilmirəm ki, siz qardaşınız. İki qardaş arasında bu cür dəhşətli fərq olmamalıdır. Xalılar üstündə gəzişəndə heç olmasa bircə dəfə fikirləşin ki, ömrünü sizə həsr edən bir adamın evində köhnə palazdan başqa heç nə yoxdur. Sizin kimi qəlbsiz bir adamdan heç vaxt əsl rəssam olmaz. Çəkdikləriniz isə beş qəpiyə dəyməyən cızma-qaralardır.

Aydan bunları birnəfəsə deyib qaça-qaça pilləkənləri düşdü. ***

Sevil sevinclə elan elədi:

– Uşaqlar, Hüseyn müəllim gəlir.

Hüseyn müəllim sol ayağını çəkə-çəkə otağa daxil olanda Aydan onun boynunu qucaqladı. Elman onunla səmimi

görüşdü. Təhməz, Əziz, Oqtay, Tamilla, Vacibə də gəlib çıxdılar.

– Ayağını yenə çəkirsən? – Əziz qayğıkeşliklə soruşdu.
– Hə, deyəsən bu, ömürlük qalacaq. – Hüseyn müəllim köksünü ötürdü.

– Sizinçün darıxmışdıq, Hüseyn müəllim, yeriniz yaman görünürdü. Allah eləsin, bir də xəstələnməyəsiniz. – Sevil dil-ağız elədi.

Qapı elə hey açılıb-örtülürdü. Əməkdaşlar Hüseyn müəllimin dövrəsinə yığışıb söhbət edirdilər. Bir azdan redaktor da gəlib çıxdı. Heç nə olmamış kimi əl verib onunla görüşdü.

– Necəsən, kişi?
– Allaha şükür, yaxşıyam.
– Heyva bacı necədir?
– Pis deyil.
– Elman, Hüseynə tapşırıq ver, həm başı işə qarışın, həm də qəpikdən-quruşdan qonorar ala bilsin, – deyə redaktor qayğıkeşliyini göstərdi.

– İltifatınız artıq olsun, sizdən çox razıyam, – deyə Hüseyn müəllim cavab verdi. Redaktor onun bunu ürəkdən, yoxsa istehza ilə dediyini deyəsən ayırd edə bilmədi.

Bir azdan hamı dağlışdı. Elman obyektə yollandı. Samir isə ezamiyyətdə idi. Hüseyn müəllim Aydana sınaycı nəzərlərlə baxıb:

– Akif gəlmışdı, – dedi.
Aydan özünü elə göstərdi ki, guya bu xəbərin ondan ötrü elə bir əhəmiyyəti yoxdur.
– Doğrudan?
– Sən onun yaman xoşuna gəlmisən. Deyirdi qoçaq qızdır.
– Hə, o gün rəsm qalereyasında tanış olduq. Maraqlı əsərləri var idi, – Aydan bunu etinasızlıqla dedi.

– Bildim, mənə danışdı. – Hüseyn müəllim susdu, sonra əlavə elədi. – Hər halda yaman diqqətcil olub. Az qala hər gün mənim yanına gəlir.

– Çox şadam, təbrik edirəm.

– Aydan, qızım, Akif pis uşaq deyil, arvadı onu dəyişdirib. Əvvəllər Akif çox mehriban, qayğıkeş idi. Evlənəndən sonra birdən-birə soyudu. Arvadı Alimənin xasiyyəti ağırdır, həm də bizi kasıb olduğumuza görə bəyənmir.

– Hüseyn müəllim, mən sizi başa düşə bilmirəm. Alimənin bura nə dəxli var? Söhbət sizin qardaşınızın mənliyindən gedir. İnsan bu qədər unutqan olarmı? Axı siz Akifə ata əvəzi olmuşunuz.

– Nə deyim vallah...

* * *

Axşam hava tutuldu. Sonra yağış başladı. Elə bil göydən yerə vedrədən su töküldü. Üstəlik birdən-birə külək də qalxdı. Ağacların quru yarpaqları səkilərdə, yol kənarlarında qalaqlanır, külək isə onları qaldırıb zərblə binaların divarlarına, adamların üzlərinə çırpırdı. Səs-küylü, gur küçələr birdən-birə boşaldı.

İlliklərinə qədər islanmış Aydan heç yana tələsmirdi, avtobus dayanacağına kimi xeyli yol var idi. Onsuz da qaçmağın mənası yox idi. O, addımlarını yavaşdırdı. Yağış əhval-ruhiyyəsini birdən-birə yaxşılaşdırılmışdı. Uşaqlıqda yağış yağanda ayaqyalın, başıaçıq küçədə necə qaçışdığını, gölməçələrin suyunu şappıldatmaqdan necə ləzzət aldığı yadına düşdü. Anası bir dəfə ona demişdi ki, yağış suyu dəyən saçlar tez uzanır. Bu, ondan ötrü bəhanə olmuşdu. Fürsət düşən kimi saçlarını yağış suyunda isladırdı ki, tez uzansın. İndi də çəkmələrinə heyfi gəlsə də, bilə-bilə su ilə dolu gölməçələrdən keçir, bundan qəribə bir zövq alırıdı.

Aydan payız üçün, onun yağışı, küləyi üçün darıxmışdı. İstilərlə vidalaşıb payız geyiminə keçmək, payız əhval-ruhiyəsi ilə yaşamaq, işləmək ona həmişə ləzzət verirdi. Payızda onda qəribə bir işləmək həvəsi oyanırdı. Ən yaxşı yazılarını həmişə bu vaxtlar yazırırdı. İndi də yağışın şiriltisine qulaq asa-asə növbəti yazısı üçün giriş fikirləşməyə başladı. “Yollar həndəsi xətlərə bənzəyir: paralellər, perpendikulyarlar, əyri xətlər, düz xətlər... İnsan həyatı bu yollara necə də bənzəyir. İlk dəfə tanış olduğun adamın ömür yolu hamar, aydın, dümmədüz görünür. Fikirləşirsən ki, insandır, hamı kimi yaşayır, hamı kimi onu gün qızdırır, yağış isladır. Lakin elə ki, səhbətə tutursan, danışdırırsan, heyrət edirsən ki, niyə onu gec kəşf etmisən? Enişli-yoxuşlu, çalın-çarpaz ömür yollarına niyə bu vaxtadək bələd olmamışan? Lakin bir təsadüf səni onunla tanış edir və bu təsadüfə minnətdar olursan.”

— Ay gözəl, islandın ki, gəl min maşına. — Ağ rəngli bir “Jiquli” düz onun yanında dayındı. Gözlərindən cin yağan qaraqaş, qaragöz oğlan bic-bic baxıb cavab gözləyirdi. Aydan cavab vermədi.

— Yaziqsan, xəstələnərsən, gəl otur maşına. — Oğlan maşınını onun yanınca sürürdü.

— Xalxa aftafa-ləyən çıxanda bizə də sarımsaq döyən çıxır, — Aydan hirsləndi.

Oğlan ucadan qəhqəhə çəkib güldü. Sonra isə maşını düz onun qabağında saxladı:

— Adamın sənin kimi sevgilisi olsa, nə dərdi?

— Ay daş atan bəxtəvər, daşın da öz vaxtı var, — deyə Aydan söyləndi.

— Özün bil, minmirsən minmə, islanıb xəstələnəndə sözlərimi yadına salarsan. — O, maşınını sürüüb getdi.

“Kaş Murad mənimcün beləcə maşın saxlayaydı”, — deyə ürəyində həsrətlə düşündü. Yağış başlayandan Murad fikrindən

çıxmırdı. Onunla ilk dəfə kəndə getdikləri, selə düşdükləri yadına düşdü. Onu arzuladı. Bu, şirin istək idi.

Kimsə onun qolundan yapışdı. Aydan dönüb baxanda ürəyi əsdi, bədənini elə bil cərəyan vurdu. Murad idi.

— Sənsən? Murad, bu sənsən? — O, sevincini gizlədə bilmədi.

Murad heç nə demədən adəti üzrə onun sol əlini dodaqlarına apardı, sonra isə ovucları içində bərk-bərk sıxdı. Bunu elə qəribə tərzdə elədi ki, Aydanın dodağı qaçıdı.

— Yarım saatdır arxanca gəlirəm.

— Doğrudan? Bəs niyə yaxınlaşmırıldın?

— Səni uzaqdan müşahidə etmək elə maraqlı idi ki... — Murad bunu gülə-gülə dedi.

— Yəqin kənardan yelbeyin qız təsiri bağışlayırdım, hə?

— Sənin başqalarına oxşamayan, qeyri-adi adam olduğunu o saat müəyyən etmək olar.

— Necə?

— Elə yaşışın altında gəzişməyinə görə. Camaat evə tələsir, sənsə gəzintiyə çıxmışan.

— Bayaq mənimcün maşın saxlayan oğlanı gördün?

— Hə.

— Bəs niyə əngini əzmədin? — Aydan ona sataşdı.

— Onun yerində mən də olsaydım, maşın saxlayardım.

Bir xeyli taksi gözlədilər, amma maşınlar yanlarından ötüb keçir, heç biri saxlamırdı.

— Belə getsə ikimiz də soyuqdan donarıq. Sən get bir az uzaqda dayan, gör maşını necə saxayarlar. Sonra gəlib yanında oturarsan, — deyib Aydan ondan aralındı. Yolu keçib əl qaldırmağı ilə maşın saxlamağı bir oldu. Qapını açıb yeri ni rahatlayan kimi Murad gəlib onun yanında oturdu. Güzgündə sürücünün qaşqabağının sallandığını görən Aydan gülməyini güclə saxlayıb Muradın əlini sıxdı.

— Hara gedəcəyik? — Sürücü soruşdu.

Aydan ünvanı dedi. Gəlib mənzil başına çatanda Murad sürücüyə bir üçlük uzatdı.

- Qırdeşimsən, bir üçlük də verəcəksən, – deyə o, qımışdı.
- Nə olar, birini də verərik, – Murad bir üçlük də uzatdı.
- Axır ki, səndən qisas aldı, – deyə Aydan güldü.

O, çantasından açarını çıxarıb qapını açdı. Onlar içəri giriş çəkmələrini soyundular. Murad qəribə tərzdə otağı qoxladı. Bunu görəndə Aydanı gülmək tutdu:

- Nə olub?
- Sənin evinin qəribə ətri var. Bu neçə vaxtda elə hey bu ətri hiss edirdim.
- Qızardılmış kartofu necə, xatırlamırdın? – Aydan güldü.
- Sən mənim ən yaralı yerimə toxundun, – Murad məzəli halda ah çəkdi.
- Qurulanmaq istəmirsən?
- Yox, istəmirəm, paltarım qup-qurudur.
- Görürəm, – Aydan onun köynəyinin qolunu əli ilə sıxdı, döşəməyə bir neçə damcı su töküldü. – Keç hamama, orda xalat var, əyninə keçir.

Bir azdan Aydan da əynini dəyişdi, ayağına yun corab keçirib başına dəsmal sarıldı.

– Üşümürsən? – deyə Murada baxdı. Murad cavab vermək əvəzinə onu özünə sarı çəkdi. Aydanın üzünü, boynunu öpüşlərə qərq elədi. Sonra dodaqlarını onun dodaqlarına yapışdırıldı. Bu, elə ani, elə gözlənilməz baş verdi ki, Aydan müqavimət göstərməyə imkan tapmadı. Bu günə qədər hiss etmədiyi qəribə bir duyuğu bütün bədəninə yayıldı, ürəyini şirin bir istək bürüdü, sərxoş adamlar kimi gözlərini yumub özünü Muradın ixtiyarına verdi. O, dodaqlarını Muradın dodaqlarından ayıra bilmirdi. Ömründə ilk dəfə əsl məhəbbətin, qarşılıqlı sevginin şirinliyini duyan Aydanın üzünə xoşbəxtlik nuru çılənmişdi. Murad, nəhayət, üzünü onun üzündən ayırdı, özünü itirib nə edəcəyini

bilməyən Aydanı qucağına götürüb divana uzandırdı. Aydan Muradın başını sinəsinə bərk-bərk sıxıb üzünü onun saçlarında gizlətmışdı, gözlərinə baxmağa utanırdı. Muradın nəfəsi ni duymaq, ürəyinin döyüntülərini hiss etmək ona yuxu kimi gəlirdi.

Muradın bayaqkı sakitliyi, müləyimliyi qəribə bir həyəcanla əvəz olunmuşdu. Onun üzü pörtmüs, gözlərinin ifadəsi dəyişmişdi.

— Murad, əzizim, özünü ələ al, — Aydan yavaşça onun quağına piçıldadı. Murad deyəsən özünə gəldi. Aydandan aralınıb divanda oturdu.

Onlar bir xeyli dinməzcə oturdular. Aydan hələ də Muradın köz kimi qaynar dodaqlarının hərarətini hiss edirdi. Bayaqkı öpüşlərdən özünə gəlməmişdi.

— İncidin?

— Nə danışırsan, əzizim, səndən incimək? — Murad onu özünə sarı çəkib gözlərindən öpdü. — Ağlıma belə gətirmirdim ki, bir gün səninlə bu qədər yaxın ola bilərəm. Bu gözəlliklə, bu ağılla kimi desən əsir edə bilərsən. Mən sənin yanında nəyəm ki? Adı bir əyalət həkimi.

— Sus! — Aydan onun ağızını barmaqları ilə qapadı. Sonra başını onun dizinə qoyub yavaşça: — Kaş mən sənin quzun olaydım, sonra öləydim, — dedi.

— Nə? Nə dedin? — Murad qulaqlarına inanmadı. — Sən məni sevirsən? Mən sənin xoşuna gəlirəm? Səhv eşitmədim ki? — O, bunları çılgınlıqla deyirdi. Aydan cavab vermədi. O, Muradın yanında olmaq, onun səsini eşitmək, varlığını duymaq istəyirdi.

— Səni görənə kimi ömrümdə ağlıma gəlməzdi ki, adamı bir baxışdan, bir görüşdən sevmək olar.

— Çox sağ ol ki, hissələrini gizlətmirsən.

— Hərdən mənə elə gəlir ki, bir-birimizi çoxdan tanıyırıq. Bax, indi ikilikdə mənim evimdəyik. Kim bilir, qonşularım

mənim barəmdə nə fikirləşirlər, amma mənim üçün bunun heç bir əhəmiyyəti yoxdur. Mən başqa cür düşünürəm: sevirəm, vəssalam. Nədənsə mən sənə etibar edirəm. Bilirəm ki, artıq hərəkətə yol verməyəcəksən, – Aydan son sözləri piçil-ti ilə dedi. Murad üzünü onun üzünə yaxınlaşdırıldı:

- Mən heç vaxt sənə qarşı zor işlətmərəm, buna inan, Aydan.
- Mənim zəifliyimdən də istifadə etməzsən, elə deyilmi?
- Elədir, əzizim.

* * *

Murad gözlənilmədən gəldiyi kimi, gözlənilmədən də çıxıb getdi. O gedəndən sonra Aydanın sevincindən, fərəhin-dən əsər-əlamət qalmadı. Dağların başına dumana necə qəfil qonursa, onun da ürəyinə birdən-birə kədər eləcə çökdü. O, bu tənhalıq, təklik dumانını özündən uzaqlaşdırmaq istəyir, amma bacarmırıdı.

Səhərisi gün də, sonrakı günlər də özünə gələ bilmədi. O, gündə yüz, bəlkə də min dəfə:

*Əfsus ki, yarım gecə gəldi, gecə getdi,
Heç bilmədim ömrüm necə gəldi, necə getdi,*

– beytini təkrar edirdi. Sakit havada tufan necə qopursa, özündən sonra necə iz qoyursa, Murad da hər iki gəlişi ilə onun dinc, rahat həyatını alt-üst edib, onu dəyişdirib, tamam başqa adam edib getmişdi. Aydan özünü nəhəng dənizdə azib qalmış avarsız qayıq kimi hiss edirdi.

– Kimdir o? – Bir dəfə Hüseyin müəllim təklikdə ondan soruşdu.

- Kimi soruştursunuz?
- Sevdiyin adamı.
- Nə bilirsiniz ki, mən sevirəm?
- Mən bəlkə də başa düşməzdəm, Heyva dedi.

- O haradan bilir? – Aydan təəccübləndi.
- Heyva deyir ki, sevib-sevilən qızı o saat tanımaq olur.
- Nədən?
- Gözlərindən.
- Nə danışırsınız? – Aydan utandı.

Sonra Təhməz içəri girdi və onlar söhbətlərinə ara verdilər. Amma Aydan Hüseyn müəllimin sözlərini bir xeyli unuda bilmədi. Onun yanında özünü qayğısız, fikirsiz göstərməyə çalışır, deyib-gülürdü ki, Hüseyn müəllim şübhələnməsin. Amma hiss edirdi ki, əvvəlki adam deyil. Murad özündən sonra ona sevincdən çox kədər qoyub gedirdi.

Üç gün sonra o, rayona, Muradın iş yerinə zəng çaldı.

– Murad Bakıdan qayıtmayıb, – deyə dəstəkdəki səs cavab verəndə Aydan qulaqlarına inanmadı. Telefon dəstəyini yeri-nə qoyub başını əlləri arasına aldı. Eşitdiyi xəbər elə gözlənilməz idi ki, heç cür özünü ələ ala bilmirdi. Ağlına gəlməzdi ki, Murad Bakıda ola-ola ona baş çəkməsin. “Deməli, nə isə mühüm bir işi var, ona görə mənimlə görüşə bilmir. Amma bu mühüm iş nə ola bilər? O necə işdir ki, arada imkan təpib yarımlaşlıq da olsa yanımı gələ bilməsin?”

İki gündən sonra o, bir də zəng çaldı. Bu dəfə dəstəyi Murad qaldırdı. Onun səsini eşidəndə Aydan heç nə deməyib dəstəyi yerinə qoydu. Ürəyinə inciklik hissi yayıldı.

Bir dəfə axşam işdən çıxıb evə getmək əvəzinə tamam əks səmtə üz tutdu. Son vaxtlar ev onu sıxırdı, təklikdən cana gəlmışdı. Tənbəl addımlarla Akademiya şəhərciyindən keçirdi ki, birdən qarşıda gedən kişi silueti ona tanış gəldi. O, yanında gedən qadına nə isə deyirdi. Birdən döndü... Aydan elə bil yerə yapışdı. Bu, Murad idi. Aydan özünü elə itirdi ki, nə edəcəyini bilmədi. Xoşbəxtlikdən Murad onu görmədi. Aydan tez səkinin kənarındaki ağacların arxasında gizləndi. Uzaqdan onlara göz qoymağə başladı.

Birdən-birə özünü elə bədbəxt, elə təhqir olunmuş hiss elədi ki, gözləri doldu. Zorla özünü ələ alıb, asta addımlarla uzaqdan onları müşayiət etməyə başladı. Murad qadına nə isə deyir, o da diqqətlə qulaq asırı.

Bu, təxminən 35-37 yaşlarında bəstəboy, yarışqlı bir qadın idi. Onlar bağdan çıxıb trolleybus dayanacağına tərəf getdilər. Aydan Muradı duyuq salmamaq üçün bir kənarda, qəzet köşkünün dalında gizləndi. Onlar “8” nömrəli trolleybusa minəndə Aydan da özünü arxa qapıdan içəri saldı. “Azneft” meydanında Muradla qadın düşüb bir xeyli piyada getdilər. Sonra üçmərtəbəli bir binanın həyatınə girdilər. Yalnız bundan sonra Aydan ürəyi üzülə-üzülə oradan aralandı. Ağlına gətirmədiyi bir şey baş vermişdi.

Səhər tezdən işə gələn kimi məzuniyyətə çıxmaq haqqında ərizə yazış redaktorun yanına getdi.

– Bəlkə məzuniyyətə getməyə tələsməyəsən? Alma-Atada gənc jurnalistlərin seminari keçiriləcək, səni ora göndərmək istəyirəm, – deyə Qabil müəllim ona təklif etdi.

– Necə məsləhətdir, – Bu təklif Aydanın ürəyindən oldu.
– Seminar haçan başlanır? – deyə soruşdu.

– Sabah axşam saat 9-da təyyarə ilə uçacaqsınız. Jurnalistlər İttifaqı ilə əlaqə saxla, onlar sənə ətraflı məlumat verəcəklər. Məzuniyyətə isə səfərdən qayıdanın sonra çıxarsan.

* * *

Alma-Atadan qayıdan kimi Aydan məzuniyyətə çıxıb raya yola düşdü. Onun həyatında belə ağır, bu cür üzüçü günlər olmamışdı. İlk dəfə idi ki, böyük boyaya-başa çatdığı, ömrünün ən şən çağlarını keçirdiyi evində, doğmalarının yanında darıxırıldı. Qızının sırixmış üzünü, qəm dolu gözlərini gördükcə Asiyat bilmirdi neynəsin. Səhərdən axşama kimi növbənöv biş-düş bişirirdi.

– Ye, Aydan, bilirəm ki, şəhərdə əməlli-başlı çörək yeməyə də vaxtin olmur. Gör arıqlayıb nə günə düşmüsən. Heç olmasa məzuniyyət vaxtı ye, əmələ gəl, - deyirdi.

Aydan uşaqlıqdan ev işləri görməyi, səliqə-sahmanla məşğul olmayı xoşlamazdı. Onunku həyət-baca idi. Yeddi sotluq həyətin qayğılarını o, çoxdan öz boynuna götürmüdü. Bağı belləməkdən, gül-çiçək əkməkdən zövq alındı. Ordan-burdan növbənöv gül şitilləri tapıb götürür, onları əkib uşaq kimi qulluğunda dururdu.

– Ay ana, həyətin daşını yiğan olubmu? – Bir gün o, işsizlikdən bezib soruşdu.

– Yox, a bala, səndən başqa bu işi kim görəcək?

– Lap yaxşı, deməli, mənimçün iş tapıldı. – Aydan sevinc-lə həyətə düşdü.

Onların həyətinin torpağı elə bil daş bitirmək üçün yaranmışdı. Uşaqlıqdan yaz və payız aylarında bir neçə gün daş yiğmaqla məşğul olardılar. Atası uşaqlara gündəlik norma təyin edərdi:

– Bax, adama dörd vedrə daş yiğacaqsınız, – deyərdi.

– Bəs mükafatımız? – uşaqlar səslənərdilər.

– İşinizi görəndən sonra adama 20 qəpik pul verəcəyəm, – deyə atası onları şirnikləndirərdi.

20 qəpik onda az pul deyildi. Ona bazar günləri gündüz klubda göstərilən iki seriyalı hind kinosuna tamaşa etmək olurdu. Uşaqların üçü də səylə daş yiğmağa başlayırdı. Aydan bir qayda olaraq işini hamidən tez qurtarar, atasına hesabat verərdi.

– 20 qəpik də versən, daha dörd vedrə daş çıxarıram, – deyərdi.

– Yaxşı, – deyə atası gülüb razılaşardı. Amma Aydanın mükafatı həmişə o birilərinkindən çox olardı. Gözlədiyi 20 qəpik əvəzinə o, bəzən bir manat pul alardı. Sonra həmin pulla mağazalara yollanardı. Onu ehtiyaclarına elə

dəqiqliklə xərcələyərdi ki, bir qəpiyi də qalmazdı. Sonra ciblərini tumla doldurub kinoya yollanardı. Aldığı içi kremlı şirin borucuqları yeyib kino qurtarana kimi tum çırtlayardı.

İndi həyətə göz gəzdirəndə qapqara torpağın üstünə səpələnmiş daşları görüb: "Ay aman, bu daşlar haradan çıxır?" – deyə təəccübləndi. Həyətdən bu vaxta kimi azı 10, 20 maşın daş çıxmışdı, hələ bir bu qədər də çıxacaqdı. Amma ilk dəfə idi ki, bu məşguliyyətə ürəkdən sevinirdi. Bu, baş al-dadan, vaxt öldürən iş idi. Başı elə qarışdı ki, atasının kənarnda dayanıb ona tamaşa etməsindən xəbər tutmadı. Dönüb bunu görəndə:

– Ata, 20 qəpik hazırla, – dörd vedrə daş mütləq çıxaracağam, - dedi.

Atası onu qucaqlayıb öpdü:

– Daha sənə daş yığdırımayacağam. Jurnalist qızımın incə barmaqları korlanmasın.

– Nə danışırsan, ata, sevimli məşguliyyətimi əlimdən almaq istəyirsən? – deyə Aydan etiraz elədi.

– Yaxşı, onda mən getdim, – atası evə yollandı. Aydan isə dolu vedrəni küçədə, evlərinin karşısındakı daşların üstünə boşaltdı.

Bağá qayıdanda qonşu həyətdən, moruq kollarının arasından səs eşidib sövq-təbii ora boylandı. Ruslan gülə-gülə ona baxırdı.

– Salam, qonşu. – O, adəti üzrə zarafatla dilləndi.

– Xoş gördük, qonşu. – Aydan zarafata zarafatla cavab verdi.

– Tanımadım, nə gözəl qız olmusan?

– Sənin əsarətindən xilas olan hər kəs gözəl olar. Yazılıq canım, məktəbi bitirənəcən mənə göz verib işıq verməmisən.

Ruslan uşaqlıqdakı kimi bir göz qırıpımında gavalı ağacının budağından yapışıp çəpərin bu üzünə tullandı. Əl verib Aydanla görüşdü. Aydan buna uğunub getdi:

— Gör dünya necə dəyişib ki, Ruslan mənə əl verir.

— Hələ sənə daş yığmağa da kömək edəcəyəm, — deyə Ruslan əyilib daşları vedrəyə doldurmağa başladı. — Yadindadımı, hərdən daşları bizim həyətə necə atardın?

— Bəs sənin yadindadımı, bir dəfə yarım saat yalvardım, amma əlimdəki ağır vedrəni küçəyə aparmağa mənə kömək eləmədin? — Aydan güldü.

— Nə var, nə yox, Aydan, işlərin necədir? Eşitdim jurnalist olmusan.

— Elə bir şeydir. Sən də ki, moskvalı olmusan, elədirmi?

— Hə.

Onlar bir xeyli söhbət elədilər. Sonra Ruslan gavalı ağacının budağından yapışıp çəpərin o biri üzünə – öz həyətlərinə tullandı. Aydan isə işinə davam elədi, həyətin bir küncünə necə gəldi atılmış odunları səliqə ilə üst-üstə yığmağa başladı. Yادına uşaqlığı ilə bağlı həzin bir xatırə düşdü. O vaxt on-on bir yaşı olardı. Evlərindən iyirmi beş manat pul itmişdi. Anası:

— Aydan, düzünü de, sən götürməmisən ki? — deyə ondan soruşmuşdu.

— Vallah, billah yox! — deyə o cavab vermişdi. Amma anası deyəsən ona inanmamışdı. Bunu Aydan onun üzünən qəribə ifadəsindən başa düşmüşdü. Axşam təsadüfən anasının atasına dediyi bu sözləri eşitmışdı:

— Abdulla, deyəsən pulu Aydan götürüb.

Bu haqsız şübhə onu ürəkdən sarsıtmışdı. Gecə hamı yataandan sonra oturub məktub yazmış, günahsız olduğunu göstərmışdı. Sonra ayaqyalın, nazik köynəkdə həyətə düşmüş, qarın üstündə gəzişməyə başlamışdı. Onda bircə arzusu var idi: donub ölmək. Gözlərinin karşısındı qəmlı bir mənzərə

canlanırdı: budur, anası onun məktubunu oxuyur, həyəcan içində pilləkənləri düşüb həyətə çıxır, qarın içində donub ölmüş Aydanı görüb hönkürtü ilə ağlayır. Səsə çıxan atası onun üstünə qışqırır:

— Uşağın üstünə böhtan atmasaydın, o, belə iş tutmazdı.

Qonşular, qohumlar yiğisib gəlirlər. Ruslan həyətlərindəki gilas ağacından eyvanın tən ortasındakı balaca tabuta baxıb xəlvətcə ağlayır. Əslində onu evdəkilərdən çox Ruslanın kədərlənməsi maraqlandırırırdı. Guya o ölündən sonra Ruslan öz-özünə etiraf etməli idi ki, Aydanı sevirdi.

Sonra nə olmuşdu, yadında deyildi. Amma səhər öz çarpaçısında yuxudan oyananda xeyli təəccüblənmişdi.

— Mən hələ ölməmişəm? — deyə başının üstündə dayanmış anasından xəbər almışdı.

— Ölmək istəyirdin? — anası soruşmuşdu.

Aydan isə cavab vermək əvəzinə:

— Məni bura kim gətirdi? — deyə soruşmuşdu.

— Mən. Çəşib qarın üstünə ayaqyalın çıxmışdır. — Anası qəribə tərzdə ona baxmışdı. Onda Aydan başa düşməmişdi ki, anası qəsdən belə deyir, yoxsa doğrudan elə bilib ki, o, çəşib qarın üstünə ayaqyalın çıxbı. Aydan cəmi bir neçə saat yataqda uzanmışdı. Heç qızdırması da qalxmamışdı. Anası ona məktub barədə bircə kəlmə də deməmiş, o da soruşmağa utanmışdı. Beləcə, onun ölmək cəhdidi boşça çıxmışdı.

Uşaqlıqda Ruslandan yaman xoşu gəlirdi. Bunu bir dəfə üzbəüz qonşusu Natiqəyə də demişdi. Amma Natiqə ilə küsən kimi o, Aydanın sözlərini aparıb Ruslanın ovcuna qoymuşdu. O gündən Ruslan onu ikiqat cıləndirməyə başlamışdı. Gah həyət qapılarının ağızında gizlənib onun ayaqları altına odun qoyur, Aydan yixılanda qəhqəhə çəkir, gah xəlvətcə arxadan onun paltarına gülməli bir şəkil yapışdırırırdı. Aydan bundan xəbərsiz halda gəzir, uşaqların uğunub getdiyini görəndə nəhayət, şübhələnib güzgü qabağına keçirdi. Həyət

qapılarının ağızındaki gilas ağacı bar gətirəndə isə Aydangıl onu dərməyə fürsət tapana kimi gecəynən Ruslan onları dənləyərdi. Bir dəfə gecə yarısı, səsə həyətə çıxan atası ağacdan yerə tullanan Ruslanı tutub ona yaxşıca qulaqburması vermişdi. Ruslan isə bunun heyfini Aydandan çıxmışdı.

Qonşu uşaqları çırpı yığmaq üçün meşəyə getmişdilər. Aydanla Ruslan da onların arasında idi. Çırkı yığıb şələləri bağlayandan sonra onlar adəti üzrə moruq yeməyə girişmiş, bir də qaş qaralanda şələlərinin dalınca getmişdilər. Aydanın şələsi hara isə yox olmuşdu. Ruslanı yanlarında görməyəndə o, hər şeyi başa düşmüşdü. Hami çırpı yağında Ruslanın qızllara sataşdığını, gülməli lətifələr söyləyib onları güldürdüyü nü yadına salanda Aydan cin atına minmişdi. Evlərinə çatanda Ruslanın onun yığıdığı çırpı şələsi ilə getdiyini görəndə dalınca cummuşdu. Amma Ruslan təhlükə hiss edib addımlarını yeyinlətmış, evə çatanda darvazanı içəridən bağlamışdı. Həmişə özündən böyük çırpı şələsi ilə dönən Aydan o gün ilk dəfə meşədən əliboş qayıtmışdı.

Məktəbdə rəqs dərnəyinə birləş gedirdilər. Ondan iki sinif yuxarıda oxuyan Ruslan bu məşğələlərdə də onu dinc qoymurdu. Bir dəfə “Ləzginka” rəqsini oynaması ikisinə həvalə etmişdilər. 8 Mart bayramı münasibətilə keçirilən konsertdə bir yerdə çıxış etməli idilər. Ruslan konsert vaxtı onun saçından yapışanda taxma hörüklərdən biri əlində qalmışdı. Bunu görən Aydan hirslənib ayağını Ruslanın ayağına ilişdirmiş, o, guppulu ilə yerə dəymışdı. Zaldakılar gözləri yaşıarananın gülmüşdülər. Bununla da onların duetinin ömrü qurtarmışdı.

Aydan bunları yadına saldıqca üzünə təbəssüm qonurdu. Onun Ruslanla bağlı xatirələri o qədər idi ki, sayıb-qurtarmaq mümkün deyildi. İndi fikirləşəndə ki, haçansa Rusdan dan xoşu gəlirdi, daha doğrusu, bu, ilk məhəbbəti idi, onu

gülmək tuturdu. Ruslan yarışqılı oğlan idi. Amma indi Aydan üçün o, qonşu oğlandan başqa heç nə deyildi.

Axşam eşidəndə ki, Ruslanın anası Həmidə xala onlara elçiliyə gəlib, qulaqlarına inanmadı.

– Sizi Ruslan göndərib? – deyə Aydan təəccüblə soruşdu.

– Hə.

– Bəs mənə niyə deməyib?

– Utanıb, bala.

– Onda utanan sifət var ki? – deyə Aydan güldü. Amma anasının him-cimini görüb özünü yiğışdırıcı. Sonra ciddi halda: – Uşaq vaxtı mənə az qan uddurmuşdu ki, indi də evlənib mənə aqalıq eləmək istəyir? – dedi.

– Pişik balasını çox istədiyindən yeyer, bala, – deyə Həmidə xala gəlib onu qucaqladı. Sonra anası ilə söhbət eləməyə başladı.

O, çıxıb gedəndən sonra anası dedi:

– İkiinizin də bir-birinizdən xoşunuz gəlir, daha xeyir işi yubatmaq lazım deyil, Ruslan sənə görə Moskvadan gəlib. Atanla danışmışlıq ki, gələn həftə nişanınızı eləyək.

– Nə? – Aydan heyrətdən böyük gözlərini anasına zıl-lədi. – Mənim Ruslana getmək fikrim yoxdur.

– Səndən soruşan kimdir? Siz hələ uşaq olanda Həmidə ilə əhd eləmişdik ki, bir gün qohum olaq.

– Ana, mən ciddi deyirəm, Ruslana böyük hörmətim var, amma onunla ailə qurmaq heç aqlıma da gəlməyib.

– İyirmi yeddi yaşın var, üç ildir institutu bitirmisən, tək-tənha şəhərdə yaşayırsan. Daha fikirləşmirsən ki, burda anan ürəyini yeyir. Həm də Ruslandan yaxşı oğlana gedəcəksən? Heç nə eşitmək istəmirəm. Hazırlaş, gələn həftə nişandır.

– Ana, məni eşit...

Amma anası heç nə deməyib otaqdan çıxdı.

Səhərisi də onunla danışa bilmədi. Bütün günü qılıq eləməyə, anasını yolundan döndərməyə çalışsa da, bir şey çıxmadı.

* * *

Məzuniyyətinin qurtarmağına on gün qalmış Aydan Bakıya qayıtdı. İlk dəfə öz evinə getmək istəmədi, orada tək-tənha, fikir-xəyal içində olacağını fikirləşəndə səbri daraldı. Taksi tutub Hüseyn müəllimgilə getdi.

– Bu vaxt xeyir ola? – Hüseyn müəllim narahat oldu. – Bir hadisə-zad baş verməyib ki?

– Yox, heç nə olmayıb, rayondan gəlirəm. Heyva xala yadıma düşdü, gör neçə vaxtdır onu görmürəm.

– Bu gün 38 gün tamam olur, – içəri otaqdan Heyva xalanın zəif, güclə eşidiləcək səsi gəldi.

– Günləri sayıb, – deyə Hüseyn müəllim köksünü ötürdü.

Heyva xala sevincindən bilmirdi neynəsin. Aydan onlara gəlib-gedəndən arvad mehrini qızə salmışdı.

– İstəsəniz gecə sizdə qalaram. – Aydan Heyva xala ilə görüşüb öpüşdü.

– Bizim kasib komamızı işıqlandırmaq isteyirsən? – Arvadın gözləri doldu.

– Hüseyn müəllim, acıdan ürəyim gedir. Yeməyə nəyiniz var?

– Bu saat, – Hüseyn müəllim mətbəxə keçib soyuducunu açdı və oradan kolbasa çıxartdı. Sonra çörək doğradı, qazi yandırıb çaydanı onun üstünə qoydu. Aydan çörək yeməyə başladı.

– Sənə nə olub? – Hüseyn müəllim onunla üzbüüz oturdu.

– Heç nə.

– Yox, olub. Özü də bilirəm nə olub.

– Maraqlıdır. – Aydan Hüseyn müəllimin üzünə baxdı, amma onun baxışlarına davam gətirə bilməyib başını aşağı dikdi.

- Səni güclə ərə vermək istəyirlər.
- Nədən bildiz?
- Hansı qız ata evindən məzuniyyətə 10 gün qalmış çıxıb gələrə?
- Gəlin bu barədə danışmayaq. – Aydan sözü dəyişmək istədi.
- Qəhrəmanla da küsmüsən, elə deyilmi?

Aydan cavab vermədi. Hüseyn müəllimin süzdüyü çayı içib stolu yığışdırıldı. Sonra Heyva xala ilə ordan-burdan danışa-danışa televizora baxmağa başladı. O, Murad haqqında düşünməməyə, onu yadına salmamağa çalışırdı. Amma özünü nə qədər məşğul etsə də, bu adamı unutmağa, onunla bağlı şeyləri xatırlamamağa, biganə, etinasız olmağa nə qədər cəhd göstərsə də buna iradəsi çatmırıldı. Onu qadınla gördüyü səhnəni, ikisinin dünyadan xəbərsiz halda söhbət edə-edə getdikləri, özünün oğru kimi qorxa-qorxa uzaqdan onlara göz qoyduğu, sonra isə onların ardınca trolleybusa minib “Azneft” meydanına kimi getdiyi günü unuda bilmirdi.

Zənni onu aldatmırıldı, bu, təsadüfi qadın ola bilməzdi. Təsadüfi adamlar bir-biri ilə o cür məhrəmanə söhbət edə bilməzdilər. Aydanı sarsıdan, onu iliklərinə qədər dondurun, qətiyyətini əlindən alan, sevincini, fərəhini göyəsovurub ürəyinə kədər çökdürən, səbəbli-səbəbsiz kövrəldən də elə bu fikir idi.

Birdən ağlına gəldi ki, Muradın şəxsi həyatı haqqında heç bir məlumatı yoxdur. Ümumiyyətlə, bir-biriləri haqqında demək olar ki, heç nə bilmirdilər. Bəlkə bu, Aydanın günahı idi? Sevdiyi, könül verdiyi, həyatının ayrılmaz hissəsinə çevrildiyi, bütün varlığına hakim kəsildiyi bir adam haqqında demək olar ki, heç nə öyrənməmişdi.

– İşdə nə var, nə yox? – Aydan ortalığa çökmüş sükutu pozdu.

– Sakitlidir. Otağımız suyu sovulmuş dəyirmana dönüb. Qapımızı açıb-eləyən yoxdur. O gün Təhməzə deyirəm, nə olub, qalan vaxt lövbər salıb otururdun, indi heç beş dəqiqəyə də bizə gəlmirsən. Mənə cavab verir ki, incimə, Aydan olmayanda adam sizin şöbəyə girmək istəmir.

– Samirlə barışdınızmı?

– Hə, gəlib məndən üzr istədi.

– Redaktor necədir?

– Gördüyün kimi.

Səhər yeməyindən sonra Aydanla Hüseyn müəllim evdən bir yerdə çıxdılar. Redaksiyanın yanında Aydan ayrılib evinə sarı yollandı. İri yol çantasını ciyindən aşırıb könülsüz halda pilləkənləri qalxmağa başladı. Qapını açıb içəri girəndə soyuqdan, bir də sakitlikdən üzüdü. Divanda oturub gözlərini bir nöqtəyə zillədi. Heç nəyə həvəsi yox idi. Beləcə nə qədər vaxt keçdiyindən xəbəri olmadı. Qapı zəngini eşidib diksindi. “Səhər tezdən kim ola?” – deyə fikirləşdi. Qapını açıb Muradı görəndə özünü itirib nə deyəcəyini, necə hərəkət edəcəyini bilmədi. Bir xeyli duruxdu, sonra salam verdi. Üzünə etinasız, soyuq ifadə verməyə çalışdı. Murad sevinclə əllərini ona uzadıb:

– Axır ki, səni tapdım, harda idin, belə qəfil hara getmişdin? – deyə səsləndi.

– İşim vardı...

– Bəs deməzlər?

– Kimə deməli idim?

– Mənə.

– Hesabat verməyi xaşlamıram. – Aydan bunu elə dedi ki, Murad duruxdu.

– Sənə nə olub? – deyə boğuq səslə soruşdu.

– Heç nə.

– Bəs niyə elə danışırsan?

Aydan cavab vermədi.

— Görürəm məni evə dəvət ələmək istəmirsən, — Murad dilləndi.

Aydan çiyinlərini çəkib cavab vermədi.

— Yaxşı, onda mən gedim, sağ ol, narahat etdiyimə görə bağışla. — Murad pərtliyini gizlətmək üçün qaça-qaça pillə-kənləri düşdü.

* * *

Məzuniyyətini başa vurub işə çıxan Aydan eşitdiyi xəbərdən heyrətə gəldi: “Əziz qız qaçırib”. Bu balacaboy, arıq, başının ortası daz olan 47 yaşı kişi sinninin bu vaxtı eşqbazlıq edir. İki uşaq atası olasan, halalca arvadın (özü də necə arvad) ola, təzədən cavanlıq həvəsinə düşəsən? İşçilər iki-bir, üç-bir yığışılıb həmin məsələni qızğın müzakirə edirdilər.

Bir azdan hamı Oqtayın başına yığışdı. Oqtay son vaxtlar Əzizin telefonla kiminləsə uzun-uzadı söhbət etdiyini, hərdən əsəbiləşib özündən çıxdığını təfərrüatı ilə iş yoldaşlarına danışındı.

— Bir ay idi ondan şübhələnirdim. Evli adam telefonla çox danışdı ki, deməli ortada nəsə var. Hə, Əziz telefon dəstəyini az qala ağızına yapışdırıb piçilti ilə elə danışındı ki, mən onu utandırmaq üçün otaqdan çıxırdım. Sən demə qızı dilə tutturmuş.

Səməd müəllim söhbətə qoşuldu.

— O gün işim vardı deyən otağında ləgimişdim. Qapını bağlayıb çıxməq istəyirdim ki, Əzizin səsini eşitdim. Telefonla kiminləsə bərk mübahisə edirdi. Qapının ağızından soruşdum ki, nə var, evə niyə getmirsən? Cavab verdi ki, başımı cəncələ salmışam, get, hələ burdayam. Mən də nə biləydim hansı cəncəldən dəm vurur? O gün soruşturdım, bəlkə də hər şeyi açıb mənə deyərdi.

— Deyirlər qaçırdığı qızın vur-tut 22 yaşı var. — Oqtay güldü.

— Ağzının dadını bilir də, — Təhməz də atmaca atdı.

– Deyirəm axı, o gün cavan bir qızla küçədə dayanıb söhbət edirdi. Yanından ötürdüm, heç gözünün ucuynan da mənə baxmadı. – Sevilin yadına düşdü.

Xəbər redaksiyanı ildirim sürəti ilə dolaşdı. Gündəlik işləri ilə məşğul olmaq heç kəsin yadına düşmürdü. Bu yeniliyi elə qızğın müzakirə edirdilər ki, elə bil bundan başqa onları heç nə maraqlandırmırıdı. Nahar fasiləsinəcən həmin xəbəri başqalarına tələsik çatdırınlar nahardan sonra bu barədə təfərrüati ilə danışırıllar.

– Vallah, o cür gülən adam belə bir iş tutmalı idi, – deyə bayaqdan susub bircə kəlmə də danışmayan, başqalarının söhbətlərinə diqqətlə qulaq asan Hüseyn müəllim dillənəndə otaqda qəhqəhə qopdu.

– Söz danışdın da, gülməyin bura nə dəxli var? – deyə Təhməz gülməkdən yaşarmış gözlərini silə-silə dilləndi.

– Əşsi, sən də qəribə adamsan ey, necə yəni gülməyin bura nə dəxli var? Onun gülüşü bic gülüsdür. Elə gülməyi bacaran mütləq bir biclik eləməlidir, – deyə Hüseyn müəllim özündən çıxdı.

– Deyirlər qaçırdığı qız çox gözəldir. Əziz ona vurula bilər, buna söz ola bilməz. Belə şeylər az olmayıb. Bəs qız Əzizin hərasına aşiq olub? – Təhməzə bu sual dinclik vermirdi.

– Nə bilirsən aşiq olub? Bəlkə zornan qaçırib?

– İndi hansı zəmanədir ki, zornan qız qaçırsınlar?

Axşama kimi redaksiyada qeyri-adi canlanma oldu. Məsələ getdikcə böyüdü, axırda gedib redaktora da çatdı.

– Ola bilməz! – deyə Qabil müəllim əlindəki qələmi stolun üstünə atdı. Bu hərəkət göstərirdi ki, o, möhkəm hirslənib.

– Belə də biabırçılıq olar? Yaşının bu vaxtında kişinin başına hava gəlib nədir? Evindən bir xəbər tutmusunuzmu? – deyə o, soruşdu.

– Yox.

– Bəs maraqlanmazlar ki, nə olub, nə baş verib? – deyə o, məzəmmətlə dilləndi. Sonra telefon kitabçasından Əzizin ev nömrəsini tapıb yiğdi.

– Allo, salam-əleyküm, Fatma xanım. Necəsiniz? Uşaqlar nə təhərdir? Səsiniz niyə elədir? Ağlamışınız? Əşşİ, heç nəyi ürəyinizə salmayın. Hər şey yaxşı olacaq. Əziz hələ gəlməyib? Gələr, inşallah. Fikir eləməyin, sağ olun.

Qabil müəllim dəstəyi yerinə qoyub başını əlləri arasına aldı.

– Deyilənlər doğrudur. Yaziq arvad ağlamaqdən bir təhər olub. Qoy Əziz işə çıxsın, gör onun başına nə oyun açacağam. Güл kimi arvadından, uşaqlarından həya eləmir. Gələn kimi onu şöbə müdirliliyindən azad edəcəyəm.

Redaksiya bütün günü arı pətəyi kimi uğuldadı. Əziz gүnnün qəhrəmanı olmuşdu. Başqa söhbətlər arxa plana keçmişdi, elə bil ki, onun qız qaçırmاسından vacib heç nə yox idi. Son bir aylıq üzüntüdən sonra təzədən redaksiyanın qaynar, canlı həyatına öyrəşən Aydan iş yoldaşları ilə bir yerdə hadisələr burulğanına düşmüdü.

Axşam tərəfi Əziz dəhlizdə görünəndə hamı maraq içində onu süzməyə başladı.

– Nə var, o, nə baxırsız? Elə bil məni birinci dəfə görürsüz. – Əziz gülə-gülə onlara yaxınlaşdı.

– Kefin necədir? – Təhməz ondan söz çəkməyə çalışdı.

– Kefim dəf kimidir, dombula da ərizə verib.

Hamı bir-biri ilə baxışdı. Təhməz yanındakılara göz vurub oxumağa başladı:

*Deyirlər ki, toy olacaq,
Məşdi İbad qız alacaq.*

Oqtay məzəli halda Əzizin qabağına keçdi:

*Söylə görüm toy haçandır?
Doğrudurmu toy olacaq?*

Aydan, Səməd müəllim, Sevil, Hüseyn müəllim xorla oxudular:

*Bəs nə vədə,
Nə vədə toy olacaqdır?*

– Bu nə səs-küydür? – deyə qapıya çıxan redaktor acıqlı halda soruşdu.

– Redaksiya özfəaliyyət kollektivinin konsertidir, – deyə Əziz hazırlıqlarlığını göstərdi.

– Görürəm, son vaxtlar hamınız özfəaliyyətə meyl etmisi-niz, – deyə o, Əzizə qəribə bir nəzər salıb otağının qapısını örtdü.

Əziz otağına keçəndə Təhməz qapıdan içəri boylanıb:

– Təəssüratını bizimlə bölüşmək istəmirsin? – deyib yanındakılara göz vurdı.

– Qoy hələ özümə gəlim, canımdakı yorğunluq çıxsın.

– Deyirlər qız çox gözəldir, – Aydan dözə bilməyib soruşdu.

– Elə sənə oxşayır. Ucaboy, incə, ağbəniz qızdır, saçlarını da eynən sənin kimi ciyninə tökür.

– Hərifin zövqünə bir bax! – Təhməz dilini dinc qoya bilmədi.

– Bəs lələşivi nə bilsədin? Qız da seçə bilməsək, daha nəyə lazımiq? – Əziz dösünə döyüdü.

Bir azdan redaktorun göstərişi ilə hamı zala yiğışdı. Adəti üzrə kollektivi bir xeyli gözlədəndən sonra redaktor öz otağından zala keçdi.

– Necəsən, Əziz? Kefin-əhvalın necədir? Özünə gəlmisənmi? – deyə Qabil müəllim sözə başladı. – Qoçaq adam-san, bu zəmanədə qız qaçırmıq o qədər də asan məsələ deyil. Barı toy edəcəksənmi?

– Bəs nə? Toysuz olar? El, camaat mənə nə deyər?
Zalda canlanma yarandı. Redaktor da duruxdu. Sonra o,
soruşdu:

- Qızı qaçırmasaydın, gəlmirdi ki?
- Ata-anası onu güclə başqasına nişanlamışdı.
- Qız da könlünü bü gözəlçeyə veribmiş, – Təhməz atma-
ca atmaqdan özünü saxlaya bilmədi.
- Sözünü bil! – Əziz onun üstünə çımxırdı.
- Yaxşı, sakit olun, qoyun işimizi görək. – Redaktor səsi-
ni qaldırdı. Sonra isə üzünü Əzizə tutdu: – Qızı qaçırdığına
peşman olmamışan ki?
- Niyə peşman olmalı idim? Axı mənim çıxış yolum yox idi.
- Bəs arvadın, bəs uşaqlar? Onlardan həya eləmədin?
- Sizi başa düşə bilmirəm, – Əziz ciyinlərini çəkdi.
- Başa düşməzsən də... Yaşının bu vaxtında eşqbazlıq hə-
vəsində olandan nə gözləyəsən? – Təhməz yenə söz atdı.

Birdən Əziz öz kişişi gülüşü ilə gülməyə başladı. Sonra gülüş qəhqəhəyə çevrildi. O, uğunub gedirdi.

– Kişinin başına hava gəldi deyəsən. – Oqtay narahatlıqla dilləndi.

– Özünü ələ al, Əziz, – redaktor onu məzəmmət etdi. Əziz gülməkdən yaşarmış gözlərini silib cibindən bir dəstə dəvət-
namə çıxarıb stolun üstünə qoydu:

– Allah sizi güldürsün, adamı biabır eləyərsiz, hamınızi
toya dəvət edərəm. Toy sabah axşam saat 6-da başlanır.

Vacibə dəvətnamələrdən birini götürüb ucadan oxudu:
“Hörmətli Təhməz müəllim! Sizi Roza xanımla bil yerdə oğ-
lum Səidin toy məclisinə dəvət edirəm. Əziz.”

Otaqda qəhqəhə qopdu.
– Kaş bütün dolaşiq kələflər belə açılıydı, – deyib Qabil
müəllim yerindən durdu, işçilər zaldan çıxdılar.

Aydan yenicə otağına keçmişdi ki, redaktorun telefonu zəng çaldı. Qabil müəllimin səsi eşidildi:

– Bir dəqiqəliyə bura gəl!

Aydan içəri girəndə Qabil müəllim ona oturmaq üçün yer göstərdi. Bir xeyli hal-əhval tutdu, şəxsi həyatına dair suallar verməyə başladı:

– Niyə gəlib bir dəfə dərd-sərini evin böyüyü kimi mənə demirsən?

– Mənim nə dərd-sərim var ki?

– Hər halda cavan qızların qayğıları az olmır.

– Çox sağ olun, Qabil müəllim, minnətdaram.

– Səni ad günün münasibətilə təbrik edirəm, – Qabil müəllim yerindən qalxıb onun yanına gəldi, arxadan sağ əli ilə çıynını qucaqlayıb yanağından öpdü. Bu, elə tez baş verdi ki, Aydan heç nə başa düşmədi. Redaktorun gözlərindən biclik yağırdı.

– Heç sizdən gözləməzdəm, – Aydan pərt halda ayağa qalxdı.

– Xahiş edirəm bunu götür, qələmdir, Yaponiyadan sənin üçün almışam, – deyə redaktor hədiyyəni onun qabağına qoydu.

Redaktorun bu qəribə iltifatı, ona xüsusi diqqət göstərməsi Aydanın xoşuna gəlmədi. Onun sözlərində sətiraltı mənalı olduğunu hiss etmək çətin deyildi. Redaktorun gözlənilməz hərəkətindən özünü itirmiş Aydan nə durub gedə bilir, nə də ona cavab verməyə söz tapırı. Amma fikirləşəndə ki, redaktor onu öpəndə kimsə içəri girə bilərdi, bundan sonra bütün redaksiyada biabır olardı, hirsindən əsməyə başladı, nəhayət, qətiyyətini toplayıb yerindən qalxdı, hədiyyəyə gözəzcu da olsun baxmayıb qapıya sarı getmək istəyirdi ki, redaktor onun qabağını kəsdi:

– Götürməsən inciyərəm.

– Bəyəm siz bütün işçilərinizin ad günlərini təbrik edirsiniz? – Aydan boğuq səslə soruşdu.

– Yox, yalnız sənin.

– Bir daha belə səhvə yol verməyin, – Aydan kəskin hərəkətlə qapını açıb bayırə çıxdı. Gözünə ilk dəyən redaktorun qəbul otağındakı saat oldu: 6-nın yarısı idi. İş vaxtı çoxdan qurtarmışdı. Dəhlizdəki qeyri-adi sakitlikdən görünürdü ki, hamı evə dağılışib. Redaktor qəsdən onu söhbətə tutmuşdu ki, işçilər dağılışib evlərinə getsin, redaksiyada onların ikisindən başqa heç kim qalmasın. Bu fikirdən onu tər basdı, tez paltosunu geyindi, çantasını çıynindən aşırıb qapını açarla bağladı, qaça-qaça dəhlizdən keçib getdi. Bayırda qışın soyuq havası üzünə dəyəndə özünə gəldi.

Onu qəribə bir bədbinlik bürümüşdü. Son vaxtlar heç bir işi düz gətirmirdi. Bir ucdn ugursuzluqlara düşcar olurdu. Hara əl atırdısa, nədən yapışırdısa, nəhs gətirirdi. Redaktorun bu günü hərəkəti isə onu bir az da bədbinləşdirmişdi. Bu, o demək idi ki, daha işdə əvvəlki kimi sərbəst ola bilməyəcək. Bu fikirdən qanı qaraldı.

Yanından keçib gedən qadın ona tanış gəldi. Ağ dəri papagının altından alnına tökülmüş qıvrım saçları, xırda, dik burnu Aydana kimi isə xatırlatdı. Diqqətlə, qəribə bir maraqla ona nəzər yetirdi. Qadın kiminsə salamına gülə-gülə cavab verdi. Bu vaxt yanaqlarında çökəklər əmələ gəldi. Aydan onu həmin çökəklərdən tanıdı.

Bu, Muradla gördüyü qadın idi. Ürəyi sıxıldı, bayaqdan varlığını bürümüş bədbinlik bir az da dərinləşdi. Kin qarışığı qısqanlıqla qadına göz qoymağə başladı. Bu, bəstəboy, zərif qaməti olan ağbəniz qadın idi. Aydan onda eyib axtarmağa çalışdı, amma tapa bilmədi. Muradin onunla məhrəm olduğunu düşünmək ona çox ağır gəldi. Onları bir yerdə təsəvvür

etdi, Muradın onu qolları arasına alıb əzizlədiyini, öpdüyünü xəyalında canlandırdı, bundan ürəyini bir üzüntü bürüdü.

Özünü təhqir olunmuş, alçalmış sandı. Gözlərini duman kimi bürümüş yaşı kirpikləri ilə qovmağa çalışdı, amma göz yaşları onun sözünə baxmadı. Ürəyini sıxan, ona əzab verən qısqanlıq hissi ilə dönüb qadına diqqətlə bir də baxdı, sonra isə tələsik addımlarla onun yanından ötüb keçdi.

* * *

Günlər öz adı axırı ilə axıb gedirdi. Səhər açılır, günorta olur, axşam düşür, onun dalınca isə gecə gəlirdi. Beləcə, günlər aylara calanır, vaxt hiss olunmadan atını çapırkı. Qış yavaş-yavaş öz yerini bahara verməyə hazırlaşırı.

Bir dəfə axşam işdən çıxan Aydan avtobus dayanacağında dayanmış Muradı görüb diksindi. O, nigaran baxışlarla, həyəcanlı halda nəşriyyatın giriş qapısına baxırdı. Aydanın ayaqları yerə yapışdı, hansı tərəfə gedəcəyini, nə edəcəyini bilmədi. Amma özünü elə göstərdi ki, guya Muradı görmür. Elə bu vaxt kimsə onun qoluna toxundu. Dönüb baxanda Ruslanı görüb sevinclə:

– Nə xoş təsadüf! Necəsən? Sən hara, Bakı hara? – deyə səslənib onun qoluna girdi. Aydanın səmimiyyətindən, onun dostcasına qoluna girməsindən sevinən Ruslan:

– Bir az gəzişəkmi? – deyə soruşdu.
– Əlbəttə! – Aydan cavab verdi.
– Elə isə taksi tutaq. – Ruslanın əl qaldırması ilə maşın saxlaması bir oldu.

Onlar maşına oturdular. Aydan özündən razı halda güllümsədi: Muraddan intiqam almışdı. Onu qadınla görən andan bu günə kimi sən demə, ancaq intiqam barədə fikirləşirmiş. Amma bunu yalnız indi dərk eləmişdi. Özündə bir

quş yüngüllüyü hiss edirdi. Demək, gülmək, fərəhlənmək istəyirdi. Onun bu əhval-ruhiyyəsi Ruslana da sirayət elədi.

– Hansı səmtə gedək?

– Dənizkənarı parka. Neçə vaxtdır o tərəflərə yolum düşmür.

Onlar maşından düşüb dənizkənarı parka üz tutdular. Ruslan onun qoluna girmək istədi.

– Ey, sənə olmaz, əlini çək! – Aydan ərklə onun əlindən vurdu. Sonra isə gülə-gülə: – Bakıya gəlməkdə məqsədin nədir? – deyə soruşdu.

– Səni görmək istəyirdim. Onda elə qəfil çıxıb getdin ki, nigaran qaldım.

– Məndən nə yaman tez xəbər tutmusan...

– Nədənsə yanına gəlməyə ürək eləmirdim.

– Ruslan, məndən doğrudan xoşun gəlir? – Aydan dönüb düz onun gözlərinin içini baxdı.

– Guya sən bilmirsen. – Ruslan incik tərzdə cavab verdi.

– Hardan biləydim? Mənə o qədər zülm verirdin, başıma elə oyunlar açırdın ki, bu barədə düşünmək ağlıma da gəlmirdi.

– Səni cırnatmaqdan yaman xoşum gəlirdi. – Ruslan güldü.

– Mənsə sənə vurulmuşdum. Lap birinci sinifdən.

– Doğru deyirsən?

– Vallah, billah! – Aydan and içdi.

– Uşaqlıqda da belə and içərdin, – Ruslan gülümsədi.

– Hə, səndən yaman xoşum gəlirdi. Bir dəfə sırrimi açıb Natiqəyə demişdim. O da sözlərimi olduğu kimi sənin ovcuna qoymuşdu. Yadındadımı?

– Əlbəttə. Natiqə bunu mənə deyəndə sevindiyimdən quş olub uçmaq istəyirdim. Amma səni hırslaşdırırməkdən ləzzət alırdım.

– Ürəyimə necə toxunurdun! – Aydan yanıqlı-yanıqlı diləndi. Sonra isə zarafatla əlavə elədi. – O vaxtlar mənimlə

yaxşı davransaydın, indi sənə gəlməyə məmnuniyyətlə razılıq verərdim. Öz təqsirindir, çək cəzanı.

- Mən günahlarımı yumağa hazırlam.
- Gecdir, Ruslan, gecdir.
- Niyə elə deyirsən? – Ruslan nigaran baxışlarını ona zillədi.
- Ona görə ki, gecikmişən.
- Olmaya istədiyin var?

Aydan bu sualdan tutuldu. Nə cavab verəcəyini bilmədi. Çarəsizlikdən söhbəti dəyişdi. Ruslan da üstünü vurmadı. Amma onun bayaqkı şən əhval-ruhiyyəsindən əsər-əlamət qalmamışdı.

- İncidin? – Aydan ehtiyatla xəbər aldı.
- Əlimdən ayrı nə gəlir ki? – Ruslan təəssüflə cavab verdi.
- Onlar bir xeyli dinməz-söyləməz yol getdilər.
- Toyun haçandır? – Ruslan sükütu pozdu.
- Nə? Toy? – Aydan bu qəfil sualdan tutuldu. Köksündə həzin bir ağrı gəzdi, ürəyi sizim-sizim sizildədi. Ruslana deməyə cavab axtardı, amma tapa bilmədi. Güclə eşidiləcək səslə dedi:
- Gəl bu barədə danışmayaq, yaxşımı?
- Yaxşı. – Ruslan razılaşdı. Sonra: – Ömrümdə bundan kədərli, bundan əzablı gün olmayıacaq, – dedi. – İllər boyu bir-cə arzu ilə yaşamışam: səninlə ailə qurum, uşaqlarımız olsun, onları birgə böyüdək. Sən demə hər şey əbəs imiş.
- Əslinə baxsan, mən sənə yaraşmiram. Maşallah, gözəl-göyçək, ucaboy, qədd-qamətli oğlansan, mən isə... – Aydan zarafata salmaq istədi. Amma Ruslan zarafata cavab verəsi halda deyildi.
- Mən gedim. Amma yadında saxla, haçan çətinə düssən, köməyə ehtiyacın olsa, bil ki, mən varam.

– Sağ ol, Ruslan. Elə bədbin danışma. Təsəvvür edirəm, indi Moskvada rus qızları sənin üstündə necə dava edirlər. Bu deyir Ruslan mənimdir, o deyir yox, mənimdir.

– Uşaqlıq çağımız olsaydı, bu sözün üstündə səni yaxşıca əzişdirirdim, bəlkə onda ürəyim soyuyardı. – Ruslanın dodağı qaçdı. – Əlvida, Aydan.

– Sağ ol, Ruslan, xoşbət ol.

Ruslan onun əlini bərk-bərk sıxıb tələsik addımlarla çıxıb getdi. Aydan isə gözlərini Xəzərin sahilə çırpılan bulanıq, köpüklü sularına zillədi. O, ürəyində Ruslana minnətdar idi ki, onu düşüncələri ilə baş-başa qoyub gedib.

Bayaqkı halı keçib getmiş, bədənini bir süstlük bürümüşdü. Muradı qısqandırmaqdan, bu yolla ondan intiqam almaqdan əldə etdiyi zövq sabun köpüyü kimi tezcə yox olub getmişdi. İndi onun yerini əzablı düşüncələr tutmuşdu. Gülgülə Ruslanın qoluna girdiyini görəndə Muradın nə hala düşdüğünü görməmişdi, nə hisslər keçirdiyindən xəbəri yox idi. Amma ürəyi ona deyirdi ki, bu hərəkəti ilə Muradın qəlbini sağlamaz yara vurub. Kim bilir, bəlkə də bu görüş onların münasibətlərinə əbədi nöqtə qoyacaq. “Yəni bu nöqtə qoyulmamışdım?” – Aydan öz-özünə sual verdi. O qəfil görüş, ondan sonra Muradla kobud səhbəti, onu görmək istəmədiyi ni hiss etdirməsi hər şeyi aydınlaşdırılmamışdım?

Bəs Aydanı təəssüfləndirən, uşaq kimi kövrəldən, qəlbini kaman kimi dilləndirən nə idi? Muradın peşman, kədərli gözləri xəyalında canlandı. Onun nə cür sarsıntı keçirdiyini fikrinə gətirdi. Murada yazıçı gəldi. Amma birdən o qadın yadına düşdü, qısqanlığı təzədən baş qaldırdı, bayaqkı fikirlərinin hamısı alt-üst oldu. Bu, ona qətiyyət verdi, iradəsinizi özünə qaytardı: “Hər şey bitdi”, – deyə ürəyində piçildədi.

Blokun qapısını açıb içəri girmək istəyirdi ki, yuxarıda, pilləkənin başında oturmuş Muradı görüb geri qayıtdı. Onu görmək istəmirdi.

Aydan üç saatdan sonra evinə döndü. Murad getmişdi.

* * *

“Hörmətli redaksiya! Yaşımın bu sinnində məni qələm götürüb şikayət yazmağa məcbur edən məsələ barədə sizə söhbət açmaq istəyirəm. Kəndimiz rayonun ucqarında, Şah dağının ətəyində yerləşir. Gözdən-nəzərdən uzaqda olduğuna görə onun problemləri rayon rəhbərliyinin yadına düşmür. Qırx ilə yaxındır ki, kənd məktəbində müəllim işləyi-rəm. Hər il yaz gələndə şagirdlərimlə bir yerdə kənd yollarını səliqəyə salır, təmizlik işləri ilə məşğul oluruq. Son vaxtlar kəndarası yollardan su sızdığına görə gediş-geliş yaman çətinləşmişdi. Bunu görüb Sumqayıtdakı zavodlardan birində direktor işləyən keçmiş məzunumuz Sabir Məmmədovun yanına gedib xahiş etdim ki, mənə kömək eləsin. Sabir kəndə biryük maşınında standarta uyğun gəlməyən borular göndərdi. Bir neçə gündən sonra həmin boruları cavanların köməyi ilə kəndarası yollara döşəyib üstünü torpaqladıq. Gediş-geliş xeyli rahatlaşdı.

O vaxtdan yeddi ay keçib. Amma bu müddətdə nələr çəkmişəm, bir Allah bilir. Məktəbimizin direktoru Şahbaz Mirzəyev məni ogruluqda ittiham edir, deyir ki, guya mən həmin boruları əyri yollarla əldə etmişəm. Bu barədə rayon rəhbərlərinə, eləcə də maarif şöbəsinə, prokurorluğa məktublar yazıb. İki gündən bir kəndə yoxlama gelir, məni sorğu-sual tuturlar. Belə çıxır ki, yaxşılıq etmək istədiyim yerdə pislik alınıb. Ağsaqqal çağımıda məni dilə-dişə salan, haqqımda xoşagəlməz şayılər yayan Şahbaz kimi adamlar özlərini haqq-ədalət tərəfdarı sayırlar. Xahiş edirəm, bir

nəfər müxbir göndərin, məsələni yerli-yataqlı öyrənib kimin haqlı, kimin haqsız olduğunu aydınlaşdırınsın”.

Aydan məktubu oxuyub bir xeyli fikrə getdi. Son vaxtlar tez-tez bu mövzuda məktublar alırıldı. Təşəbbüs göstərib eli, obası üçün iş görənlər nədənsə xoş söz yox, tənbeh, ittiham eşidirdi. “Çox sağ ol” demək əvəzinə nədənsə onları günahlandırmaya çalışırdılar. Aydan belə mövzularda dəfələrlə çıxış etmişdi. İndi də üzünü görmədiyi, kimliyi haqqında heç bir məlumatı olmayan Əmirşah müəllimin kövrələ-kövrələ yazdığı məktubun sətirlərinin arxasından onun incikliyini hiss etdi. Ürəyindən, xeyirxahlığı müqabilində bədxahlıqla qarışlaşmış bu yaşlı adamla tanış olmaq, onun haqqında məqalə yazmaq arzusu keçdi.

– Elman müəllim, bu məktubu mənim stoluma siz qoymusunuz?

- Hə, necədi, oxudunmu?
- Oxudum.
- Əsl sənin mövzundur.
- Yazılmalı məsələdir, inanıram ki, yaxşı yazı alınar.
- Onda get redaktorun yanına, fikrini ona bildir, ezamiyətə yola düş.

Qabil müəllim hara isə tələsirdi, ona görə də onu çox sorğu-sualı çəkmədi, məktubu yoxlamağa razılıq verdi.

Ertəsi gün saat 11-də o, rayonda maarif şöbəsinin müdürü Elxan Əkbərovun kabinetində idi. Aydan gəlişinin məqsədini bildirəndə onun qanı qaraldı:

– Gör gül kimi vaxtinizi nə cür boş şeylərə sərf edirsiniz. Əmirşah cəncəl adamdır. Kənddə şərləmədiyi, böhtan atmadiği adam qalmayıb, kollektiv onun əlindən qan ağlayır, – dedi.

Bu iri bədənli adamın sözlərinə nədənsə Aydanın acığı tutdu. Əmirşah müəllimin böhtançı ola bilməsi fikrini o, nədənsə özünə yaxın qoya bilmirdi. Müdir isə onu

inandırmaq üçün tutarlı faktlar gətirməyə, dəllillərlə danışma-
ğa çalışdı. Xeyli söhbət edəndən sonra Aydan ayağa qalxdı:

– Elxan müəllim, günorta oldu, vaxtim keçir, xahiş edi-
rəm mənə maşın tapmaqda kömək edin, yoxsa kəndə çata
bilmərəm.

Müdir təəccübə onun üzünə baxdı:

– Məgər siz kəndə getmək istəyirsiniz?

– Əlbəttə.

– Qarlıya yayda gedib çıxməq olmur, qaldı ki, belə havada.

– Mən mütləq getməliyəm, başqa yolum yoxdur, – Aydan
bunu qətiyyətlə bildirdi. Elxan Əkbərov nə qədər çalışsa da
onu fikrindən döndərə bilmədi.

– Nə deyirəm! Bir halda ki, fikriniz qətidir, sizə mane ol-
maq düzgün deyil. Amma gedib yarı yolda qalanda peşman
olacaqsınız. Maşın sizi Qala kəndinə kimi aparacaq, ordan o
yana atla getməli olacaqsınız. Zəng çalaram, idarədə sizi qar-
şılıyarlar.

Bir azdan köhnə “Vilis” qarlı yollarla Qarlıya tərəf istiqamət aldı. Maşının pəncərəsindən qış mənzərələrinə tamaşa
edən Aydan lopa-lopa yağan qarın altında qalan ağacların,
kolların gözəlliyyinə baxdıqca uşaqlıq xatirələri xəyalında
canlanırdı.

Onların evi təpədə yerləşirdi. Qış girəndən bütün ətraf kü-
çələrin uşaqları kirşə ilə sürüşməyə bura gələrdilər. Səhər-
dən gecə yarısına kimi kirşə sürənlər küçəni tərk etməzdilər.
Yolun sol tərəfində böyük bir ərazidə böyürtkənlik var idi.
Kiçik bir ehtiyatsızlıq nəticəsində uşaqlar kirşə qarışığı hə-
min böyürtkənliyə diyirlənirdilər. Hər iki-üç gündən bir ki-
misə oradan ağızı-burnu qanamış halda çıxarardılar.

O gün küçədə həmişəkindən az uşaq vardi. Ruslanla Ay-
dan isə ötüşür, bir-birinə acıq verə-verə sürüşürdülər. Ayda-
nın onu ötüb keçməsi Ruslanı cinləndirir, Aydan isə uğunub

gedirdi. Bir azdan Ruslan hara isə qeyb oldu. “Görəsən yenə nə firildağı var?” – deyə Aydan fikirləşdi. Bir azdan onun yoxluğu tamam yadından çıxdı.

Sürətlə təpə aşağı gələn Aydan böyürtkənləyə çathaçatda qardan düzəldilmiş təpəciyi görəndə dəhsətə gəldi. Bu, şübhəsiz, Ruslanın işi idi. Aydan nə qədər çalışsa da, kırşənin istiqamətini dəyişə bilmədi, düz böyürtkənləyin içində düşdü. Ruslan bərkdən qəhqəhə çəkib təpəciyi dağıtmağa başladı. Sonra isə qalibanə tərzdə böyürtkənləyə yaxınlaşdı. Lakin üz-gözü qan içində olan, yerindən tərpənə bilməyən Aydanı görəndə qorxuya düşdü:

– Səsini çıxarsana? – dedi.

Aydan qəsdən səsini çıxarmırdı, Ruslanın həyəcanlanmağı ona ləzzət verirdi.

Ruslan səs-səmir gəlmədiyini görüb böyürtkən kollarını birtəhər əlləri ilə aralayıb Aydanə tərəf getdi. Onu gözləri yumulu görüb səsləndi:

– Birdən ölüb eləyərsən, ha!

Aydan dodağı altında mızıldandı:

– Hə, ölmüşəm.

– Ay yalançı! – Ruslanın təşvişi yox oldu, Aydanı qidiqlamağa başladı. Amma bu dəfə Aydan inildədi:

– Dəymə, deyəsən ayağım burxulub.

Ruslan onu darta-darta böyürtkənlilikdən çıxarıb kırşəyə uzandırdı. Sonra isə:

– Evdə bilməsinlər ha! – dedi.

– Yaxşı, yaxşı, tez məni mənzil başına çatdır, – deyə Aydan əmr elədi. Sonra isə onlara tamaşa edən qonşu uşaqları eşitsin deyə bərkdən: – Bir az tez tərpən, – dedi. Uşaqlar onlara baxıb gülürlər, Ruslan isə cinlənirdi.

Aydanı kırşənin üstündə al qan içində görəndə anası təşviş içində:

– Ruslan, düzünü de, Aydana nə olub? – deyə soruşdu.

– Heç nə olmayıb, ayağım bir balaca burxulub, – Aydan bunu deyib ayağa qalxmaq istəyəndə ufuldayıb kirşənin üstünə yıxıldı.

Aydan düz bir ay yataqdan qalxa bilmədi. Sınmış ayağını gipsə qoydular. Ruslan hər gün onlara gəlir, təqsirkar nəzərlər-lə Aydanı süzüb gedirdi. Onun bu beş dəqiqəlik gəlişləri üçün o vaxtlar Aydan aylarla yataqdan qalxmamağa hazır idi. O uzaq uşaqlıq xatirəsinə ürəyində güldü.

– Qala kəndinə çatdıq. Bundan o yana maşın qalxmaya-caq. Sizi sovxozen idarə binasına apararam, orada bir şey fi-kirləşərlər, – deyə qaraqaş, qaragöz sürücü dilləndi. İki saatlıq yol boyu o, ilk dəfə idi ki, danışındı.

– Bıy, nə yaxşı ki, səsiniz çıxdı! – Aydan ona atmaca atdı. Sürücü qızardı. Aydan çantasını götürüb maşından düşdü, sa-ğollaşıb getmək istəyirdi ki, oğlan:

– Ömrümdə birinci dəfə maşınınima sizin kimi bir gözəl mindi, – dedi.

Aydan güldü:

– Əvəz-əvəz olduq.

Sovxozen idarə binasına yenicə yaxınlaşmışdı ki, içəridən yaşlı bir kişi çıxdı. O, Aydana əl verib səmimi görüşdü:

– Aydan xanım, siz ki, bu qarda-qiyamətdə belə uzaq yol qət eləmisiniz, deməli qoçaq adamsınız, – dedi. Sonra onu içəri dəvət elədi. Otığın küncündəki sobadan ətrafa xoş bir istilik yayılırdı. Odunların çırtıltısı, sobanın üstündəki dəm çaynikindən yayılan kæklikotu çayının ətri özü ilə nə isə bir rahatlıq gətirirdi.

– Mən bu sovxozen direktoru Qədim Teymurovam, – deyə kişi tanışlıq verdi.

– Cox şadam. Sizdən bir xahişim var, gərək Qarlı kəndinə getməkdə mənə kömək edəsiniz.

– Baş üstə. Hələlik paltonuzu çıxarın, bir stəkan çay için, sonra bir şey fikirləşərik.

Bir azdan yanaqları şaxtadan qızarmış iki yeniyetmə qız əllərində bağlama içəri girdi. Stolun üstünə pendir, çörək, çığırma düzüldü.

– Nə yaman əziyyət çəkdiniz, – deyə Aydan pərt oldu.

– Nə əziyyəti var, özümüz də çörək yeməli idik. – Direktor qızlara işarə elədi, onlar da oturdular. Çay-çörəkdən sonra onlar həyətə çıxdılar.

– Ay uşaq, Səlim nə oldu? – deyə direktor səsləndi. Elə o anda binanın arxasından bir atlı çıxdı. O, yedəyində başqa bir at tutmuşdu.

– Aydan xanım, at minə bilirsinizmi? – deyə direktor ona müraciət etdi.

– Əlbəttə, – Aydan gülümsədi, sonra isə, – axı mən kənddə böyümüşəm, – dedi.

– Vaxtim olsayıdı, özüm sizi müşayiət edərdim. Amma Səlim od parçasıdır, ikicə saata sizi Qarlıya çatdıracaq, – deyə Qədim Teymurov dil-ağız elədi.

Aydan Səlimin gətirdiyi atın tərkinə minib onunla sağıllaşdı.

Düz yolla bir xeyli gedəndən sonra birdən-birə aşırımlar başlandı. Səlim elə yerlərdən keçib gedirdi ki, aşağıya baxanda Aydanın başı hərlənir, gözlərinə qaranlıq çökürdü.

– Qorxmursan ki? – Səlim sınayıcı nəzərlərlə ona baxdı.

– Nədən qorxmaliyam? – Aydan özünü tox tutmağa çalışdı.

Amma yol uzandıqca təhlükəli aşırımlar da çoxalırdı. Bir azdan duman çölü-düzü elə büründü ki, iki addım irəlini görmək mümkün deyildi. Atlar ehtiyatla, nəfəs dərə-dərə yeri yirdilər. Bir balaca səhv aşağıdakı uçuruma yuvarlanmasıq demək idi.

Ətrafdakı soyuğa, iliklərə işləyən şaxtaya baxmayaraq, Aydan pörtmüsdü. Səlimə baxanda, onun üzündə muncuq-muncuq düzülmüş tər damcılarını görəndə bundan bir az da vahimələndi.

- Bu yolu çox gedib gəlmisən? – deyə o soruşdu.
- Yazda, yayda hə, amma qışda hərdənbir.
- Kənd camaatı bu yolu necə gedib gəlir?
- Elə bizim kimi: atla, piyada. Burda maşınlar bir də qarəriyəndə işləyir.
- Bəs o vaxtacan vacib bir işi olan neynir?
- Heç nə. – Səlim bunu soyuqqanlıqla dedi, sonra isə əlavə elədi. – Oturmusunuz səhərdə, xəbəriniz yoxdur ki, camaat nə cür əzab-əziyyət çəkir.

Onun sözlərində acılıq var idi. Amma Aydan incimədi, o, haqlı idi. Hər dəfə respublikanın rayonlarına ezamiyyətlərə gedəndə bu hissləri o da keçirirdi, adamların çətin həyatında özünü də günahkar sayır, yazılarında tez-tez bu çətinliklərdən söhbət açırdı. İndi də Səlimin kinayəli sözlərini eşidəndə öz payını götürdü.

- Xətrinə dəymədim ki? – Səlim deyəsən sözlərinin kəskinliyini hiss eləmişdi.
- Yox, nə danışırsan...
- Bilirsən adamı nə yandırır? Gör neçə ildir bizdə sovet hökuməti qurulub, amma kəndlərimizə hələ də düz-əməlli yol çəkilməyib. Xəstəxanadan, mədəniyyət evindən əsər-əlamət yoxdur. Bunların haçan olacağı məlum deyil. Yazıq camaat səhərdən axşama kimi işləyir, amma yenə yarıac-yarıtox dolanır. Neçə illərdir yaşayış eyni səviyyədədir, heç bir irəliləyiş yoxdur. Bizdə elə kəndlər var ki, onların varlığı bir kimsənin yadına düşmür. Elə getdiyimiz Qarlı da belə kəndlərdəndir. İndi özün görəcəksən, orda adamlar nə cür yaşayırlar.

Onlar kəndə çatanda artıq qaş qaralırdı.

– Hara gedəcəksən? – deyə Səlim soruşdu.

– Əmirşah müəllimin evinə.

Sən demə düz onların evinin yanında dayanmışdır.

– Əmirşah müəllimin arvadı Rəhimə xaladır, - deyə Səlim bildirdi. Bunu eşidəndə Aydan sevinclə:

– Rəhimə xala, qonaq istəyirsinizmi? – deyə həyətdən məraqla onlara göz qoyan nimdaş paltarlı yaşılı qadından soruşdu.

– Bu nə sözdür, əlbəttə istəyirik, içəri keçin. – Qadın mehribanlıqla Aydanla Səlimi evə dəvət elədi.

Bu evdə palçıqla suvanmış döşəməyə köhnə bir palaz döşənmişdi. Künçdə iri dəmir çarpayıya yorğan-döşək yığılmışdı. Otaqda stoldan, dörd stuldan başqa heç nə yox idi.

Onlar otağa daxil olanda vurnuxma başlandı. Aralarında bir o qədər yaş fərqi olmayan qız uşaqları çarpayının yanında sakitcə oturub uzaqdan onlara göz qoyurdular. 15 və 13 yaşlarında iki böyük qız o saat süfrə salıb mürəbbə, qənd, çay, çörək gətirdilər. Onlar bu işləri elə tez, elə səssiz-səmirsiz göründülər ki, elə bil qonaqların çıxıb gedəcəklərindən ehtiyat edirdilər.

– Yol gəlmisiniz, bala, bir loxma çörək yeyin, – deyə ev sahibəsi onları süfrəyə dəvət elədi.

Motal pendirinin, təndir çörəyinin ətri otağı bürüdü. Aydan ləzzətlə yeməyə başladı. Bir azdan süfrə yığışdırıldı. Aydan Əmirşah müəllimi xəbər aldı.

– Onu rayon prokurorluğuna çağırıblar. – Qadın bunu kədərlə dedi.

– Niyə, xeyir ola qışın bu günündə?

– O andıra qalmış borulara görə.

– Yollara düzgün boruları deyirsiniz?

– Hə, məktəbin direktoru ilə dərs hissə müdürü prokurora məktub yazıblar ki, Əmirşah Sumqayıtdan boru oğurlayıb.

- Yəni buna inanan var ki?
- Olmasayıdı, iki gündən bir milisə çağırmazdalar ki...
- Deyirsiz yəni onu ittiham edirlər?
- Bəs necə? Direktor rayon maarif şöbəsi müdirinin əmisi oğludur. Nə desə, ona da inanır. Prokuror da ki, müdirin yaxın dostudur.
- Direktor niyə Əmirşah müəllimlə yola getmir?
- Çünkü bizim kişi bir az boz adamdır, adamın təqsirini üzünə deyəndir, bu da direktorun xoşuna gəlmir. Ona görə də fürsət axtarır ki, onu işdən çıxarsın.

Bir azdan qonşu otaqda Səlimə yer saldılar. Aydan ilə Rəhimət xala xeyli söhbət etdilər.

– Müharibədən sonra kəndimizdə uşaq evi vardı. Orada 30 kimsəsiz uşaq yaşayırırdı. Onuncu sinfi bitirəndə Əmirşahı həmin evə tərbiyəçi qoydular. O, həm uşaqlara dərs deməli, həm də onların yemək-içməyi, pal-paltarı və tərbiyəsi ilə məşğul olmalı idi. Bir neçə ayın içində Əmirşah bu atasız-anasız yetimlərə elə bağlandı ki, onlardan ayrı qala bilmirdi. Bir dəfə uşaqlardan biri ağır xəstələndi. Kənddə həkim yox idi. Uşağı sizin gəldiyiniz Qala kəndindəki həkim məntəqəsinə çatdırmaq lazım idi. Əmirşah qızdırma içində çabalayan uşağı qucağına götürüb o qədər yolu pay-piyada, qan-tər içində kəndə aparır. Amma həkim məntəqəsinə çathaçatda yıxılıb ayağı burxulur. Uşaq tezliklə sağalır, Əmirşah isə şikəst olur. Ona nə qədər təklif edirlər ki, rayon mərkəzinə və ya Bakıya gedib vaxtında ayağını müalicə eləsin, həmin kim-səsiz uşaqları nəzarətsiz qoyub gedə bilmir.

- Uşaqların sonrakı taleyi necə oldu? – Aydan maraqlandı.
- İndi onların hamisinin öz ev-eşiyi var. Neçəsi vəzifə sahibidir.
- Əmirşah müəllimi xatırlayırlarmı?

– Bəs necə? Tez-tez ona məktub yazır, telegram göndərir-lər. Arabir yay aylarında gəlib baş çəkirlər. Keçən yay bizə bir neçə ailə qonaq gəlmişdi. Boruları da Əmirşah ondan sonra gətirib. Direktor paxillliğindən bilmirdi neynəsin. Yaman cılız adamdır.

Səhər tezdən Aydan məktəbə yollananda birinci dərs artıq başlanmışdı. O, müəllimlər otağına keçib salam verdi, gəlişinin məqsədini bildirdi.

– Belə əhəmiyyətsiz məsələdən ötrü bir belə yol gəlmisiniz? – deyə direktor Şahbaz müəllim təəccübəndi.

– Əhəmiyyətsiz məsələ nəyə deyirsiniz? Yaşlı bir adamı bədxahlıqda təqsirləndirirlər, etdiyi yaxşılığın müqabilində “çox sağ ol” eşitməkdənən oğurluqda günahlandırırlar, siz buna əhəmiyyətsiz məsələ deyirsiniz?

– “Çox sağ ol” naminə adam oğurluq etməlidir? – direktor hırsınlı.

– Nədən bilirsiniz ki, borular oğurluqdur?

– Mən bilmədiyim şeyi demərəm.

– Siz də belə fikirləşirsiniz? – Aydan müəllimlərə müra-ciət etdi.

– Bəli, – 22-23 yaşlarında bir qadın cavab verdi.

– Axı Əmirşah müəllim boruları şəxsi ehtiyaclarından ötrü yox, kənd yollarını təmir etdirməkdən ötrü gətirib.

– Dəxli yoxdur, oğurluq oğurluqdur, – direktor onun sözünü kəsdi.

Tənəffüs də Aydan direktorun icazəsi ilə onuncu və doq-quzuncu sinif şagirdlərini bir otağa yığıdı.

– Uşaqlar, xahiş edirəm mənə Əmirşah müəllim barədə danışasınız.

Uşaqlar elə bil bunu gözləyirdilər. Bir-birinin sözünü kə-sə-kəsə onun yuxarı sinif şagirdlərinin köməyi ilə iki hektar səhədə meyvə tingliyi salmasından, məktəb başında səliqə-

sahman yaratmasından, kəndarası yolları təmir etməsindən söhbət açıdılar.

– Şahbaz müəllimin Əmirşah müəllimi oğurluqda günahlandırdığını bilirsinizmi?

Aydanın sualından sonra otağa sükut çökdü. Bir xeyli heç kəs dinmədi.

– Nədi, müəlliminizin haqlı, yoxsa haqsız ittiham olunduğunu ayırd elə bilmirsiniz?

Yenə heç biri cavab vermədi. Aydan qabaqdakı partada oturmuş qırırm saçlı, ala gözülü qızı yaxınlaşdı:

– Əmirşah müəllim oğurluq edə bilərmi?

– Heç vaxt! – Qız bunu qətiyyətlə dedi.

– Sən necə fikirləşirsən? – Onun arxasındaki oğlandan soruşdu.

– Əmirşah müəllim qədər təmiz adam tapa bilməzsınız, – deyə oğlan cavab verdi.

– Bəs bunları bilə-bilə niyə onu müdafiə etməmisiniz?

Yenə sükut çökdü. Aydan başa düşdü ki, uşaqlar onun suallarına cavab vermək istəmirlər, daha doğrusu, nədənsə ehtiyat edirlər.

Sonra o, müəllimlər otağında söhbəti davam etdirməyə çalışdı, lakin burada bir şey alınmadı.

Günorta sovxozen idarə binasına yollandı. İçəridə beş-al-tı kişi oturmuşdu. Aydan salam verib onlarla görüşdü. Sovxozen direktoru Şahbaz müəllimə elə oxşayındı ki, elə bil bir almanın iki yerə bölmüşdülər.

– Abbasla Şahbaz əkiz qardaşdırılar, – deyə ona əvvəlcə-dən məlumat vermİŞdilər.

Aydanın Əmirşah müəllimlə maraqlandığını eşidəndə Abbas həvəslə söhbətə başladı:

– Əmirşah müəllim hamımızın ağsaqqalıdır. O, bu kənddə çox adama dərs deyib. Mənə də, Şahbaza da qələm tutmağı

o öyrədib. Savadlı, insaflı müəllimdir. Amma bir nöqsanı var ki, yaman şöhrətpərəstdir. Özü haqqında tərif eşitməyi xoşlayandır. Elə bilirsiniz boruları kənd yollarının rahatlığı üçün gətirib? Bunu ona görə eləyib ki, camaat onun haqqında xoş sözlər desin, adını hörmətlə çəksin. Yoxsa bu qədər yolu gedib o cür əzab-əziyyətə qatlaşmadı.

Direktor Aydana sinayıcı nəzərlərlə baxdı:

– Dünən evini gördüz də! Bir həsirdir, bir Məmmədnəsir. Elə bilirsiniz imkanı yoxdur? Məktəbdə hamidan çox pul alır. Di gəl ki, ya meyvə tingləri alacaq, ya hasar düzəltirəcək, ya nə bilim nə edəcək. Təki onu tərifləsinlər. Amma ağıllı adam olsa fikirləşər ki, evdə bir çətən külfətim var, onlara əyin-baş düzəldim, evə lazımı şey-şüy alım. Daha bunun kimi yox da. Özü də bir işi görməzdən əvvəl gəlib idarədə bir adamla məsləhətləşən də deyil. Camaatda belə bir fikir oyatmaq istəyir ki, direktor heç bir iş görmür.

Aydan özünü sual verməkdən saxlaya bilmədi:

– Niyə Əmirşah müəllimi sevmirsiniz?
– Kimi nəzərdə tutursunuz?
– Siz iki qardaşı. Niyə onun elədiyi yaxşılıqları pislik, xeyirxahlıqları isə bədxahlıq kimi qələmə verməyə çalışırsınız? Başqaları belə adamı bir az da həvəsləndirər ki, kənd üçün iş görsün, sizsə qol-qanadını insafsızcasına qırırsınız. – Aydan bunları incik tərzdə dedi. O, özünü tanımadığı, heç vaxt görmədiyi, səsini eşitmədiyi həmin yaşlı, bir ayağı şıkəst adamın yerində təsəvvür edirdi.

– Qardaşımı deyə bilmərəm, amma xahiş edirəm mənim haqqımda elə fikirləşməyəsiniz. Əmirşah müəllimin mənə nə istisi-soyuğu var? Heç mən onların işinə qarışmırıam. Qoy nə istəyir eləsinlər.

– Elə bilirsiniz qarışmamağınız düzdür? Axı o, sizin müəlliminiz olub, heç olmasa bunun xatirinə qardaşınıza mane olaydız ki, prokurorluğa yazmasın.

– Mənim işim-gücmə başımdan aşır, elə bilirsiz vaxt tapa bilirəm?

Bir xeyli söhbətdən sonra Aydan idarədən çıxdı. Bayırda bir qarı dayanıb ona tərəf baxırdı.

– Nənə, mənə sözün var?

– Bala, sən Bakıdan gələn jurnalistsən?

– Hə.

– Onda gedək mənimlə, sənə sözüm var.

Aydan dinməzçə onun yanına düşdü. Bir xeyli yol gedəndən sonra alçaq tavanlı bir evin yanında ayaq saxladılar. Qarşı həyət qapısını açıb Aydanı içəri buraxdı, sonra isə özü onun dalınca içəri girdi. Aydanı evə yox, həyətə apardı. Burada səliqə ilə yığılmış odunu ona göstərdi:

– Bunları görürsənmi, bala? – deyə soruşdu. – Əmirşahın işidir. – Sonra o, həyətin tən ortasındakı ot tayasını göstərib:

– Bunu da mənimcün o gətirtdirib. İdarəyə gedib-gəlməkdən ayaqlarım qabar oldu, amma direktor mənə maşın vermədi ki, gedib otumu, odunumu gətirim. Əmirşah bircə günün içinde məktəb uşaqlarını başına yığıb mənimcün bu işləri gördürüdü. Allah onun ömrünü uzun, balalarının canını sağ eləsin. Bununla düz üçüncü ildir Əmirşah köməyimə çatır. Neynim, bala, daha gücmə-qüvvəm tükənib. Qocam rəhmətə gedəndən köməksiz qalmışam.

– Uşaqlarınız yoxdur? – Aydan ehtiyatla soruşdu.

– Yox, bala. – Qarı dərindən ah çəkdi. – Müharibə vaxtı bir kimsəsiz uşaq götürüb saxladım, amma on beş yaşına çatanda bir neçə günün içinde şam kimi əriyib yox oldu. Ondan sonra ürəyim başqa uşağa qızmadı.

Qarşı sözlərinin Aydanı kövrəltdiyini görüb tez söhbətinin səmtini dəyişdi:

— Keç içəri, bala, — deyib onu evə dəvət elədi. Amma Aydan bu balaca otaqda qərar tuta bilmədi. Tənhalıq, kimsəsizlik havası divarlardan, tavandan, döşəmədən süzülürdü. Onun ürəyi qısıldı, bu yalqız qarının halına acıdı, ona təsəlli vermək, ürəyini ovutmaq, nə isə xoş söz deyib könlünü almaq istədi, amma heç nə deyə bilmədi, belə sözlər tapılmadı. Eləcə, qarını qucaqladı, sonra isə onunla sağollaşıb evdən çıxdı.

Məktəbin yanında bir dəstə qız deyəsən onu gözləyirdi.

— Aydan xanım, istəyirik sizə bir şey göstərək, — deyə bayaqqı qıvrımsaç qız dilləndi. — Amma kəndin yuxarı başındadır, yorulmasanız sizi apararıq.

— Gedək, gedək, belə gözəl yerdə yorulmaqmı olar? — Aydan sevinclə cavab verdi.

Onlar dar küçə ilə kənd yuxarı getməyə başladılar. Bir azdan evlər qurtardı, ağaçlıq başlandı.

— Bura tutluqdur. Bizim tərəflərdə tut yetişdirmək çətin işdir, axtarsan bu zonada iki-üç ağaç tapmazsan. Ancaq Əmirşah müəllim burada 10 növ tut yetişdirib. Deyir ki, əsl kasıb malıdır, qoy kənd uşaqları bir ay doyunca yesin. Özü də, bütün rayonda tut qurtaranda burada təzə yetişməyə başlayır.

Siddiqə söhbətçil qıza oxşayırıdı, rəfiqələrinə imkan vermədən danışırıdı.

— Buralar yazda elə gözəl olur ki! Nə olar, bir dəfə ezməyyət götürüb bu tərəflərə gəlin. Bülbül, kəklik, turac səsindən qulaq tutulur, buralarda elə çiçəklər açır ki, bəlkə ömrünüzdə elələrini görməmisiniz. Bu ərazi kəndimizin ən səfalı yeridir. Bilirsiz nəyə görə? Burada qəribə bir çeşmə vardı, suyunu içdikcə içmək istəyirdin, ətrafi

yarpızla, lilparla, su süsəni ilə dolu olurdu. Keçən il Əmirşah müəllim hamımızı yiğib bura gətirdi. Köməkləşib çemənin üstünü hördük. Uşaqlarla məsləhətləşib üstünə “Əmirşah bulağı” sözlərini yazmaq isteyirdik, bundan xəbər tutanda elə incidi ki! Amma camaat onsuz da ona “Əmirşah bulağı” deyir. Sözümüz canı var. O bulaq səhbəti çıxandan Şahbazla Abbas qardaşları düşüblər kişinin üstünə, ona göz verib işiq vermirlər. Gündə bir şey fikirləşib qanını qaraldırlar. Boru səhbəti də o vaxtdan düşüb. Özləri camaat üçün bir qara qəpiklik iş görən deyillər, di gəl ki, elə paxıldırlar!

Onlar dizə çıxan qara-bata bulaq başına çatdırılar.

O gün günortadan xeyli keçənə kimi Aydan çox adamla görüşüb səhbət elədi, Əmirşah müəllim haqqında çox şey eşitdi. Onun evində nahar edəndən sonra nəhayət, Səlimlə yola düzəldi.

– Yaman yoruldun, – yolda Səlim sükutu pozdu.

– Nə danışırsan? Belə səfərlərdən yorulmaq olar? Əksinə, bütün yorğunluğum keçib getdi.

– Tez-tez səfərə çıxırsan?

– O qədər də yox.

– Könüllü gedirsən, yoxsa məcburən?

– Hər ikisindən olur. Amma düzü, mən ezamiyyətləri xoşlayıram, belə səfərlərdən adam çox şey öyrənir. Nahaq yerə demirlər ki, yüz dəfə eşitməkdənsə bir dəfə görmək yaxşıdır.

– Bir şey yazacaqsan?

– Əlbəttə.

– Maraqlı işin var, – Səlim bunu səmimi dedi.

– Hə, mən öz işimi çox sevirəm. Hərdən fikirləşirəm ki, görəsən jurnalist olmasaydım, neynərdim, axı ayrı heç nə bacarıram. Bəs sən nə işdə çalışırsan?

– Mexanizatoram, traktorçuluq edirəm, otbiçən maşında işləyirəm, taxıl biçirəm.

– Sənin işin də maraqlıdır.

Qala kəndinə hava qaralmamış çatdlılar. Enisi enmək yoxusu qalxmaqdan, aşırımları aşmaqdan qat-qat asan idi. Ona görə də Aydan yorğunluq hiss etmirdi. Onları qarşılamaq üçün idarə binasından çıxan direktorun təkidlərinə baxmayaraq, Aydan şəhərə getmək istədiyini bildirdi.

* * *

Aydan hələ də son səfərinin təəssüratı altında idi. “Mənəviyyat” rubrikası ilə yazdığı ocerkini ezamiyyətdən qayıdan kimi aparıb redaktora təqdim etmişdi. Səbrsizliklə onun haçan dərc olunacağına gözləyirdi. Amma üstündən bir həftəyə yaxın vaxt keçməsinə baxmayaraq, hələ də yazıcıdan xəbərətər yox idi. “Yəqin daha vacib materiallar var, hələ verə bilmirlər” – deyə ürəyində özünə təskinlik verməyə çalışırdı. Lakin bir həftə on gün oldu, sonra bir ay keçdi, amma bir xəbər çıxmadı. Nədənsə bu dəfə ocerkinin taleyi ilə maraqlanmaq istəmirdi. Ona elə gəlirdi ki, gedib redaktordan xəbər alsa, nə isə, xoşagəlməz söz eşidər, soruşmaq ona düşməz.

Bir dəfə Elman ona dedi:

– Başa düşə bilmirəm, redaktor niyə sənin yazılarını problemə döndərir. Elə yazıları bircə gün də saxlamazlar. Oxucu qəzətdə ancaq o cür məqalələr axtarır, özü də şikayətçinin tələbi ilə gedib məsələni araşdırırsan, həqiqəti üzə çıxarısan.

Bunları eşidəndə Aydanın narahatlığı birə-on qat artdı. Amma səbrlə məsələnin nə ilə bitəcəyini gözləməyə başladı.

Üstündən xeyli keçmişdi ki, redaksiyaya bir ağsaqqal gəlib Aydanı soruşdu. Görkəmindən, ayağını çəkməyindən Aydan başa düşdü ki, bu, Əmirşah müəllimdir. Sevinclə onunla görüşüb stul çəkdi, hal-əhval tutub arvadını, uşaqlarını, kənd camaatını soruşdu.

– Maşallah, hamını tanıyırsınız. – Əmirşah müəllim gü-lümsədi.

Aydan yazidan necə söhbət açacağını bilmirdi. Amma uzaq yoldan gəlmış bu adama nə isə xoş söz demək lazım idi.

– Gələn kimi yazınızı redaktora təqdim eləmişəm, amma hələ dərc olunmayıb, – Aydan günahkarasına gülümsədi.

– Dərc olunmayacaq da! – Əmirşah müəllim bunu elə dedi ki, Aydanın ürəyi sıxıldı.

– Niyə elə fikirləşirsiniz?

– Maarif şöbəsinin müdürü məni yanına çağırtdırmışdı. O, mənə acıq verə-verə dedi ki, məqalə çıxıb eləməyəcək, Qabilnən danışmışam.

– Nə danışırsınız, Əmirşah müəllim? Qabil müəllim redak-siya məsələlərini kənar şəxslərlə həll edən adam deyil, hər deyilənə inanmayın. Görərsiniz, iki-üç günə məqaləm dərc olunacaq. – Aydan əslində bu sözlərlə müsahibindən çox özünü arxayınlasdırmaq istəyirdi. Birdən yadına Muradla bağlı əhvalat düşdü. Bir az əvvəlki qətiyyəti azaldı, onun yə-rini anlamadığı, baş çıxara bilmədiyi nə isə qəribə bir hiss tutdu. Bu hiss onu elə acız, elə köməksiz etdi ki, qətiyyəti bir anda itdi. Amma qəhrəmanın yanında özünü iradəsiz göstər-mək istəmədi.

– Aydan, qızım, gəldim ki, sənə razılığımı bildirim, bili-rəm ki, yazı dərc olunmayacaq. Amma sən ki, qışın o tufanında, qiyamətində at belində kəndimizə gəlib çıxdın, evim-də bir stəkan çay içdin, camaatdan həqiqəti öyrəndin, mənə bu da bəsdir.

O, Aydanın əlini bərk-bərk sıxdı, Elmanla, Hüseyn müəl-limlə vidalaşıb getdi.

Bir azdan Aydan redaktorun yanına getdi.

– Yazımın taleyini öyrənməyə gəlmişəm, – dedi.

– Otur görüm, nə var, nə yox? – Qabil müəllim onunla həhval tutdu. Aydanın könülsüz halda cavab verdiyini görüb stolunun gözündən bir yazı çıxartdı. Sınayıcı nəzərlərlə ona baxıb:

- Son vaxtlar qələmin zəifləyib, – dedi.
- Başa düşmədim.
- Özünə qarşı tələbkarlığı azaltmışan, əvvəllər maraqlı yazılarla çıxış edirdin, indi başdanötürmə eləyirsən.
- Əksinə, son vaxtlar mən daha yaxşı yazmağa başlamışam. Əvvəlki məqalələrimi indi bəyənmirəm. Onları məcburiyyət üzündən hazırlayırdım, indikiləri isə ürəyimin hökmü ilə.
- Hissə qapılırsan.
- Ola bilər, – Aydan mübahisəni uzatmaq istəmədi.
- Son yazın da zəifdir, faktları atüstü götürmüsən, məqaləni qəhrəmanının üzünü görmədən qələmə almışan.
- Bu, elə mövzudur ki, qəhrəmanı görməyə ehtiyac yox idi.
- Bir faktı tamam təhrif etmişən – ayağının şikəst olmasına deyirəm. Deyirlər Əmirşah şorgöz kişi olub, bunun üstündə döyülbə, o vaxtdan da ayağını çəkir.

Aydan eşitdiklərinə inanmadı, pərtlikdən rəngdən-rəngə düşdü, elə bil bu təhqiqramız sözlər onun ünvanına deyilmişdi.

- Heç sizdən gözləməzdəm! – O, bunları hirsindən boğula-boğula dedi.
- Mən bunları havadan demirəm, rayon maarif şöbəsinin müdürü bu barədə redaksiyaya rəsmi sənəd göndərib.
- Deməli, Əmirşah müəllimin dedikləri düz imiş. İndicə o, mənə deyəndə ki, yazı çıxmayacaq, inanmamışdım.
- Əmirşah redaksiyaya niyə gəlmışdı? – Bu dəfə redaktor özündən çıxdı.

– Necə yəni niyə gəlmişdi? Redaksiya oxucular, şikayətçilər üçün deyil? O da onlardan biri kimi məktubunun taleyi ilə maraqlanırdı.

– Bəs nə bildi ki, onun haqqında yazmışan?

– Mən dedim.

– Redaksiyanın sirlərini kənara çıxarmağa sənə kim icazə verib? – Redaktor hücumu keçmişdi. Bu, onun tanış üsulu idi.

– Əvvəla, bağça uşağına da məlumdur ki, bu, sərr deyil. Redaksiya-şikayətçi məsələlərində nə sərr ola bilər? İkincisi, sırri özünüz faş eləmisiniz. Sizinçün redaksiyanın mövqeyindənsə Elxan Əkbərovun rəyi daha qiymətlidir. Mən artıq buna əmin oldum. Xahiş edirəm, yazıımı mənə qaytarasınız.

– Xeyr, redaktora verilən yazılar geri qaytarılmır.

– Nə olar, canınız sağ olsun, qaytarmayın.

Aydan qapını elə zərbələ çırpdı ki, divardan bir parça suvaq qopub yerə düdü. Arxadan redaktorun qışqırığı eşidildi:

– Qapını yavaş ört, ərköyünlüyü evində edərsən.

Aydan üzü pörtmüs halda içəri girəndə şöbədəkilər başlarını qaldırıb diqqətlə ona baxdılar. Aydan pərtliyini gizlətməyə çalışaraq heç nə olmamış kimi keçib yerində oturdu. Qələmini götürüb redaktorun adına ərizə yazdı: “Tutduğunuz mövqə ilə razılaşmadığımı görə işdən çıxıram”. Sonra isə adəti üzrə “reportajına” keçdi:

– Hə, yoldaşlar, Aydan uzun sürən mübarizədən sonra təslim olub geri çəkildi və işdən çıxmaq qərarına gəldi.

Hamı təəccübələ ona baxır, amma sual verməyə heç kəs ürək eləmirdi. Sükutu yenə Aydan pozdu:

*Əziziyəm qalasız,
Şəhər olmaz qalasız,
Mən ki, getməli oldum,
Siz sağlıqla qalasız.*

– Xeyir ola, hara belə? – deyə Hüseyin müəllim narahat oldu.

– Evə.

– Niyə axı?

– İşdən çıxıram, hörmətli şöbə yoldaşlarım, həmişəlik gedirəm.

– Olmaya yenə sözləşdiz? – Elman soruşdu.

– Bəli, Elman müəllim, sözləşdik, amma bu, sonuncudur.

Daha redaktorun əlində oyunaq olmaq istəmirəm.

– Qəti qərara gəlmisən?

– Əlbəttə, bu da ərizəm, indi katibəsinə verəcəyəm. Di sağ olun. Kimin xətrinə dəymışəmsə, üzr istəyirəm.

Elman yerindən durub nəsə demək istədi, amma Aydan ona imka vermədi:

– Lazım deyil, heç nə eşitmək istəmirəm. Artıq öyünd-nəsihət eşidən yaşım çoxdan keçib. Mən özüm yaxşı məsləhət verə bilərəm. – Aydan paltosunu, çantasını götürüb otaqdan çıxdı.

O, ərizəni katibəyə verib redaksiyanın dəhlizindən tələsik keçərək küçəyə çıxdı. Heç kəsi görmək istəmirdi. Bu saat ən çox qorxduğu o idi ki, tanışlarından kiməsə rast gələr, onunla səhbət etməli olar. Söz deyib, söz eşitməyə taqəti yox idi. Həmişə getdiyi yolla yox, beşmərtəbəli binaların arası ilə yeriyirdi. Ürəyində qəribə bir boşluq yaranmışdı, heç nə haqqında düşünə bilmirdi. Elə bil köksündən ürək yox, iri bir şar asılmışdı, həmin şarın içi hava ilə dolu idi, qəfil hərəkətdən partlaya bilərdi. Aydan elə bil bu qəfil təhlükənin qorxusu ilə yaşayırırdı, ayrı heç nə haqqında düşünmür, düşünə bilmirdi. İçərisindəki şar partlayarsa, onun nə cür ağrı verəcəyi fikri bu saat onu yaman məşğul edirdi. Məşhur multfilməki Vinni yadına düşdü, dodağı qaçıdı. “Bəlkə bu saat mən Vinniyə oxşayıram?” – deyə fikirləşdi. Nədənsə ona elə gəlirdi ki, eynilə Vinni kimi üfürülüb, onun kimi şişmandır və mütləq boşalmalıdır.

Adamsız sakit küçələrlə yavaş-yavaş yeriyirdi, hara getdiyi, niyə getdiyini anlamaq halında deyildi. Amma ayaq saxlamaq, dayanmaq, hərəkətsiz qalmaq olmazdı.

Universitet binasının yanından keçib Akademiya bağına qədəm qoyan kimi elə bil ayrı aləmə düşdü. Bakıda hər yerdə sərt qış havası olduğu halda, burada baharın nəfəsi aydın duyulurdu. Adlarını bilmədiyi və ömründə ilk dəfə səslərini eşitdiyi saysız-hesabsız quşlar səs-səsə vermişilər.

Bu bağda gəzişməyi Aydan çox xoşlayırdı. Çünkü buranın hər ağacında, hər kolunda Nəsir müəllimin ayaq izləri, əllərinin hərarəti hiss olunurdu. “Sibir gözəli” adlanan, çəhrayıya çalan iri ağ çiçəkləri olan bu iri kol Bakıda yazda çiçəkləyən ilk bitki idi. O, açanda gözəlliyyindən və ətrindən doymaq olmurdu. Hami bilirdi ki, Nəsir müəllim onu haradansa tapıb gətirib. “Sibir gözəlini”n həmişəyaşıl yarpaqları arasından sırgalanan çəhrayı göncələrini görəndə Aydanın do-dağı qaçıdı: “Beş-on günə açacaq,” – deyə düşündü. Onun yanındakı daş çəpərin üstünü örtmüş bitkinin üstü də qönçələrlə dolu idi. İki il əvvəl Nəsir müəllim onları ekəndə Aydan tamaşa edirdi. Onun sözlərini xatırladı:

– Bu gülün çətin adı var, ona görə də mən onu “daş çiçəyi” adlandırmışam. Bir ildən bütün bü daşların üstünü örtəcək, özü də elə gözəl açacaq ki, gəl görəsən.

Doğrudan da, bir il keçməmiş Nəsir müəllimin dedikləri düz çıxdı. “Daş çiçəyi”nin gözəl qırmızı salxımlarının tamaşasından doymaq olmurdu.

Aydan çiçəklərin yanından ötüb Akademianın arxasına keçdi. Nəsir müəllimin məşhur meyvə bağı burada idi. Onun necə yarandığını Aydan yaxşı xatırlayırırdı. Bura əvvəllər daş-kəsəklə, tör-töküntü ilə dolu yer idi. Nəsir müəllimin oranı səliqə-sahmana salmaq, sonra isə meyvə bağına çevirmək istədiyini eşidəndə çoxu onu bu yoldan çəkindirməyə, vaxtını

bu işə sərf etməməyə çağırıldı. Amma o, heç kəsə qulaq asmadı. Bir neçə ay təkbaşına həmin ərazidə təmizlik işi apardı, sonra isə oranı başdan-başa bellədi.

Daşlı-kəsəkli sapsarı torpağı belləmək çox çətin idi. Amma o, şövqlə işləyirdi. Sonra haradansa peyin gətirdi, torpağı ilk tingləri basdırıldı, uşaq kimi onların qulluğunda durdu. Növbəti il Bakıda görünməmiş şiddətli külək əsdi, körpə tinglərin çoxu tən ortadan qırıldı. Amma bu, Nəsir müəllimi həvəsdən salmadı. Sınmış tinglərin yerinə o, yenilərini əkdi. İki-üç ildən sonra bura Akademianın işçilərinin sevimli istirahət yerinə çevrildi. Bağban tez-tez onları şaftalıya, gilasa, qaysiya qonaq edirdi. Sonra hamı bu kiçik botanika bağının varlığına öyreşdi. Ağaclar ərsəyə gəlib, bar verməyə başlayanda isə onu bağbanlıqdan azad elədilər. “Bu haçan olmuşdu?” – Aydan xatırlamağa çalışdı. – “Hə, keçən il. Belə-bələ işlər”.

Çoxdan dostluq etdiyi, tez-tez gülçülüyə dair məsləhətlər aldığı bu yaşlı adama birdən ürəyi yandı. Bu qədər əziyyəti, zəhməti müqabilində quruca “çox sağ ol” da eşitməyən, əksinə, sevimli işindən uzaqlaşdırılan bu qəribə dünyalı mehriban adamı heç vaxt bədbin görməmişdi. Ən kədərli, dün-yadan küsgün vaxtında da üzündən gülüş əskilməzdi. Aydan onun bu nikbinliyinə heyrət edirdi. Çoxu bilmirdi ki, o, olduqca həssas adamdır, hər şeyi ürəyinə salandır. Amma Aydan onu yaxşı tanıydı, bu yaşlı adamlı söhbəti tuturdu.

Birdən Aydanın ağlına qəribə fikir qəldi: “Nəsir müəllim haqqında yazacağam. Bu, adı yazı olmayacaq, hamının tanıdığı adamın heç kəsə bəlli olmayan xasiyyətlərini, vərdişlərini, ürəyinin hiss və duyğularını açıb göstərəcəyəm. Misal üçün, yazını belə başlamaq olar. “İlk dəfə adamlı tanış olanda onun ömür yolu hamar, aydın görünür. Fikirləşirsən ki, insandır, hamı kimi yaşayır, hamı kimi onu da gün qızdırır,

yağış isladır. Lakin elə ki, onu söhbətə tutursan, danışdırırsan, heyrət edirsən ki, nə qəribə adamdır. Özünə bağışlaya bilmirsən ki, onu niyə gec kəşf etmişən. Enişli-yoxuşlu ömür yollarına niyə bu vaxtadək bələd olmamışan. Lakin bir təsadüf səni onunla tanış edir və bu təsadüfə minnətdar olursan...”

Aydan gələcək yazısına yaman aludə olmuşdu...

* * *

Pilləkənlərin başında oturub onu gözləyən Muradı görəndə özünü elə itirdi ki, nə edəcəyini bilmədi. Salam versinmi, verməsinmi? Onu dindirsinmi, yoxsa etinasızlıqla yanından ötsünmü? Ağır-ağır, yorğun halda qalan pillələri qalxdı, kədərlə Muradı sözüb onun yanından keçdi, qapını açıb içəri girdi, amma arxasında onu örtmədi.

Bir azdan Murad da içəri keçdi, təklif gözləmədən paltonu, çəkmələrini soyundu. Oturmağa cürət etmirdi, özünü narahat hiss edirdi. Aydan adəti üzrə gedib çay qoydu, sonra isə televizoru yandırıb divanda özünə yer elədi. Murad stol arxasında əyləşdi. Bir-birinin üzünə baxmamağa çalışırdılar, hərdən nəzərləri toqquşanda gözlərini yayındırırdılar. Bir xeyli beləcə, kəlmə kəsmədən, ağır, üzücü sükut içinde televizora tamaşa etdilər.

Mətbəxdən qaynayan çaydanın fit səsi gələndə Aydan ciyinlərindən ağır yük götürülmüş kimi yüngülləşdi, çay dəmləməyə getdi. Həmişəki kimi tez-tələsik yox, səbrlə, yavaş yavaş dəm çaynikini qaynar su ilə yaxalayıb içinə quru çay atdı, üstünə su alıb dəmirin üstünə qoydu. Çay yarpaqları tamam açılıb suyun üzünə yiğilanda çaynikin içinə 4-5 mixək atıb onu dəmirin üstündən götürdü. Sonra konfet, mürəbbə çıxartdı, stəkanlara çay sözüb podnosa yiğdi. Bu işləri tələsmədən edirdi ki, vaxt udsun, düşünməyə, qərar çıxarmağa

imkan əldə etsin. Amma heç nə barədə düşünə bilmirdi, fikirlərini cəmləyib bir nöqtədə birləşdirməyə taqəti yox idi. Saata baxdı: mətbəxə girməyindən cəmi 10 dəqiqə keçirdi. Rezin kimi dartıb uzatmağa çalışdığını zaman ona məhəl qoymadan adı yerişi ilə yeriyirdi.

Çayı Muradın qarşısına qoyub onunla üzbəüz oturdu. Onlar səssizcə, bir-birinin üzünə baxmadan çay içir, sükutu pozmağa ürək eləmirdilər. Elə bil birinci danışana cəza veriləcəkdi. Birdən Murad içdiyi çayı boğazından ötürə bilmədi, elə udqunu ki, otağın sakitliyində bu səs aydın eşidildi. O, bundan utanıb qıpçırmızı oldu.

Aydanın yadına uşaqlığı düşdü. Qardaşı Etibar yaman çayxor idi. Amma həmişə onu elə hortultu ilə içirdi ki, Aydan hirslənib özündən çıxırdı. Hər dəfə bunun üstündə dalaşırdılar. Bir gün Etibar yenə adəti üzrə özünə çay süzmişdi, amma qorxusundan onu kiçik qurtumlarla, səssiz içirdi ki, bacısı özündən çıxməsin. Bayaqdan heç bir qəbahətə yol verməyən Etibar birdən özündən asılı olmadan bərkdən “qurt” elədi və bu hərəkətindən elə pərt oldu ki, onun qəribə təşvişinə Aydan qəhqəhə çəkdi. Sonra Etibar da ona qoşuldu. O qədər güldülər ki, səsə anası ilə atası durub gəldi.

– Nə olub, niyə gülürsüz? – deyə sorusanda Aydan səbəbinə demək istədi, amma gülməyini heç cür saxlaya bilmədi. Sonra Etibar sözə başladı, ancaq o da uğunub getdi.

– Ay sizi, çöpə gülənlər! – deyib anası ilə atası qayıdır getdi. Bacı-qardaş isə hələ də gülməklərini saxlaya bilmirdi.

Sonralar hər dəfə bu əhvalat yadlarına düşəndə gülməkdən qəşş edirdilər. İndi Muradın bərkdən udqunması yadına həmin hadisəni saldı, onun üzünü təbəssüm bürüdü. Sifətin-dəki bu xoş dəyişiklik Muradın nəzərindən yayınmadı, amma o, dinməyə, nə isə soruşturmağa ürək eləmədi.

Aydan stəkanları podnosa yiğib mətbəxə apardı, burada bir xeyli ləngidi. Onun gəlib çıxmadığını görən Murad yerindən qalxıb dalınca getdi. Arxadan Aydanın ciyinlərini qucaqlayıb özünə tərəf çəkdi. Aydan nə dartındı, nə də müqavimət göstərdi. Beləcə, bir xeyli səssizcə dayandılar. Sonra Aydan onun əllərini aralayıb otağa keçdi, güllərini sulamağa başladı. Murad bir xeyli onu sözündən sonra qrafını əlindən alıb stolun üstünə qoydu, əlindən tutub divanda, yanında oturdu.

— Söz vermisən ki, məni dindirməyəcəksən? — deyə soruşdu.

— ...

— Niyə danışmırsan? Mənə əzab verməkdən xoşun gəlir?

Aydan kədər dolu gözlərini ona zillədi, amma heç nə demədi. Murad Aydanın əllərini əllərinin içində sıxdı, sonra isə dodaqlarına sarı apardı. Aydan bundan kövrəldi, amma özünü tox tutmağa, ağlamamağa çalışdı. Birdən-birə ona doğma olmuş, dəlicəsinə vurulmuş, sonra isə bu qədər yadlaşmış bu adamın yanında indi özünü qəribə hiss edirdi. Həm onu sevirdi, həm nifrət edirdi, həm burada olmasına sevinirdi, həm yanında oturması onu sıxır, əzab verirdi. Həm getməyini istəyir, həm də gedəcəyindən qorxurdu.

Bu ikili duyğuların, bir-biri ilə ziddiyət təşkil edən, onu haldan-hala salan hissələrin caynağında çırpınır, öz qərarsızlığından, qətiyyətsizliyindən hirslənirdi. Muradın yaxınlığı Aydanın bayaqqı biganəliyini, etinasızlığını, bir də varlığının hakim kəsilmmiş sakitliyini əlindən alırdı. Bunu Aydan yaxşı başa düşürdü, anlayırdı ki, bir az da belə otursalar, inadından əsər-əlamət qalmayacaq, o, Muradın nəvazişləri qarşısında mum kimi əriyəcək. Birdən yadına həmin naməlum gözəl qadın düşdü, Muradı onunla bir yerdə təsəvvür elədi.

— Sən məni aldatmışan, sevdiyin qadın ola-ola mənə yalan danışmışan, hissərimlə oynamışan. Dünyada heç kəs buna cəsarət eləməzdi, amma sən etdin.

Aydan bunları qəhərlə dedi. Murad ona etiraz etmək istədi, amma Aydan imkan vermədi:

– Heç nə demə, özünü təmizə çıxarmağa da çalışma, yoxsa gözümdən düşərsən. Bilirəm, məni inandırmaq istəyəcəksən ki, o qadınla aranızda məhəbbət yoxdur, amma lazımlı deyil. Mən hər şeyi bilirəm.

– Nəyi bilirsən axı?

– Sizin bir-birinizi sevməyinizi, tez-tez görüşməyinizi.

– Tez-tez görüşməyimizi bilə bilərsən, amma sevgimizi yox.

– Başa düşə bilmirəm, əgər sevgi yoxdursa, adamlar necə görüşə bilərlər? Heç olmasa yalan danışma. Bu nədir, amorf məhəbbət? – Aydan özündən çıxdı.

– Mən yalan danışmırıam, o qadınla indi də görüşürəm, amma ikimiz də bilirik ki, bu, adı bağlılıqdır, onun əri yoxdur, mənsə subay kişiyəm. Unutma ki, mən uşaq deyiləm, qırxı haqlamışam.

Murad bunları ucadan, az qala qışqıra-qışqıra dedi. Lakin birdən nə fikirləşdi, səsini yavaşıldı.

– Deməli, sən mənim evimdən çıxıb o qadının yanına gedirdin? Məni qucaqlayan əllərinlə onu qucaqlayırdın, məni oxşadığın barmaqlarınla onun saçlarını tumarlayırdın? Məni öpdüyün dodaqlarını onun dodaqlarına toxundururdun? Mən təsəvvür edə bilmirəm, ağlıma sığışdırı bilmirəm, inana bilmirəm ki, bir ürəyə iki sevgi yerləşə bilər, bunu anlaya bilmirəm. – Aydan nə vaxtdan bəri ürəyinə dolmuş incikliyi, ağrı-acını boşaldır, amma bundan yüngülləşmirdi.

– Sakit ol, Aydan, xahiş edirəm, özünü ələ al, məni dinlə, qoy hər şeyi yerli-yataqlı danışım...

– Nəyi yerli-yataqlı danışacaqsan, necə yatdığını? – Aydan qəzəbdən əsirdi. – Xahiş edirəm, çıx get, məni də biryoluq yadından çıxart.

Murad eşitdiklərinə inanmadı.

– Nə danışırsan? Səni yadımdan çıxarırm? Bu hardan ağılna gəldi? Hər şeyi bacararam, hər işi görməyə gücüm çatar, bircə bundan başqa.

– Düz demirsən, yenə yalan danışırsan, daha sənə inanmırəm. Məni sevsəydin, yanımdan çıxıb o qadının yanına tələsməzdin. Onda nə cazibə, nə tilsim varsa, hey ona can atırdın. Mən bunu ilk gəlişindən hiss eləmişəm. İndi bunları xatırlayanda vicdan əzabı çəkirəm. Onda lap dəli kimi olmuşdum, gecə-gündüz sənin haqqında fikirləşirdim, əlim işə yatmadı. Sən gedəndən bir neçə gün sonra rayona sənin iş yerinə zəng çaldım. Mənə dedilər ki, Bakıdan qayıtmamışan. Ürəyimə şübhə toxumu ilk dəfə o gün səpildi. Amma sənə vurulmuşdum, ömrümdə ilk dəfə sevgi alovu başımı dumanlandırmışdım, incimək, küsmək barədə düşünəsi halda deyildim.

İkinci gəlişindən sonra da sən çıxıb gedəndə ürəyimdə bir sıxıntı hiss elədim. Amma bir gün səni o qadınla görəndən sonra hər şeyi anladım. Sizi oğru kimi addımbaaddım izlədim, hətta evə qədər ötürdüm. O gün elə bilirdim ürəyim partlayacaq, bu dərdə dözə bilməyəcəyəm, amma gördüğün kimi hələ yaşayıram, özümə də bir şey olmayıb.

Aydan yanağı boyu axan yaşı əllerinin arxası ilə sildi, özünü ələ ala, iradəsini toplaya bilmədiyinə görə ürəyində özünü danlasa da, hər şeyi açıb dediyinə sevindi. “Qoy aydınlıq yaransın, rahat ayrılaq,” – deyə fikirləşdi. Lakin “ayrılıq” ilk dəfə ağılna gəldi. Bu labüb və zəruri həqiqətin lap yaxında, ondan cəmi bir addımlıqda olduğunu anlamaq çox ağır idi. O, Muradı diqqətlə süzdü. Onun bu baxışları Muradı vahiməyə saldı:

– Niyə mənə elə baxırsan? – deyə həyəcanlandı.

Aydan cavab vermədi.

Murad etiraf etdi:

– Sənin yanında bircə günahım var. O gün bizi izlədiyini görmüşdüm, qəsdən özümü görməzliyə vurmuşdum. Əksinə, sevinirdim ki, bizi ikilikdə görmüsən, səni qısqandırmaq istəyirdim. Elə bilirdim ki, bundan məhəbbətin artacaq, mənə daha möhkəm bağlanacaqsan. Böyük bir səhv etdiyimi sonradan başa düşdüm. O gözəl, sarışın oğlanla səni bir yerdə görəndə isə az qaldım uşaq kimi ağlayım, sənə yalvarım ki, günahımdan keçəsən. Amma yaxınlaşmağa, səninlə kəlmə kəsməyə ürək eləmədim.

– Demək sən məni görmüşdün, eləmi? – Aydan eşitdiklərinə inanmaq istəmirdi. – Demək bilə-bilə ki, arxanca gəlirəm, səni qısqanıram, dərddən üzülürəm, mənə əzab vermək istəyirdin, hə? – Aydan bağırmaqdan özünü saxlaya bilmədi.

– Məni heç kəs belə təhqir etməmişdi.

– Bağışla, Aydan, Allah xatırınə bağışla, keç günahımdan. Günah etdiyimi onsuz da bilirom.

– Yox, səni heç vaxt bağışlamayacağam, özün də bunu bilirom. Biz ayrılmalıyıq. Məni də, telefon nömrəmi də, evimin yerini də yadından çıxaracaqsan. Elə bil bir-birimizi tanımadıq.

– Elə demə, Aydan, – Murad sarsılmışdı, özünü elə itirmişdi ki, nə edəcəyini, Aydanı inadından necə döndərəcəyi ni bilmirdi. Onlar bir xeyli susdular. Aydanın baxışlarından otağa buz soyuqluğu yayılırdı. Murad, nəhayət, qorxa-qorxa soruşdu:

– Qərarın qətidir?

– Əlbəttə! – Bunu Aydan elə dedi ki, Murad başını divanın söykənəcəyinə qoyub gözlərini yumdu. Bir xeyli beləcə səssiz-səmirsiz oturdu. Aydan televizoru söndürüb maqnitofonun düyməsini basdı, otağa həzin musiqi yayıldı.

*Kimlər gəldi, kimlər getdi həyatımdan,
Ən gözəli sənin qədər seviləmədi,
Kimlər gəldi, kimlər getdi...*

Aydan da gözlerini yumdu, divana söykənib həyatının ən şirin, ən doğma anlarını, bir il əvvəl Muradla birgə keçirdiyi gözəl axşamı yüzüncü, ya mininci dəfə xəyalında canlandırdı. O uzaq xatırə ömrünün ən sevdalı çağrı ilə bağlı idi. Həyatında ilk dəfə o gün məhəbbət nəsimi onun üzündə, saçlarında, gözlərinin qarasında, qollarında, əllərində, köksündə, ayaqlarında, bədəninin bütün əzalarında əsmiş, sərxoş adamlar kimi başını dumanlandırmış, onu taqətdən salmış, ürəyini o vaxta qədər duymadığı, varlığından xəbər tutmadığı naməlum duyğularla döyündürmüştü.

O gün Aydan xoşbəxt idi, səadətinin yoluna yenicə qədəm qoyurdu, inanırdı ki, belə sevdalı anları, saatları hələ çox olacaq. Onun yanında qaranlıqda, tər otların üstündə uzanmış, üzündə sırlı təbəssüm olan bu adı adam ona qeyri-adi xoşbəxtlik bağışlayacaq, Aydanın bundan sonrakı həyatı sevgi içində keçəcək. Amma səadətin ömrü həmin yaz nəsimi kim qısa olmuşdu.

“Bir azdan hər şey bitəcək, Murad çıxıb gedəcək və biz bir də heç zaman bir-birimizi görməyəcəyik”.

Aydan gözlərini açıb ondan bir addımlıqda oturmasına baxmayaraq, bir dünya qədər aralı olan Muradin üzünə baxdı. Onun arıqlayıb dəyişmiş sıfəti Aydanı kədərləndirdi. Bir-dən ürəyi titrədi: “Axı onu sevirəm, heç zaman, heç kəsə belə bağlana bilməyəcəyəm. Bəs niyə belə edirəm?”

Bu qəfil fikir onun bayaqkı halını, qətiyyətini, sərtliliyini, hirsini, hər şeyi harasa uçurtdı.

*Kimlər gəldi, kimlər getdi həyatımdan,
Ən gözəli sənin qədər seviləmədi, -*

deyə yanıqlı-yanıqlı oxuyan müğənni onun sinəsinə çalın-çarparaz dağ çəkir, ürəyini oyum-oyum oyur, qarşidan gələn ayrılığın dözülməzliyini indidən ona anladırıdı. Bayaqqı sar-sıntılı həyəcanı keçib getmişdi. O, qorxunc tufandan sonra birdən-birə sakitləşmiş dənizə bənzəyirdi. Məcrasından çıxmış dəlisov dalğalar öz yatağına necə qayıdırısa, Aydanın qəzəbi də beləcə soyuyurdu.

Muradın qəribə sakitliyi, dinib-danışmadan, soyuqqanlı halda öz aləminə dalması onun olan-qalan kinini də əritti. O, Murada yaxınlaşış üzünü onun üzünə toxundurdu. Murad kirpiklərini qaldırıb ona uzun-uzadı nəzər saldı. Aydanın vücu-dunu üzütmə bürüdü, bu üzütməni kəsmək üçün gözlərini onun kirpiklərinə qovuşdurdu.

— Sən mənim bu vaxtacan sevdiyim yeganə adamsan. — Ürəyində dedikləri dilində səsləndi. Sonra isə piçilti ilə əlavə etdi: — Səni sevirəm, dərdindən dəliyəm, amma səni heç vaxt bağışlamayacağam. Eşidirsənmi, heç vaxt!

Aydan başını onun köksünə qoydu. Heç biri dinmirdi, ürəklərinin döyüntülərini aydın eşidirdilər, bu guppultu başlarının üstündən asılmış divar saatının çıqqıltısını batırırdı.

Bir azdan Aydan Muradın əllərindən yapışib onu divandan qaldırıdı:

- Di get.
- Gedə bilmirəm, ayaqlarım getmir.
- Gedəcəksən, dünyada mümkün olmayan heç nə yoxdur.
- Bəlkə fikrini dəyişəsən?
- Heç vaxt!
- Di sağ ol.

Birdən Murad onu qolları arasına alıb bərk-bərk qucaqladı, Aydan müqavimət göstərmədi, gözlərini yumub özünü onun ixtiyarına verdi. Muradın köz kimi qaynar dodaqları

onun üzündə gəzirdi. Nəhayət, Aydan dartinib onun əlindən çıxdı, qapını açıb Muradı güclə çölə çıxardı.

Onlar üz-üzə dayanmışdılar – Aydan qapının bu üzündə, Murad o üzündə. Bir azdan Murad pilləkənlərlə düşüb getdi. Aydan təqətsiz halda qapının ağızındakı ayaqqabıların yanında yerə çökdü.

* * *

Bir həftədən artıq idi ki, Aydan evdən bayırə çıxmırıldı. Əslində gedəsi yeri də yox idi. Dalbadal aldığı iki zərbədən hələ özünə gəlməmişdi. Bir tərəfdən işdən çıxması, o biri tərəfdən isə Muradla son görüşü onun qəlbində dərin şirimplar açmışdı. Evdə heç bir iş görə bilmir, əli heç nəyə yatmadı. Bir həftə əvvəl aldığı yarım kilo çörək yeyilib qurtarmışdı, amma çörək dükanına getməyə halı yox idi. Acliqdan, bir də keçirdiyi həyəcanlardan arıqlamışdı, ayağa duranda başı gicəllənirdi. Bütün günü divanda uzanıb kitab oxuyurdu.

Son zamanlar aldığı, amma mütaliə etməyə vaxt tapmadığı kitabları bir-bir oxuyub başa çatdırırdı. Bu sevimli məşğulliyətindən çıxdan bəri ayrı düşmüşdü. İndi isə həyat ona belə bir fürsəti vermişdi, bu fürsətdən istifadə etmək, oxunmamış kitabları oxumaq ona ləzzət verirdi. Bu əsərlərdəki hadisələrin müxtəlifliyi, qəhrəmanlarının sevinc və kədərləri içində olanda o, indiki çıxılmaz vəziyyətini qismən də olsa unudurdu. Amma əlindəki kitabı başa vuranda son günlərin hadisələri yenidən təsəvvüründə canlanır, onların həyəcanları ilə yaşayırırdı. Növbəti kitabın hadisələrinə öyrəşənəcən çətin olurdu. Elə vaxt olurdu ki, bir abzası, yaxud səhifəni iki-üç dəfə oxuyur, lakin fikri dağınıq olduğundan heç nə başa düşmürdü. Kitabdakı maraqlı səhnələr, dialoqlar ya-vaş-yavaş onu cəlb edirdi.

Uşaqlığı ilə bağlı xatirələr yadına düşdü. Beşinci sinfi bitirənə kimi kitab oxumaqla arası yox idi, səhərdən axşama kimi qonşu uşaqları ilə çöldə oynayar, dərslərini beş-on də-qiqeyə tələsik hazırlayıb başından eləyərdi. Bir dəfə gecə yarısı böyük bacısının hıçqırtısına oyandı. O, çarpayısının içində oturub ağlayırdı.

– Sənə nə olub? – deyə Aydan təəccübləndi.

Amma bacısı cavab vermir, ağlamaqda davam edirdi. Səsə gəlmış anası onun əlindəki kitabı götürüb baxdı.

– Tutunun ölümünə ağlayırsan? – deyə soruşdu. Sonra isə onu ovutmağa başladı.

Səhərisi Aydan bacısından həmin kitabı alıb oxumağa başladı. Bu, Süleyman Sani Axundovun “Qaraca qız”ı idi. Elə maraqlı idi ki, kitabı başa vurana kimi ondan ayrılmadı. Tutunun ölüm səhnəsinə çatanda isə göz yaşlarını saxlaya bilmədi. Evdəkiləri narahat etməmək üçün həyətə düşdü, tut ağacının altında otların üstünə yıxılıb xeyli ağladı. Neçə gün Tutu yadından çıxmadi, gecə yuxuda da o bədbəxt “Qaraca qız”ı görürdü. Şən, dəcəl Aydanın birdən-birə sakitləşməsi, hətta xəyalpərvər olması onda hamını təəccübləndirmişdi.

Həmin hadisədən sonra Aydan mütaliyə bağlındı. Kitab-xanadan maraqlı kitablar alıb getirir, dərslərini tələm-tələsik hazırlayandan sonra onlara aludə olurdu. Yaxşı kitab tapanda çörəyin üstünə yağı-şor yaxar, beş-on alma da yuyardı. Kiçik evdə pəncərədə ayaqlarını yiğib oturar, əvvəlcədən hazırladığı yeməkləri yeyə-yeyə hava qaralıb yazılar görünməz olana kimi oxuyardı.

– A bala, gözlərin xarab olar, bəsdir oxudun, – deyə atası, anası deyinərdi.

Sonralar kitab oxumaq onun ən sevimli məşğuliyyətinə çevrildi. Metroda, avtobusda da əlindən kitab düşmürdü. Amma redaksiyada işə düzələndən sonra o qədər məşğul

olurdu ki, mütaliəyə vaxtı çatmırdı. Həm də qəzet və jurnal-lar, radio və televiziya, üstəlik də səfərləri ona imkan ver-mirdi ki, iki-üç saat dalbadal oturub sevdiyi kitablardan fey-ziyab olsun. Hərdən işdə zarafatla deyərdi ki, bircə ay boş vaxtim olsun, məni heç kəs arayıb-axtarmasın, evdən bayırı çıxmadan, pendir-çörəklə kifayətlənib kitab oxuyaram. İndi belə bir imkan tapılmışdı.

Telefon zəng çaldı: Elman idi.

— Telefonu çıxarmışdin? — dəstəkdə onun yumşaq səsi eşidildi.

— Hə.

— İndi nə əcəb taxmisan?

— Nə bilim.

— Niyə gəlib haqq-həsab pullarını almırsan?

— Hazırdır?

— Çoxdan.

— Onda sabah gələrəm.

— Gözləyirik.

Dəstəyi yerinə qoyanda ürəyi yenidən sıxıldı. Bu neçə il-də öyrəşdiyi, ərk elədiyi, aralarındaki kiçik yaş fərqi nə bax-mayaraq həmişə hörmətini saxladığı, məsləhətlərini dinlə-diyi Elmanın onunla belə soyuq rəftarı, danışmaq xatirinə danışması kefinə soğan doğradı. Ürəyindəki incikliyi, boy-nuna almağa çəkindiyi fikri indi öz-özünə etiraf etməyə məcbur oldu. Bu bir həftədə əslində hər saat, hər dəqiqə qu-lağı səsdə, gözü qapıda olmuşdu.

Ona elə gəlirdi ki, işdən çıxmağı redaksiyada hamını olmasa da, çoxunu sarsıdacaq, onun geri qayıtmmasına çalış-aqlar. Elə bilirdi ki, telefon zəngləri ona dinclik verməyə-cək, rahatlığını əlindən alacaq. Əslində telefonu da buna görə çıxarmışdı. Yox, yox, o, bunu rahatlığının gedəcəyin-dən qorxub etməmişdi. Sədəcə olaraq istəmirdi ki, ondan

telefonla hal-əhval tutsunlar, “başsağlığı” versinlər. “Telefonumun cavab vermədiyini görüb mütləq evə gələcəklər,” – deyə fikirləşirdi, buna qəti əmin idi, inanırdı ki, ona baş çəkəcəklər.

Səbirsizliklə, intizarla qapının döyülcəyini, jurnalist yoldaşlarının hay-küylə içəri girəcəklərini gözləyirdi. Təsəlliyə, xoş sözə ehtiyacı var idi. Amma bir həftə keçmiş, ikinci həftə başlamışdı, onu isə yada salan, xatırlayan olmamışdı. Bunları düşünmək ağır idi. Unudulmağın, yaddan çıxmağın nə demək olduğunu o, indiyə kimi hiss etməmişdi. Belə bir vəziyyətlə rastlaşmamışdı. Amma Elmanın soyuq-qanlı danışığı ona anlatdı ki, həyatda onun rastlaşmadığı, varlığından bu günə kimi xəbər tutmadığı dərdlər var və onlara dözmək asan deyil.

Aydan bu xoşagəlməz fikirləri özündən uzaqlaşdırmaq, yaxşı şeylər haqqında fikirləşmək istədi, amma bacarmadı. Yarımçıq qoyduğu kitabın arxasını oxumağa da həvəsi yox idi. “Aman Allah, bu nədir başıma gəlir? Yəni mən bu qədər pis adamam? Niyə hamı məni tərk edir? Bəlkə doğrudan günahlarım, təqsirlərim çoxdur? Axı özüm-özümü yaxşı tanıya bilmərəm, məni ətrafimdakılar, tanış-bilişlər daha gözəl tanıyırlar.”

Saata baxdı: 16.20. Bu gün gec idi, işə gedə bilməyəcəkdi. Sabaha kimi dözməli idi. İndi onu qarşısızalmaz bir istək işə çəkirdi, haqq-hesabının dalınca getməsi əslində bəhanə idi. İş yoldaşları ilə görüşmək, onun haqqında nə düşündüklərini bilmək, iki-üç xoş söz eşitmək, ən başlıcası isə ona qarşı biganə omadıqlarına əmin olmaq istəyirdi. Ürəyinin dərinliklərində əmin idi ki, bu belədir, özləri qəsdən zəng çılmayıblar ki, düşünməyə, qərar çıxarmağa vaxtı olsun, təkliyin nə demək olduğunu anlasın. Özünə beləcə

təsəlli verə-verə sabahkı günü gözləyirdi. Bu bir həftədə bu qədər səbrsiz, bu cür qərarsız olmamışdı.

Səhər saat 10-da redaksiyaya yollandı. Dəhliz adamsız idi, otaqlardan da səs-səsir gəlmirdi. Bircə maşınbürodan makinaların aramsız tıqqıltısı eşidilirdi. Şöbədə hamı yerində idi. Elman adəti üzrə eynəyini burnunun üstünə endirib kiminsə yazısını redaktə edirdi. Hüseyn müəllimlə Samirin başları səhər qəzetlərini oxumağa qarışmışdı.

— Sabahınız xeyir olsun, mənim sabiq iş yoldaşlarım! — Aydan bacardıqca şən görünməyə çalışdı.

Hər üçü onunla səmimi görüşdü. Sonra xoş-beş, on beş başlandı.

— Deməli işdən gedirsən? — Samir bu sualı elə verdi ki, elə bil soruşurdu: “Səhər çörək yemisənmi?”

— Düz eşitmisiniz.

— Nahaq gedirsən, elə bilirsən iş tapmaq asandır?

Aydan cavab vermedi. Özü ilə gətirdiyi iri yol çantasını çıxarıb stolunun yeşiklərindəki kitabları, dəftərçələri, qovluqları onun içəinə yiğmağa başladı.

— Səndən sonra biz bu otaqda otura bilməyəcəyik, — Hüseyn müəllim bunu deyib otaqdan çıxdı.

— Düz deyir, gözümüz sənə yaman öyrəşmişdi.

— Gözdən eybi yoxdur, təki ürək öyrəşməsin, — Aydan bunu kinayə ilə dedi, amma deyəsən Samir bunu başa düşmədi, ya da özünü elə göstərdi ki, heç nə başa düşmədi. Bir azdan o da bayırə çıxdı.

Otaqda Aydanla Elman qalmışdı. Aydan özünü məşğul kimi göstərir, onun oturduğu tərəfə baxmamağa çalışırdı. Bayaqdan bəri şobə müdürü ağızını açıb ona bircə kəlmə belə deməmişdi. Bu isə Aydanı özündən çıxarırdı. Birdən qəsdən stolun üstündəki qalın lüğəti yerə atdı, sonra isə özünü elə göstərdi ki, guya o, təsadüfən əlindən düşdü.

Elman ayağa qalxıb əllərini cibinə qoydu, otaqda varğəl eləməyə başladı. Sonra Aydana yaxınlaşdı:

– Bilsən sənin gedişinə necə sevinirəm!

Aydan qulaqlarına inanmadı.

– Zarafat etmirəm.

– Demək belə! – Aydan əlindəki kitabçaları əsəbi halda çantasına atdı.

– Hirslənmə, Aydan, mənə qulaq as, ondan sonra özün üçün nəticə çıxar. Əvvəla, bilirəm ki, redaktor sənə qarşı etinasız deyil. Bunu redaksiyada hamı bilir.

– Nə? Nə dediniz? – heyrətdən Aydanın az qaldı dili tutulsun.

– Hə, hamı bundan danışır. Amma kimsə səni təqsirləndirmir, bilirlər ki, ondan zəhlən gedir. Amma hər halda bu cür söz-sov var. İkincisi, Qabil axmaq, səviyyəsiz adamdır. Beləsi ilə işləməkdənsə gedib ayrı yerdə iş axtarmaq yaxşıdır. Bizə baxma, ömrümüzün yarısı burada keçib, sənsə təzə-təzə yaşamağa başlayırsan, vaxtında özünə yaxşı bir redaksiya tapa bilərsən. Savadlı, qələmli qızsan, səni məmənuniyyətlə işə götürərlər.

Elman susdu, sözlərinin Aydana necə təsir etdiyini yoxlamaq üçün onun karşısındaki stulda oturdu. Aydan səssizcə, cincirini çıxarmadan ona qulaq asır, heç nə demirdi.

Təhməzlə Oqtay, onların dalınca işə Vacibə, Sevil və Tamila içəri girdilər. Təhməz Aydanın qarşısında diz çöküb tez-tez təkrar etdiyi məşhur ciğalı təcnisi oxumağa başladı:

*Can alan,
Getmə dayan,
Bil, məni candan elədin sən,
Təbiat bəzək vurub,
Şövkəti şandan elədin sən.*

*Oxudun qumru kimi,
Məni lisandan elədin sən...*

həmişə təcnisin

*Xoşdumu o lisanın,
Xub verilib nişanın,*

– sözləri ilə başlanan cığasını Aydan davam etdirərdi. Bu dəfə isə o, əlini yelləyib otaqdan çıxdı, sonra çaydanı su ilə doldurub gəldi, güllərini sulamağa başladı.

– Mənim güllərimə yaxşı qulluq edin, – deyə Elmana tərəf döndü.

Təhməzin bayaqqı xoş əhval-ruhiyyəsi dağılıb getdi.

– Aydan, nahaq gedirsən, o gicə görə niyə rahat yerini soyudursan? – dedi.

– Belə lazımdır, Təhməz bəy, – Aydan güldü, amma bu, kədərli gülüş idi.

– Ay dəli, yerin yaman görünəcək. – Sevil ağlamsındı.

– Sənsiz darıxacağıq, – Tamilla gəlib onu qucaqladı.

Bir azdan az qala bütün redaksiya onların şöbəsinə yığışmışdı. Nahar vaxtının gəlib çatmasına baxmayaraq, heç kəs çıxıb getmirdi. Ordan-burdan söhbət edir, Aydanı əyləndirməyə çalışırdılar. "Mənə son dəfə öz hörmətlərini izhar edirlər", – deyə Aydan onlara qulaq asa-asə kədərlə düşündü.

Bir azdan beşinci mərtəbədəki mühasibatdan ona çatası pulu, redaksiya müdərəsindən isə əmək kitabçasını və şəxsi işini alıb otağına qayıdanda bayaqqı səs-küydən, şənlikdən əsər-əlamət qalmamışdı. Aydan çantasını götürmək isteyirdi ki, Oqtay tez gəlib onu əlindən aldı.

– Gör nə canfəşanlıq edir, – deyə Təhməz zarafat etdi. Amma bu dəfə səsində həmişəki şuxluq yox idi. Onun söz-lərinə candərdi güldülər.

– Di salamat qalın, məni heç kəs ötürməsin, – Aydan bunu deyib otaqdan çıxdı. Bu üç ildə onunçün doğmalaşmış iş yeri indi onu yaman sıxırdı, buradan bacardıqca tez çıxıb getmək istəyirdi.

EPİLOQ

- Aydan, salam.
 - Xoş gördük, Elman müəllim, səsinizi eşidək.
 - İşlərin necədir?
 - Narazılığım yoxdur.
 - Təzə kollektivə öyrəşə bilmisənmi?
 - Əlbəttə, axı bir il az müddət deyil.
 - Çox şadam.
 - Nə əcəb sizdən, Elman müəllim? Bir şey baş verməyib?
 - Söz ver ki, dediklərimi ürəyinə salmayacaqsan.
 - Söz verirəm.
 - Murad vəfat edib.
 - Nə? – Aydan qulaqlarına inamadı. – Nə dediniz?
 - Özünü ələ al, Aydan.
 - Hardan bildiniz?
 - Bakıda xəstəxanada yatırılmış, dostum Mahirin şöbəsində. Sonuncu infarktdan bu gün keçinib. Rayona aparıblar.
 - Çoxdan yatırılmış?
 - Hə, üç ay.
- Aydan daha heç nə soruşmadı, telefon dəstəyini yerə qoyub başını əlləri arasına aldı. Bu gözlənilməz xəbərdən özünü elə itirdi ki, nə edəcəyini bilmədi. Dünəndən yazdığı, nəhayət, tamamlamağa bircə abzası qalan məqaləsini

əlinə alıb ortadan cırdı, sonra isə onu tikə-tikə doğramağa başladı. Bunu özündən biixtiyar etdi, neynədiyini başa düşəndə artıq gec idi, kağız parçalarını zibil yeşiyinə atmışdı. Sonra toxunub mizinin üstündəki fincanı yerə salıb sindirdi.

Səsə otaq yoldaşları Həlimə xanımla Əli başlarını qaldırıdilar. Aydan günahkarcasına gülümsəyib fincanın qırıqlarını yerdən yiğmağa başladı. Sonra qələminə mürəkkəb doldurmağa başladı. Amma birdən ehtiyatsızlıq edib mürəkkəbi stolun üstünə dağıtdı. Yerindən qalxıb kündəki şkafdan əski gətirmək istəyirdi ki, gözlərinə qaranlıq çökdü, yıxılmamaq üçün özünü zorla stuluna çatdırdı.

Aydan çəkisizliyə düşmüdü, üfürülmüş şar kimi havada fırlanırdı. Nə qədər çalışırdısa, ayaqlarını yerə çatdırı bilmirdi. İstidən, bürküdən boğulurdu, amma paltarının kip bağlanmış yaxasını açmağa qorxurdu. Əllərinin hərəkət istiqamətini dəyişsəydi, üzü üstə sivri uclu daşların üstünə yıxılacaqdı. Birdən havası çatmadı, nəfəsi təngidi, sağ əli ilə yaxasının düyməsini açmaq istədi, amma bədəni yavaş-yavaş fırlandı, dönüb ayaqları üstə yox, başı üstə dayandı.

– Əli, tez ol, “Təcili yardım” çağır! – Həlimə xanımın səsi elə bil quyunun dibindən gəlirdi. Aydan var gücünü toplayıb gözlərini açdı, amma bəbəkləri ağırlaşmışdı, onlar öz-özünə yumuldu, o, çəkisizliyə düşdü. Yaxınlıqda yerə dəmir dirək basdırılmışdı, onunla dirək arasında bir qarışlıq məsafə var idi, amma neynəsə də əlini ona çatdırı bilmirdi. Birdən var qüvvəsini toplayıb özünü dirəyin üstünə atdı, barmaqları dəmirdən qarmaq kimi yapışdı. Nəhayət, yerə düşdü. Başı üstə yox, ayaqları üstə dayandığını gör-cək sevinc içində yeriməyə başladı...

– Hə, özünə gəldi. – Ağ xalatlı yaşılı qadın onun biləyi-ni əlində saxlamışdı. Aydan sağ qolunda ağrı hiss elədi, deyəsən iynə yeri idi.

Həlimə xanım onun başını qucaqlayıb saçındın öpdü:

– Bizi yaman qorxutdu.

– Yəqin ağır sarsıntı keçirmisən. – Həkim bu sözləri qə-ti dedi. Yəni ki, cavab verməsən də olar, onsuz da belədir.

– Bir-iki gün istirahət etsən yaxşı olar.

Həkim çantasını yiğişdirdi, onlarla sağollaşıb getdi. Hə-limə xanımın, səsə gəlmış başqa iş yoldaşlarının təkidi-nə baxmayaraq, Aydan evə getməkdən boyun qaçırdı.

– Narahat olmayın, daha yaxşıyam, – dedi. İş gününün sonuna kimi yerində oturub yazı-pozu ilə başını qatdı. Əs-lində o, rabitəsiz sözlər yazır, özünü məşğul göstərmək istəyirdi. Axşam, hamı gedəndən, hava qaralandan sonra pl-aşını geyinib çölə çıxdı. Bir də gördü ki, avtovağzaldadır.

– Avtobus bir saatdan sonra olacaq, – deyə bilet-satan qız məlumat verdi.

– Rayona haçan çatacaq?

– Sabah gündüz saat 1-lə 2 arasında.

Aydan gözləmə zalında oturdu. Onunla üzbeüz divardan böyük bir saat asılmışdı. Aydan saatın əqrəblərinin hərə-kətinə elə diqqətlə tamaşa edirdi ki, sanki dünyada bundan vacib, bundan əhəmiyyətli iş yox idi. O, heç nə barədə düşünmürdü, fikri-zikri heç nə ilə məşğul deyildi. Elmanın səhərki qəfil zəngindən sonra o, hər işi kortəbi görürdü. Bu narahat, soyuq, çirkli gözləmə zalında da kortəbi oturmuşdu, bir saatdan sonra rahat “İkarus”a minib yola düşə-cəkdi. Sabah günortaya kimi yol gedəcək, sonra rayon mərkəzinə çatacaqdı.

“Avtobusda isti olacaq. Yerimdə oturan kimi başımı qo-yub yatacağam”, – deyə fikirləşirdi. Ötən gəcə doyunca

yatlığına baxmayaraq, gözlərindən yuxu tökülürdü. Aydanla üzbüüz oturanların demək olar ki, hamısı ona baxırdı. “Niyə mənə elə baxırlar? Görəsən görkəmimdə nəzərdiqqəti cəlb edən nə var? Bəlkə oturduğum yerdə yuxulamağım onlara qəribə gəlir?”

Göz qapaqları elə ağırlaşmışdı ki, onları heç cür açıq saxlaya bilmirdi.

— Qızım, avtobus yola düşür. — Bayaqdan ona diqqətlə göz qoyan yaşlı qadın ehtiyatla qolunu dümsüklədi. Aydan gözlərini açıb qadına baxdı:

— Əməlli-başlı yuxuya getmişdim, — deyib günahkarçasına gülümşədi. Sonra isə, — Elan elədilər? — deyə soruşdu.

— Hə, tez ol, yoxsa geçikərsən.

Aydan yerini tutan kimi avtobus yola düşdü. Yanındakı oturacaq boş idi. O, kiçik əl çantasını dizləri üstə qoyub pləşinən içində bürüdü, əllərini ciblərində gizlətdi. Gözlərini yummağı ilə yuxuya getməyi bir oldu.

Günəşin qaynar şüaları gözlərini qamaşdıranda oyandı. Doyunca yatıb yuxusunu alandan sonra beyni aydınlaşmış, dünənki üzgün hali keçib getmişdi. Ürəyinə yavaş-yavaş həzin bir kədər çökməyə başlayırdı. Baş vermiş fəlakətin, ağlına belə gətirmədiyi bu gözlənilməz itkinin təsiriniindi-indi hiss edirdi.

Muradın artıq həyatda olmadığını, bir daha onu görməyəcəyini, varlığını hiss etməyəcəyini düşünəndə onu dəhşət bürüyürdü. Bu bir ildə Muradı unutmağa çalışmış, özünü onun haqqında düşünməməyə öyrəşdirmişdi. Amma ən kədərli vaxtında, ən xoş saatında Murad gözlənilməz qonaq kimi onun ürəyinin qapısını döyür, varlığını, haradasa buralarda, yaxınlıqda olduğunu ona xatırladırdı. Qəlbində şaxələnmiş bu qəmli sevginin qol-budağını kəsib doğrasada, onlar yenə cüccərir və Aydana dözülməz ağrı verirdi.

Nədənsə əmin idi ki, zaman hər şeyi yoluna qoyacaq, bir gün Muradı unudacaq, belə adamı tanıldığına bir vaxt hey-rətlənəcək. Amma o dəhşətli xəbəri eşidəndən bəri ilk dəfə ürəyində etiraf etdi ki, bircə gün, bircə saat, bircə dəqi-qə də Muradı sevməkdən əl çəkməyib.

Ən əzablısı isə o idi ki, qəlbinin dərinliklərində həmin sevgi ilə yanaşı bir ümid də cüçərirdi: bu ümid haçansa onları yenidən qovuşdurmalı idi. Bəlkə də onu yaşadan, şaxə-lərinin boy atdığını kənar müşahidəçi kimi uzaqdan-azağa seyr etdiyi, buna gizlində sevindiyi o ümid idi. İndi Murad-la bərabər o gözəl ümid də torpağa gömüləcək, gedər-gəl-məzə gedəcəkdir.

Aydan Muradı cansız təsəvvür etmək istədi, amma nə qədər çalışsa da onun sıfətinə ölüm rəngi çökdürə bilmədi. Bu qəribə, şirin təbəssümlü, bəzən danışanda ciynini qəribə tərzdən dartan adamı hərəkətsiz, donmuş halda təsəvvür etmək, ölümü ona yaxınlaşdırmaq çətin idi.

– Şükür Allaha, çatdıq. – Arxada oturan yaşlı, kök qadın sevincə səsləndi.

Aydan avtobusdan düşüb rayon mərkəzinə tərəf getdi. Muradın evini tanımadı, harada yaşadığını bilmirdi. Ona görə də xəstəxanaya gedib oradan onun ev ünvanını soruşmağı qərara aldı. Xəstəxana binasına yenicə yaxınlaşmışdı ki, birdən sağ tərəfdəki yolla böyük bir izdihamın irəlilədiyini gördü. Qabaqda gedən bir kişi əlində böyük bir şəkil tutmuşdu. Bu, Muradın şəkli idi. Aydan ildirim vurmuş ki-mi yerindəcə donub qalxdı, köksündən bir ağrı qalxdı, mü-vazinətini itirməmək üçün işiq dirəyindən yapışdı.

İzdiham yavaş-yavaş irəlilədikcə Muradın şəkli də ona yaxınlaşırıldı. Murad qapqara, iri gülər gözləri ilə düz ona baxındı. Aydanın ayaqları elə bil yerə pərçimlənmişdi, heç cür onları üzüb yoluna davam edə bilmirdi.

Birdən yuxudan ayılan kimi oldu, təşvişlə yan-yörəsinə nəzər yetirdi, izdihamın yaxınlaşdığını görüb tez əks istiqamətə, xəstəxana bağına tərəf üz tutdu. Qapıdan içəri girəndə iki il əvvəl gördüyü ətrafi sarmaşıqlı fəvvarənin yərində qalaqlanmış daşları görəndə sarsıldı.

Onun yanından xəstəxana binasına uzanan yol boyu düzəldilmiş qızılıgül talvalarından da əsər-əlamət qalmışdı. Onda gördüyü, yamyaşıl xalını xatırladan, tərollarla örtülmüş cığırlar toz-torpaqla dolu idi. Bağa göz gəzdirdi. O əvvəlki gözəllik yox olmuşdu. Yaşlı bir kişi bağın içində on-on beş qoyun otarırdı. Bağın hasarı bir-iki yerdən dağılmışdı. Cığırlar boyu qoyulmuş skamylardan, onların ətrafında əkilmiş gül-çiçəkdən əsər-əlamət qalmamışdı.

Aydan heyrətlə ətrafa baxır, o cür gözəl bağın niyə belə acınacaqlı vəziyyətə düşdүünü anlaya bilmirdi. Onun üstündə elə bil düşmən əli gəzmışdı. Gözəlliyi dağıtmaq, öldürmək necə də asan imiş. Bir vaxtlar Muradın üstündə əsdiyi bağı bu vəziyyətə kim salmışdı? Aydan bağı az qala on dəfə o üz-bu üz gəzib dolaşdı.

Təəssüf qarışiq qəzəb hissi ilə saata baxdı: 4-də qalırdı. Bayaq izdiham qəbiristanlığı yollananda saat iki idi. “Yəqin ki, basdırıb qayıdlılar,” – deyə fikirləşdi. Bayaqkı yola qəbiristanlığı üz qoydu.

Meşənin ətəyində, qədim meyvə bağının içində yerləşən qəbiristanlığı asanlıqla tapdı. Taxta çəpəri açıb içəri girdi. Ağ və qara mərmərdən, taxtadan, ucuz daşdan düzəldilmiş baş daşları yan-yana düzülmüşdü. Burada da həyatda olduğu kimi idi. Varlı qəbirlər də vardı, ortabablar da, kasıblar da. Üstündə əzəmətli heykəl ucalan qəbirlərin yanında ucuz daşdan hörülmüş qəbirlər elə yazılıq, elə fağır görünürdü ki! Güllər qərəq olmuş qəbirlər də vardı,

kol-kos basmış, tikanla örtülmüşlər də. “Qəbirlər də adamlar kimidir, xatırlananı da var, unudulanı da,” – deyə düşündü.

Kənarda, iri tut ağacının altında qazılmış təzə qəbri görəndə ona yaxınlaşdı. Müvəqqəti qoyulmuş taxta baş daşının üstündəki yazını oxudu: “Əliyev Murad Aqil oğlu. 14 may 1946-cı il, 25 oktyabr 1986-cı il”. Nəm torpağı əlləri ilə qucaqlayıb dünəndən bəri onu halsiz edən kədərini boşaltmağa çalışdı. Burada heç kəs ona mane olmayıacaqdı.

O, hönkürür, göz yaşları axıb torpağın üstünə tökülürdü. Gözləri göynəyənə kimi ağladı. Fikirləşəndə ki, durub getməlidir, bu, son ayrılıqdır, bir də yolu bu tərəflərə düşmə-yəcək, ürəyi sizim-sizim sizildədi. Yaylığını açıb içində bir ovuc torpaq qoydu, onu büküb çantasında yerləşdirdi. Sonra isə bir daş tapıb onun üstündə oturdu.

Bura ilk gəlişi, Muradla ilk tanışlığı, onunla “VAZ”a minib kəndə getmələri, ayı yağışı haqqında Muraddan eşit-dikləri, qayıdanda selə düşmələri yadına düşdü. Ayaqyalın, şalvarının balaqları çırmamış halda, əlində bir dəstə çöl nərgizi, nadinc oğlan uşağı kimi onun qarşısında dayanan Murad qısqacı baxışlarla onu süzürdü.

Sonra Muradın onu qucağına alıb çaydan keçirməyini, bu gözlənilməz yaxınlıqdan özünü itirib qorxu qarşıq hə-yəcanla boynunu əlləri ilə bərk-bərk sıxdığını xatırladı. Onun nəfəsini hiss etdi, ürək döyüntülərini eşitdi. Həyəcandan Aydanın üzünə qan çı�ındı. O, həmin anları, o şirin dəqiqələri yenidən yaşayırıdı, zamanın sehirli tilsiminə düşmüdü. Sonra axşam gəzintisinə getmələri, meşədəayağının ağaca ilişib yıxılması, Muradın qəribə baxışlarla onu süzməsi yadına düşdü. Bakıda Muradla keçirdiyi o xoşbəxt gün bütün təfərrüatı ilə xəyalında canlandı.

Qəribə idi ki, Aydan Muradla bağlı ancaq xoş günləri, şən saatları, sevdalı anları xatırlayırdı, başqa heç nə yadına düşmürdü. Qəmli, əzablı, ürək ağrından heç nə xatırlamırkı. Elə bil həyatında belə hallar heç olmamışdı. Həyat niyə belə yaranıb? Gərək itirəsən ki, qədrini biləsən?

Artıq qas qaralır, göydə qara buludlar dolaşırkı. Amma nə qəbiristanlıq, nə buradakı sırlı sükut, nə yaxınlıqdakı meşədən gələn qu-qu quşunun ürək parçalayan qəmli səsi onu vahimələndirmirdi. Bir zamanlar qəbiristanlıqdan, qəbirlərdən necə qorxduğu yadına düşdü. Sən demə adamın öz əzizi basdırılanda bura onunçon doğmalaşırkı. Son dəfə buralara göz gəzdirib gəldiyi yolla geri qayıtdı.

“Murad bağına son dəfə baş çəkim”, – deyə fikrindən keçirdi. “Nə, Murad bağı?” Necə də gözəl səslənir. Muradın muradlarının pöhrələndiyi, cücerdiyi bağ. Amma onu yox etmək, məhv etmək istəyirlər”. Tofiq Səlimovun sifəti gəlib gözləri qarşısında canlandı. Belə adamlar hər şeyə qadirdirlər, öz şöhrətləri, vəzifələri naminə hər cür alçaqlığa əl ata bilərlər. Muradın yerinin görünməməsi, onun xatirəsinin yaşamaması üçün bağı da yerlə yeksan etməyə hazırlırlar. Özgə zəhmətinə belə biganəlik olarmı? Görəsən adamlarda bu qədər paxıllıq haradandır?

İki nəfər yaşlı adam söhbət edə-edə onun yanından gəlib keçdi.

- Apteki Səlimov bağın içində tikdirmək istəyir.
- Elə şey olmaz, axı onu şəhərin yuxarı başında tikəcəkdilər.
- Qərarı qətidir, görmürsən tikinti materiallarını gətirməyə başlayıb?
- Bu cür bağı məhv edəcək...
- İstədiyi elə odur da.

Onlar uzaqlaşdılar, Aydan daha heç nə eşitmədi. Deməli, ehtimalı düz çıxmışdı. Fikrində gələcək məqaləsini yazımağa başladı. Redaksiyaya daxil olmuş imzasız məktubdan tutmuş bu günkü dəfn mərasiminə kimi Muradla bağlı bütün hadisələri yenidən yaşadı, dünyada daim qoşa yaşayan yaxşılıq və pislikdən, düzlük və əyrilikdən, məhəbbət və ayrılıqdan, sədaqət və xəyanətdən söhbət açmağa başladı. “Muradı qorumannız, heç olmasa “Murad bağı”nı məhv etməyin, qoyun o yaşasın,” – deyə qəzəb və təəssüf hissi ilə yazını ürəyində tamamladı. “Bu, mənim ən gözəl ocerkim olacaq”, – deyə fikirləşdi...

1989.